

H.HÜSEYNOVA

BƏDİİ ƏSƏRLƏRDƏ  
ONOMASTİK  
VAHİDLƏRİN ROLU

*(Dərs vəsaiti)*



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNIVERSİTETİ

H.HÜSEYNOVA

104420  
**BƏDİİ ƏSƏRLƏRDƏ  
ONOMASTİK  
VAHİDLƏRİN ROLU**

(dərs vəsaiti)

ADPU-nun Tədris Metodika Şurasının  
3 oktyabr 2016-cı il tarixli iclasının 3 sayılı  
qərarına əsasən dərs vəsaiti kimi çap olunur.

Azərbaycan Milli  
Kitabxanası

Bakı – 2017

WS(2-Az)7-3527

Redaktor:

prof. Qara Məşədiyev

Rayçılər:

prof. Nəbi Əsgərov  
prof. Roza Eyvazova

## HƏCƏR HÜSEYNOVA.

Bədii əsərlərdə onomastik vahidlərin rolu.  
ADPU-nun nəşriyyatı, Bakı 2017, 190 səh.

Kitabda bədii əsərlərin leksik sistemində xüsusi mövqeyə malik olan, xüsusi poetik funksiya daşıyan və yazılıçının məqsədlərinin, fikir və ideyalarının xüsusi ifadəcisinə çevrilən onomastik vahidlərin istər nəşr, istərsə də nəzm əsərlərində ifadə etdiyi stilistik mövqedən, ekspressivlikdən bəhs edilir, nəşr və nəzm əsərlərindən götürülmüş nümunələr əsasında şərh edilir.

Kitab ədəbi dil tarixi, yazılıçı dili, üslubiyat məsələləri ilə məşğul olan tədqiqatçılar, filologiya fakültələrinin müəllimləri və tələbələri üçün nəzərdə tutulmuşdur.

## GİRİŞ

Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra bütün sahələrdə: siyasi, iqtisadi, ədəbi-mədəni sahələrdə olduğu kimi, elm, təhsil sahəsində də əsaslı deyişikliklərin, yeniliklərin həyata keçirilməsinə ehtiyac yaranmışdır. Məlumudur ki, sovet postməkanına daxil olan "azad" Azərbaycanın tarixində uzun illər bütün sahələrdə saxtalaşdırmalara yol verilmiş, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız və s. reallıqdan uzaqlaşdırılmışdır. Bu isə, sözsüz ki, indi Azərbaycan alimlərinin, professorlarının, filosoflarının qarşısında bir çox problemlər yaratmış, xalqımızın tarixi, etnogenezi, dili, ədəbiyyatı və digər sahələrdə yenidən araşdırmaların aparılmasına, düzgün qənaətlərin əldə edilməsinə gətirib çıxarmışdır. Bütün bu problemləri həll etmək üçün hələ çox az vaxt keçmişdir. Buna baxmayaraq, bütün sahələrdə irəliləyişlər nəzərə çarpır. Artıq elə bir vaxt gəlib çatmışdır ki, müstəqil Azərbaycan Respublikası bütün sahələrdə öz sözünü deməlidir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi, fermanları və xüsusi qayğısı ilə xalqın çox qədim tarixi kökləri olan ədəbiyyatına, mədəni irsinə, tarixinə diqqət artmış, Azərbaycan dilinin inkişafi və təkmilləşdirilməsi sahəsində mühüm işlər görülmüşdür. İlk dəfə Səfəvilər sarayında dövlət dili elan edilən Azərbaycan dili indi müstəqil respublikamızın, sözün həqiqi mənasında, dövlət dilinə çevrilmişdir.

Dilçiliyin, xüsusilə də onun çox gənc bir şöbəsi olan onomalogiyanın da inkişafı istiqamətində bir çox işlər görülmüş və görülməkdədir.

Xüsusi adları öyrənən onomalogiyanın bütün şöbələrinin – antroponimika, toponimika, etnonimika, hidronimika, zoonimika, kosmonimika və ktematonimikanın ayrı-ayrılıqda, bəzən də bütövlükdə bədii mətnlər əsasında, kontekstual cəhətdən öyrənilməsi istiqamətində tədqiqat əsərlərinin yaranması müsbət qiymətləndirilməlidir.

Xalqımızın qədim tarixi, mədəniyyəti, adət-ənənəsi ilə bağlı olan bir çox faktları yaşadan onomastik vahidlər yalnız məfhumları adlandırmaqla qalmır, eyni zamanda dilimizin lüğət tərkibini də zənginləşdirir.

Müstəqillik əldə etdiyimiz bir dövrdə milli soykökünə qayıdış milli onomastik vahidlərimizi öyrənmək, yaşatmaq deməkdir. Bu adları öyrənmək üçün Azərbaycan dilinin lüğət tərkibini öyrənmək, onomastik vahidlərin buradakı mövqeyini, derivatoloji xüsusiyyətlərini və s. məssələləri nəzərdən keçirmək gərəkdir.

Məlum olduğu kimi, onomastik vahidlər mənsub olduğu xalqın tarixini, mədəniyyətini etnoqrafiyasını, dinini, ictimai görüşlərini, inamlarını, bir sözlə bütün keçmişini öyrənmək baxımından çox mühüm əhəmiyyət kəsb edir, müxtəlif elm sahələri – tarix, ədəbiyyatşunaslıq, mətnşunaslıq, statistika, estetika, biologiya, zoologiya, fizika, astronomiya və s. kimi ictimai və qeyri-ictimai elm sahələri ilə əlaqəli şəkildə tədris edilir.

Xalqımızın tarixini öyrənərkən biz xalqın etnogenetində iştirak etmiş tayfalar haqqında məlumat əldə edirik ki, həmin etnonimlərin də böyük bir hissəsi toponimlərin yaranmasında iştirak etmişdir. Gəncə, Şəki, Şamaxı, Naxçıvan, Muğan, Qəbələ... və s. toponimlər dediklərimizə nümunə ola bilər.

Onomastik leksikanın tədrisi bir çox dilçilik problemlərinin öyrənilməsi üçün də böyük əhəmiyyət kəsb edir. Azərbaycan dilinin tarixini, ədəbi dilimizin leksik, qrammatik, semantik sistemini öyrənmək baxımından da onomastik vahidlərin öyrənilməsi vacibdir.

Genealoji cəhətdən türk dilləri ailəsinin oğuz qrupunun oğuz-səlcuq yarımqrupuna daxil olan Azərbaycan dilinin leksik, fonetik və qrammatik quruluşuna nəzər saldıqda, eləcə də onomastik sistemini araşdırıldıqda biz bu dillər arasında ümumi cəhətlərin olduğunu görürük. Bu cəhətdən oğuz qrupu dillərindən olan türk, türkmən, qaqauz dillerinə aid olan xüsusiyyətlərin oxşarlığı daha çoxdur. Onomastik vahidləri linqvistik baxımdan tədqiq etdikdə biz daha çox etnonimlərə əsaslanıraq ki, həmin etnonimlərin də sadaladığımız türk xalqlarının hər birinin tarixində mühüm rol oynadığı tarixi faktlarla sübuta yetirilmişdir.

## I FƏSİL EKSPRESSİV ONOMASTİKA

Elm aləminə məlumdur ki, onomastik vahidlər Azərbaycanda XX əsrin II yarısından öyrənilməyə başlanmışdır. Ümumi sözlərin öyrənilmə tarixi isə bundan daha əvvələ (XIX əsrə) aiddir. Xüsusi adların öyrənilməsindən keçən bu vaxt ərzində onomalogiyanın xüsusi bir şöbəsi – poetik onomalogiya da yaranıb formalılmışdır. Bu baxımdan Azərbaycan dilciliyində poetik onomalogiyanın tədqiqinin vəziyyəti ilə tanış olmaq məqsədə uyğun olar.

Onomastik sistemin bədii əsərlər əsasında araşdırılması müasir dilciliyin ən aktual problemlərindəndir. Bu artıq bir meyl kimi dilcilikdə özünə daha çox yer tapmaqdadır. Çünkü hər bir sənətkarın yaradıcılığında dil qanuna uyğunluqlarını, onomastik sistemin hansı səviyyədə mövcudluğunu izləmək mümkündür. Onomastik vahidlərin mənzərəsini konkret bir sənətkarın yaradıcılığında izləmək mühüm məsələdir.

Digər bir istiqamət onomastik vahidlərin poetik və üslubi xüsusiyyətlərinin hər hansı bir dövrün bir neçə bədii materialı əsasında işlənməsidir. Burada eyni zamanda iki istiqaməmtə nəzər yetirmək olar; klassik ədəbiyyatda onomastik vahidlər və müasir ədəbiyyatda onomastik vahidlər. Hər iki xətti həm müqayisələrlə, həm də ayrılıqda, daha doğrusu, sinxronik və diaxronik istiqamətdə tədqiq etmək maraqlı nəticələr verər. Şübəhəsiz ki, hər bir elmin nəzəri kamilliyinin başlangıcında

təsviri mərhələ durur. Azərbaycan onomalogiyası da özünün digər elm sahələri kimi təsviri mərhələsini artıq yaşamışdır. Hazırda nəzəri səviyyəli araşdırmalar onomalogiyanın az zaman müddətində böyük uğurlar əldə etdiyini təsdiqləyir. "Poetik onomastika-onomastikanın, üslubiyəti dilciliyin ən yeni və hələ çox az tədqiq olunmuş sahələrindəndir".<sup>1</sup> Lakin son dövrlərdə bu istiqamətdə aparılan araşdırmalar onomastikaya marağın gücləndiyini göstərir. Burada yazıcıının təsviri mövqeyindən tutmuş ta qayə və məqsədinə qədər hamısı özlüyündə əsərin poetik üslubuna təsir edir. Məhz "onomastikanın bu xüsusi bölməsi ədəbiyyatşunaslıqla, ədəbi əsərlərin janr və növ xüsusiyyətləri, hər bir ictimai dövrə məxsus mədəni həyatın ümumi tendensiyası və s. ilə sıx bağlı olsa da, özünəməxsus tədqiqat prinsipləri və obyekti olan xüsusi linqvistik aspektidir".<sup>2</sup>

Yazılı ədəbiyyat özlüyündə onomastik mənbədir. Azərbaycanda onomastik vahidlərin işlənmə tarixini bir ardıcılıqla yazılı abidələrdə, qala divarlarında, qəbir daşlarında izləmək mümkündür. Məsələn, Barlıq çayının Selenqa çayına töküldüyü yerdə təpiyan Orxon və Yenisey abidələri təkcə tarixi ədəbi abidə kimi deyil, eyni zamanda dilcilik baxımından da əvəzsizdir. Məşhur türkoloqlardan V.Radlovun, P.M.Melioranskinin, S.Y.Malovun və başqalarının bu abidələrlə bağlı apar-

<sup>1</sup> A.Qurbanov. Poetik onomastika. Bakı, 1988, s.56.

<sup>2</sup> Q.Mustafayeva. Bədii dildə antroponimlərin ekspressivliyi. AOP. Bakı, 1988, s.18.

dığı araştırmalar türk dil sistemini öyrənmək sahəsində uğurlu addımlardır. Buradakı adlar (Bilgə kağan, İlteris, Yamqar, Gültekin, Tonyukuk və s.) sadəcə ad olaraq qalmır, eyni zamanda həmin dövrün özü haqqında məlumat verir və bir növ bizim üçün mənbə rolunu oynayır. Bisitun yazılarındakı Qamuata adı ilə bağlı aparılan araştırmalar da miladdan önce VI əsrde Midiya dövrü vəziyyətini səciyyələndirir. Eyni zamanda Əhəmənilərin hakimiyyəti zamanı yazılmış Bisitun yazıları məhz həmin dövrə qədərki adlar sistemile bağlanır. "Kitabi-Dədə Qorqud" dastanı onomastik vahidləri öyrənmək sahəsində daha təfərruatlı mənbədir. Son dövrlərdə dastana artan maraq, onun bütün türk xalqları səviyyəsində 1300 illiyinin qeyd olunması müxtəlif istiqamətli tədqiqatların yaranmasına rəvac verdi, nə vaxtsa görüləcək işləri bir qədər də sürətləndirdi. "Kitabi-Dədə Qorqud"da şəxs adları", "Dədə Qorqudla bağlı yer adları", "Kitabi-Dədə Qorqud"da işlənən zoonimlər və heyvan-darlıqla bağlı terminlər" və onlarca bu tipli müxtəlif səpgili araştırmalar onomastik vahidlərin işlənmə tarixini, müxtəlif problemlərini araşdırmaq sahəsində atılan addımlardır. Təzkirələr, divanlar da bu sahədə tədqiqata ehtiyacı olan mənbələrdəndir. Məsələn, 1804-cü ildə Əndəlib Qaracadağının tərtib etdiyi yeddi hekayə və müxtəlif digər bədii nümunələrə nəzər yetirək. Oradakı "Qələndərin hekayəti", "Xaspolandın hekayəti", "İbrahimin hekayəti" adı altında verilən hekayətlər onomastik vahidlərin zənginliyi, üslubi imkanlarının genişliyi eti-

barılə diqqəti cəlb edir. Bu mənada ayrı-ayrı şairlərin, yazıçıların yaradıcılığında onomastik poetikani, eləcə də digər istiqamətli dil xüsusiyyətlərini araşdırmaq zərurətə çevirilir.

Onomastik vahidlərin mövcudluğunu və müyyəyen xarakterik cəhətlərini müqayisələrlə öyrənmək özü bir xüsusi üsuldur. Prof.A.Qurbanov yazılı ədəbiyyatda onomastik mənbə olma məsələsində danışarkən maraqlı bir mülahizə yürüdür: "XII əsrin dahi Azərbaycan şairi N.Gəncəvi özünün "İsgəndərnamə" poemasında Bərdəni təsvir və tərif edir. Buradan məlum olur ki, Bərdə hələ XII əsrən ən abad Azərbaycan şəhərlərindən birinin adı olmuşdur. Beləliklə, tədqiqatçı Bərdə toponiminin yaranma tarixində bəhs edərkən həmin əsərə istinad edərək onun mənşəyini XII əsrən əvvəlki dövrde axtarmalıdır".<sup>1</sup> Bu, çox doğru qənaətdir və bütün araşdırmalarda mühüm xətt kimi izlənməlidir. Eyni zamanda bu tip araştırmalar sözün etimologiyasını, xalqın etnogenezini müyyənləşdirmək baxımından da dəyərlidir. N.Gəncəvi yaradıcılığı, eləcə də digər sənətkarların əsərləri dil faktları ilə zəngindir. N.Gəncevidə "köhnə dastanların qoca ustası" qənaəti də bu tarixiliyi təsdiqləyir.

Dildə zəngin toponimlər, hidronimlər, zoonimlər, kosmonimlər, ktematonimlər, etnonim və antroponimlər sistemi vardır. Bu, özlüyündə dil sisteminin tərkib hissə-

<sup>1</sup> A.Qurbanov. Azərbaycan dilinin onomalogiyası. Bakı, «Maarif», 1988, s.98.

sidir, araşdırmalarda da buna bütöv və yarımsistem kimi baxılmalıdır. Tədqiqatçılar onomalogiyada xüsusi adları sistem kimi qəbul edərkən ikili xətt tuturlar. Onların bir qrupu vahid dil sistemi anlayışında dayanırlarsa, digər qrupu onomastikanın özünəməxsus sistem təşkil etməsi qənaətində dururlar. Onomastik vahidlərin poetikası məsələsi bu sistemin dərin laylarına nəzər salmaq, üslubi tərəflərini açmaq üçün gəreklidir. Üslubiyyat bədii ədəbiyyatda çox mühüm məsələdir. Hər hansı yazıcının üslubunu müəyyənləşdirmədən, onun dəst-xətti haqqında aydın təsəvvür olmadan tutarlı mülahizələr yürütmək olmaz.

Azərbaycan dilciliyində poetik onomastikanın tədqiqi tarixinə nəzər salmaq məsələnin mahiyyəti üçün aktualdır. Poetik onomastikanın öyrənilmə vəziyyətinən bəhs edən Ə.M.Cavadov burada bir sistemin gözlənilmədiyini vurğulayır. Şübhesiz ki, onomastik vahidlərin öyrənilməsinə aid söylənilən bu fikir 60-cı illərin münasibətidir. Bu gün də həmin qənaətdə dayanmaq düzgün olmazdı. Çünkü artıq Azərbaycan dilciliyində həmin istiqamətdə xeyli işlər görülmüşdür. Daha doğrusu, bədii ədəbiyyat onomastika üçün bir mənbə rolunu oynamışdır.

Belə ki, T.İ.Hacıyevin "İnqilabi satirik üslubda xüsusi isimlərin işlənmə xüsusiyyətləri" (1966), Ə.M.Cavadovun isə "Bədii əsərlərdə insan adlarının işlənməsi" (1967) mövzusunda məqalələri poetik onomastika sahəsində atılan ilk addımlar olub. Artıq "Azərbaycan bədii

dilinin üslubiyyatı" (oçerklər)" nəşr olunanda (1970) burada toponimlərin üslubi imkanlarından geniş şəkildə bəhs edilmişdir.

Lakin tədqiqatlar bununla bitmədi. 1975-ci ildə T.Hacıyevin "Satira dili" monoqrafiyası işıq üzü gördü ki, burada tədqiqatçı coğrafi adların, antroponimlərin satirik əsərlərdə kəsb etdiyi üslubi imkanlardan bəhs edir. R.S.Məhərrəmovanın "Sabirin dili" (1976) adlı kitabında isə Sabir yaradıcılığındaki şəxs və toponimik adların işlənməsindən danışılır. Müəllif bir çox toponimlərin, xüsusən də Bakı oykoniminin Sabirin əsərlərində üç formada işlənməsindən, müxtəlif üslubi məqsədlərə xidmət etməsindən bəhs edir. Əsərdə qoyulan bir çox bədii dil və üslub problemləri XX əsr Azərbaycan ədəbi dilinin tarixi kontekstində tədqiq olunmuşdur.

50-ci illərdən poetik onomastika sahəsində aparılan tədqiqatların istiqaməti dəyişmişdir. Belə ki, artıq bu mövzular məqalə, tezis və ya monoqrafiyaların bir hissəsi olmaqdan kənara çıxır, onlara daha geniş aspektən yanaşılır, poetik onomastika namizədlik və doktorluq dissertasiyalarının mövzusuna çevrilmişdir. Q.H.Mustafayevanın, F.Bağirovanın, D.Əliyevanın, L.Piriyevanın və başqalarının tədqiqatları buna misal ola bilər.

Azərbaycanda onomastikanın bir elm kimi formalaşması prof.A.Qurbanovun adı ilə bağlıdır. Bu sahədə onun fəaliyyətinə iki istiqamətdə yanaşmaq lazımdır. Birincisi, birbaşa özünün tədqiqatları, bu problemin öyrənilməsi ilə bağlı apardığı araşdırmlar. İkincisi, onun

onomastika ilə bağlı keçirdiyi respublika səviyyəsində olan konfranslar. Bir qədər təvazökarlıqla demiş olsaq, A.Qurbanov Azərbaycanda onomastikanı formalasdırı. Poetik onomastika da bütövlükdə onomastikanın bir hissəsidir və şübhəsiz, ümumi məsələlərə münasibətdə bu problemə toxunmadan, yan keçmək olmaz. Ona görə də poetik onomastikanın tədqiqi vəziyyəti müəyyən mənada onomastikanın tədqiqi vəziyyətinə bağlanır. Bu problemə A.Qurbanov hələ 1985-ci ildə "Ədəbiyyat və incəsənət" (73, №48) qəzetində özünün konkret münasibətini bildirmişdir. O, eyni zamanda şifahi və yazılı ədəbiyyatda xüsusi adların zənginliyini və öyrənilməsinin zəruriliyini göstərmiş, problemləri daha yaxşı bildiyi üçün bir növ bu sahədə də araşdırılmaların başlangıcını qoymuşdur. Daha doğrusu, düşüncəni həmin yönə istiqamətləndirmişdir. Təxminən bu araşdırılmalar eyni adlı monoqrafik əsərin yaranmasına səbəb oldu. Artıq poetik onomastika bugünkü vəziyyətində ondan bir mənbə kimi bəhrələnir.

Xalq düşüncəsində fikrin birbaşa deyil, dolayısı ilə çatdırılması ənənəsi mövcuddur. Bu özünəməxsusluq, yumoristik ton bədii ədəbiyyatda da geniş şəkildə forma kimi istifadə olunur. Xalq düşüncəsində lətifə bu formanın ən maraqlı nümunəsidir. Eləcə də mətbuatda sözün birbaşa deyilməsinin qeyri-mümkün olduğu vaxtda satirik üslub ən yaxşı forma hesab olunmuşdur. Həmin ənənə artıq XX əsrдə satirik mətbuatı formalasması ilə nəticələndi. Büyük bir yazarlar nəсли satirik deyimin

bütün çalarlarından bəhrələnməklə, bu üslubda yazan sənətkarlar qrupunu formalaşdırıldı. Onların zirvəsi kimi "Molla Nəsreddin" jurnalı meydana çıxdı. M.Ə.Sabir ədəbi məktəbi yarandı. Sabir yaradıcılığında dil vahidlərinin üslub imkanlarının araşdırılması və eyni zamanda onun yaradıcılığının poetik onomastikası özlüyündə öyrənilməsi vacib olan problemlərdən oldu. Onu da qeyd edək ki, bu üslub özünəməxsusluğunu, satirik şəxsləndirməni XIX əsrin sonlarındakı ictimai-siyasi mühitlə əlaqələndirmək olmaz. Bunun hələ klassik poeziyadan gələn çox qədim layları var. Məsələn, Nizami, Xaqani, Füzuli poeziyasının leksik-semantik üslubi imkanlarının öyrənilməsi poetik onomastikanın vacib problemlərindən olmuşdur.

Füzulinin "Bəngü Badə" əsərində allegorik adlanmanın özünəməxsus formasından istifadə edilir. Əsər Məhəmməd Füzulinin yaradıcılığının gənclik dövrünün məhsulu olsa da, hadisə baxımından çox əhəmiyyətlidir. Müəllif böyük bir tarixi hadisəni, iki qüdrətli türk dövlətinin bir-birinə qənim kəsilməsini Bəng və Badənin adında bədiiləşdirir. Bəng və Badə olandan, yəni bəng və badə olmaqdan o əhval-ruhiyyədə böyük təlatümlər yaradan şəxs olmağa gedir. Daha doğrusu, onomastik vahidə çevirilir. Şəfəq Cabbarova M.Füzuli yaradıcılığında onomastik vahidlərin poetikasına diqqət yetirərək onu araşdırmağa çalışıb. Müəllif poetik onomastikanın az öyrənilməsini qeyd edərək yazmışdır ki, onomastik poetika Azərbaycan filologiyasının az öyrənilən sahələ-

rindəndir. Antroponim (ad, təxəllüs, ləqəb, ayama), toponim, oronim, oykonim, hidronim, zoonim, fitonim və kosmonimlərin ədəbi əsərlərdə çox mühüm bədii üslubi vasitə kimi işlədilmək, zəngin məcazi məna yaratmaq imkanlarından bəhs edir. Müəllif Füzuli yaradıcılığından onomastik vahidləri seçir və ayrı-ayrı nümunələr verir. Lakin məqalədə bütün poetik onomastika ilə bağlı aparılan tədqiqatlarda nəzərə çarpan xarakterik bir qüsür təkrarlanır, bu da problemin açılışında təsvirçilik səciyyəsidir. Halbuki məsələnin mahiyyətinin açılması əsas cəhət olmalıdır. Bunun əsas səbəbi mövcud araşdırımlardan çox, poetik onomastikanın həmin dövrə bir elm kimi hələ formallaşma prosesi keçməsi, cavan olması ilə bağlı olması idi.

Yeri gəlmışkən qeyd edək ki, poetik onomastikada görünən maraqlı cəhətlərdən biri onomastik vahidlərin poetik vasitəyə çevrilənləri, məcazi məna kəsb etmələri ilə bağlıdır. Əfsanəvi və ədəbi qəhrəmanların adları yazıçıların yaradıcılığında bir silsilə təşkil edir. Məsələn, Adəm, Hatəm, Harun, Zöhak, İsmayıł, Nuh, Loğman, Xızır, Firidun, Mehr, Zöhrə, Vamiq özlüyündə ad olmadan əlavə müəyyən bir mahiyyət kəsb edir. Yazıçının hadisəyə, təcəssümünü verdiyi məsəleyə münasibətini bildirir. Kəbə, Rum, Bəsrə, Bağdad, Məkkə, Mədinə, Şam, Qaf, Ceyhun və s. kimi oykonim, oronim və hidronimlərdən bədii ifadə vasiətsi kimi istifadə klassik ədəbiyyat üçün bir ənənəyə çevrilir. Belə müqayisələrdə maraqlı məsələlər ortaya çıxır. Burada oxşar-

lıqlardan əlavə, eyni zamanda fərqliliklər də vardır. Yəni ad eyniyyətə yanaşı, fərqli adlar da mövcuddur. Ona görə də həmin eyniyyətdən əlavə müəllif özünəməxsusluğunu müəyyənləşdirən bu onomastik vahidlərə diqqət yetirmək lazımdır. Onların başqa bir xüsusiyyəti də tarixi yaddaşı yaşatmasıdır. Məsələn, Amu Dərya adı ilə tanıdığımız Ceyhun anlamanın işlənmə istiqamətini izləmək maraqlı olar. Ad hələ Göytürk abidələrində (VIII əsr) də qeyd edilmişdir. Eyni zamanda ondan da-ha qədim tarixdə Çin mənbələrində də Ceyhun, Seyhun adlarına rast gəlinir. Belə adlar obrazların dilində poetik məna kəsb edir.

Əlimuxtar Ağayev "Nizami Gəncəvinin "Leyli və Məcnun" və "Yeddi gözəl" poemalarında kosmonimlər"<sup>1</sup> adlı məqaləsində Nizami yaradıcılığında təsadüf olunan həm ümumi, həm xüsusi kosmonimlərə diqqət yetirmiştir.

Şübhəsiz, hər bir tədqiqatın qiyməti onun nəticələrinin yekunu ilə ölçülür və bütün onomastik tədqiqatlarda da bu nəzərə çarpir. Ola bilsin, tədqiqat əsəri zəif olsun və ya problemi dolğunluqla əks etdirə bilməsin, ancaq nəticə əsərin xalqın və onun dilinin formalşmasına kömək etməsələr ölçülür. Bunların hamısı "dilçi, tarixçi, etnoqraf və arxeoloq üçün maraqlı faktlar verə bilər. Mürəkkəb sözlər kimi toponimik və hidronimik adlar öz tərkibində donmuş şəkildə elə sözlər saxlaya-

<sup>1</sup> Ə.Ağayev. "N.Gəncəvinin "Leyli və Məcnun" və "Yeddi gözəl" poemalarında kosmonimlər. AOP, Bakı, 1993, s.190.

bilər ki, bunlar müasir dövrdə dildən çıxmışdır." Ona görə də bütün dil faktlarına tarixi prosesdə, cəmiyyətin müəyyən inkişaf pilləsinin hadisəsi olmaq məqamında baxmaq lazımdır. Dilimizdə işlənən bir çox adlar hansısa mərhələdə deformasiyaya uğramış və müasir dildə işləndiyi şəkər düşmüşdür. Məsələn, son dövrlerdə Azərbaycan, Bakı, Naxçıvan adları ilə bağlı maraqlı mülahizələr irəli sürülmüşdür. Azərbaycan sözünün etimologiyası ilə bağlı aparılan araşdırmlar bu sözün Midiya dövrü adlar sistemi ilə səsləşdiyini, hətta bir qədər sonra Makedoniyalı İsgəndərin fəthləri zamanı Atropaten dövlətinin yaranması və ad bağlılığı ilə müqayisə etmək zərurətini qarşıya. Eləcə də bu istiqamətdə aparılan araşdırmlar xüsusi adlar sistemində elmi cəhətdən əhəmiyyətli nəticələrə gətirib çıxarırlar.

Şifahi xalq ədəbiyyatı məteialları ilə yazılı ədəbiyyat nümunələrinde xüsusi adların işlənmə məsəlesi tarixilik baxımından fərqlənir. Çünkü şifahi ədəbiyyat zaman-zaman şifahi şəkildə formalaşır, xalqın digər adət-ənənələri ilə yanaşı, adlanma ənənəsini çox qədimlərlə bağlamaq və yaşatmaq məqsədi daşıyır. Məsələn, "Kitabi-Dədə Qorqud" dastanı X-XI əsrдə yazıya alınıb, lakin onun həmin dövrün onomastik adlar sistemini yüzə yüzdə eks etdirməsi inandırıcı görünmür. Bu, olsa-olsa, yazıya alma dövrü ilə səsləşə bilər. Ancaq, şübhəsiz, dil faktoru baxımından həmin vahidlər çox-çox qədimlərin materialıdır. "Hekayədəki şəxs adlarının çoxu müsəlman adı deyil və "kam" (qam) kimi şamanist ünsürləri da-

şıyır. Bu adların bir qismi Oğuz boylarının adları olub, qəhrəmanların Oğuz boylarını təmsil etdikleri anlaşılmaqdadır".<sup>1</sup> "Dədə Qorqud" dastanındaki adları tədqiqatçılar, çox haqlı olaraq, daha qədim dövrün adları ilə əlaqələndirirlər. Əgər onları yazıya alma dövrünün adları ilə müqayisə etsək, böyük fərqlənmə nəzərə çarpar. Yazılı ədəbiyyatda isə bu hadisə nisbətən fərqlidir, yəni burada müəllif tipik olan hadisəni, "tipik şəraitdə tipik xarakterlər yaratmaq" ideyasını əsas tutur. Bütün hadisələr də, adlar da hamısı həmin ideyaya xidmət edir. Müasir dövrdə ad fərqliliyi ancaq tarixi mövzulu əsərlərdə görünə bilər. Müəllifin obrazları adlandırması isə tamamilə başqa məsələdir və bu, onun istedadı, yaradıcı təfəkkürü ilə bağlı məsələdir. Çünkü həmin obrazın əsərin bədiiliyinə təsir etmək hüququ və hali ancaq əsərdəki hadisələri diqqətlə izlədikcə görünür. Bu, sadəcə olaraq, ad xatirinə ad tezisini eks etdirmir. Başlangıçda belə görünə bilər, halbuki alt qatda tamamilə başqa mahiyyət dayanır. C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları", Ə.Haqverdiyevin "Xortdannın cəhənnəm məktubları" və s. bu vəziyyəti çox uğurla eks etdirən nümunələrdir. "Danabaş" termini C.Məmmədquluzadə təfəkkürünün məhsuludur və ilk baxışdan da oxucuda hadisələr haqqında başlangıç informasiyası verir.

Ümumiyyətlə, xüsusi adlarda mənbə məsəlesi mühüm amil kimi maraqlı doğurur. Adətən, bu məsələdə iki

<sup>1</sup> M.Ergin. Dədə Qorqud kitabı. Ankara. 1958, s.55.

istiqamət diqqət mərkəzində saxlanır: qədim və müasir mənbələr. Qədim mənbələrə xüsusi ehtiyatla yanaşılmalıdır, çünki orada xalqımızın həyatının, mösiətinin müxtəlif məqamları dondurulmuşdur. Onlarda çoxlu dil faktları var və dondurulmuş şəkildə bize çatmış dil tariximizi, dildə gedən prosesləri öyrənmək baxımından əvəzsizdir.

Yazılı ədəbiyyat da özlüyündə onomastik mənbədir. Hər hansı bir dövrde dilin inkişaf vəziyyətini öyrənmək üçün ən əsaslı və bəlkə də başlıca nümunə yazılı ədəbiyyatdır. Çünki burada çoxlu toponimik vahidlər, tayfa, qəbilə və s. adlar var. Poetik onomastikanın tədqiqi də məhz bədii əsərlərdəki xüsusi adların üslubi xüsusiyyətləri, əsərin bədii təsir gücünün artmasında onomastik vahidlərin rolu və s. kimi məsələlərlə bağlıdır. Hər hansı yazıçının fərdi onomastikasının tədqiqi də buraya daxil edilir. Son dövrlərdə dilçilərin müraciət etdiyi ən əsaslı mənbə məhz yazıçıların əsərlərində problemin öyrənilməsidir. Məsələn, Məhəmməd Füzulinin yaradıcılığında onomastik vahidlərin poetikası, eləcə də Nizamidə, C.Məmmədquluzadədə, M.Ə.Sabirdə və başqalarında. S.Vurğun yaradıcılığında onomastik vahidlərin linqistik xüsusiyyətlərinin tədqiqi də buraya daxildir. R.Vəkilov S.Vurğun poziyasında şəxs adlarının bəhs edərkən burada dörd istiqamətin mövcudluğununu qeyd edir. "S.Vurğunun tarixi şəxsiyyətlərinin ad-

larına Vaqif, İbrahim xan, Qacar, Fərhad və s. obrazlarını misal göstərmək olar".<sup>1</sup>

Məlum olduğu kimi, XVIII əsr Azərbaycan tarixinde ziddiyətlərə müşahidə olunan dövrdür. Nadir şahın ölümündən sonra Azərbaycanda parçalanma getmiş və xanlıqlar üsuli-idarəsini zərurətə çevirmişdi. S.Vurğun yaddaşında isə Vaqif, İbrahim xan ideali olmuşdur. Konkret bir əsərdə və yaxud da müəyyən məqamlarda onlara müraciət etmişdir. Məsələn, "Vaqif" dramında, eləcə də A.S.Puşkinin "Yevgeni Onegin" poemasını Azərbaycan dilinə tərcümə edəndə fəxrlə "Rusiya şeirinin şah əsərini, çevirdim Vaqifin şirin dilinə" -deməsi bir sıra maraqlı məqamları açıqlayır. Əvvəla, bu cür deyim poetik siqləti, üslubi məqamı ilə əvəzsizdir. Bir növ şeirdəki bədiiliyi artırmağa xidmət edir. Vaqif sözü onomastik vahid kimi əsərdə ideya-bədii təsirin güclənməsinə xidmət edən vasitəyə çevirilir. "Çevirdim Vaqifin şirin dilinə" ifadəsində məcazilik vardır. Bu, bir xalqın dili ilə onun bir yazıçısının arasında aparılan obrazlı müqayisədir. Buradaki Vaqifin dili vəzir Vaqifin yox, elə xalqın öz dilidir – Azərbaycan dilidir. S.Vurğunun böyüküyü isə bu sahədə üslubi məqam ilə obrazlığı yarada bilməsində – bir sadə, kiçik leksik vahidlə böyük obrazlığın ifadə edilməsindədir.

Bədii əsərlərin poetik onomastikası, yəni onun üslubi linqistik xüsusiyyətləri özlüyündə çox məsələləri ehtiva edir. Burada bədii əsərlərə verilən addan tutmuş

<sup>1</sup> Azərbaycan onomastikası problemləri. IV buraxılış. Bakı, 1993, s.51.

oradakı adların komik təbiətinə, əsərdəki bədiiliyi şərtləndirən vasiteyə çəvrilməsinə qədər bütün məsələlər öz əksini tapır. Yaziçının fərdi onomastikası da buraya daxil edilir. Onomastik vahidlərin üslubi-linqvistik xüsusiyyətlərinin öyrənilməsi ilə ardıcılıqla məşğul olan Q.Mustafayeva yazıçı və şairlerin obrazların səciyyəsini açmaq üçün adlardan bir vasitə kimi istifadə etdiyini vurğulayaraq yazar: "Yaziçi və şairlər yaratdıqları obrazların adlarına həmişə ehtiyatla yanaşmış, surətin səciyyəsini açmaq üçün ondan bir vasitə kimi istifadə etmişlər".<sup>1</sup> Şübhəsiz, bu, sənətkarlıq məsələsidir və yazıçının sənət qüdrətini formalaşdırın, onu bəyan etməyə yardımçı olan elementdir. Hər bir ad yazıçının həmin obrazla münasibətindən formalaşır, daha doğrusu, obrazla ad arasında bir bağlılıq olur. Məsələn, C.Məmmədquluzadədə bu bir qədər açıq-aydın müşahidə olunursa, bir başqasında o qədər də nəzərə çarpmır. Ümumiyyətlə, adın üslubi mahiyyət daşımışı sənətkardan asılıdır. Əgər yazıçı, şair işlətdiyi hər hansı adı ideyaya, məqsədə daha açıq xidmət etdirirsə, başqasında bu, arxa planda da aparıla bilər. Məsələn, Yusif Səmədoğluun "Qətl günü" romanında Feldşer Mahmud onomastik vahidi özlüyündə psixoloji məqamları əks etdirir. Çünkü əsər boyu hadisələrin psixoloji layları, böyük zaman müddətini əks etdirməsi onomastik vahidlərin özündə də psixoloji əhvali-ruhiyyə yaradır. Hökmdar xidmətləri müqabilində nə istədiyini soruşanda şair tərəd-

düdsüz öz şair həmkarının dilinin kəsilməsi tələbini söyləyir. Bu, özlüyündə cəmiyyətin fəlakəti, insanların yolunu azması halının təcəssümüdür. Yaziçi da həmin vəziyyətə müqabil, cəmiyyətin çirkablarının daşıyıcısı olan obrazları yaradır. Bu obrazların daxili aləminin çirkabları isə ona münasibəti formalaşdırır, adlar münasibəin ifadəcisinə çəvrilir. Mehəz ona görə də onomastik vahidlər, sadəcə olaraq, əsərdə ad olaraq qalmır, yazıçının amalına xidmət edən funksiya daşıyıcısına çəvrilir.

F.Bağirova S.Rəhimovun əsərlərindəki toponimlərin üslubi xüsusiyyətlərindən danışarkən "bədii əsərlərdə toponimlər hadisələrin cəreyan etdiyi yeri göstərməklə yanaşı, üslubi keyfiyyətdən müxtəlif məqsəd üçün istifadə olunduğunu"<sup>1</sup> vurğulamışdır. Onomastik vahidlər müəyyən əlamətlərinə görə müqayisə məqsədi də daşıyır. Məsələn, "Şamo" romanında yasovul Kərbəlayı Qara Qaya dibində öldürülür. Göründüyü kimi, Qara Qayadan qara xəber yayılır və burada adla hadisənin mahiyyəti arasında olan yaxınlıq tam aydınlığı ilə özünü göstərir.

Nəzəri onomalogiyada poetik onomastikanın tədqiqinin çoxçalarlığı da müəyyən edilir. Burada bədii əsərlərə, obrazlara, hadisələrin təsvir olunduğu yerlərə verilən adlar sadəcə ad olaraq qalmır, özlüyündə məna, mahiyyət, eyni zamanda poetik çalarlıq kəsb edir. Digər bir cəhət isə adın əsərdə doğurduğu təəssüratdır.

<sup>1</sup> F.Bağirova. S.Rəhimovun əsərlərində toponimlərin üslubi xüsusiyyətləri. AOP. №4. 1993, s.164.

<sup>1</sup> Q.Mustafayeva. Adların üslubi imkanları. Bakı, APİ, 1990, s.16.

Cəmiyyətin tipik olan və olmayan hadisələrinin təcəssümü, hansısa obrazın bu hadisələrin daşıyıcısına çevrilməsi, şübhəsiz, oxucuda ona qarşı münasibəti də formalasdır. Bu, müəllifin ad seçimində böyük rol oynayır. Yəni ədib hər hansı obrazı yaradarken onun adlanmasına da xüsusi fikir verir. Hadisələr müəllifin ada münasibətindən başlayıb oxucuda da həmin obrazla, ada qarşı müsbət və ya mənfi münasibəti formalasdır. Bu, bütün yazıçılarda, onların bədii əsərlərində müşahidə olunan bir prosesdir. Məsələn, Kamran Məmmədov Nəcəf bəy Vəzirovun yaradıcılığı ilə bağlı araşdırmlarında maraqlı olan bir məlumat vermişdir: "Vəzirovun qızı Sara xanımın söylediyinə görə, Səadət xanım, Fəxrəddin adları dramaturqun ən çox bəyəndiyi, Əhməd və Xəlil xoşuna gəlməyən adlar imiş. Heç təsadüfi deyildir ki, Səadət xanım adı üç pyesdə ("Müsibəti-Fəxrəddin", "Keçmişdə qaçaqlar", "Təzə əsrin ibtidası") işlətmiş və hər üç Səadət xanım müsbət obraz kimi həm daxilən, həm də zahirən gözəl təsvir olunmuşdur. Hər üç Səadət xanımda, demək olar ki, azərbaycanlı qızlara məxsus gözəl keyfiyyətlər (mərdlik, dilaverlik, sədaqət və s.) cəmlənmişdir. Şübhəsiz, yazıçının obrazla münasibəti və hadisələrin tipikliyi, həmin ad altında müəyyən xarakterin yaradılması oxucuda da ona münasibəti formalasdır. Sanki ədib tərəfindən oxucu sevgisi ilə yaradılan obraz oxucu tərəfindən tamamlanır. Daha doğrusu, oxucu həyatda onun portretini arayır. Burada müxtəlif məqamlı məsələ ortaya çıxır. Yazıçı və oxucu

qənaətinin formalaşması prosesi gedir. Sadəcə olaraq, hadisəyə münasibətdə prosesin gedişinin fərqliliyi müşahidə olunur. Belə ki, yazıçı əsərə qədər obrazın adının üzərində düşünür. Tipik olan hadisələr düşüncənin məhsuluna çevrilir. Həmin şəxs isə birbaşa hadisənin daşıyıcısı kimi özünə münasibəti formalasdır. Burada yazıçının təxəyyülü, keçib gəldiyi yolun təsirediciliyi də var. Həyat çoxçeşidlidir. Yazıçı bu hadisələr bolluğunda yaxşı və pis mənada müxtəlif xarakterli adamlarla qarşılaşır. Həmin şəxsler onun düşüncəsində ele mühüm rol oynayırlar ki, sonrakı dövrlərdə bu ideallıqdan uzaqlaşmaq olmur, daha doğrusu, ada münasibət yaranır. Qulu Xəlilov "Azərbaycan romanının inkişaf tarixi" əsərində Ə.Əbülhəsənin yaradıcılığının dil və üslub xüsusiyyətlərindən danışır və bunu onun fəaliyyətində inkişaflı bir proses kimi xarakterizə edir. Çox haqlı olaraq tədqiqatçı vurğulayır ki, "Ə.Əbülhəsənin dili ümumiyyətlə obrazlı, koloritli, canlı və xəlqi dildir. Bu dildə sözlərin rəngi, rayihəsi, ətri, ruhu bacarıqla hifz edilir və belə demək ədalətsizlik olar ki, onun dili və üslubunda olan qüsür müəllifin ilk romanlarından indiyə qədər davam edib gəlir".<sup>1</sup> Doğrudan da, bir həqiqət var ki, bütün hallarda digər sənət sahələrində olduğu kimi, bədii yaradıcılıqda da inkişaf var. Yazıçı sanki əsərdən -əsərə püxtələşir, hadisəyə, mövzuya yanaşma tərzində fərqlilik görünür və bu, ədəbi prosesdə inkişaf kimi xarakterizə olunur. Lakin bu, o demək deyil ki, yazıçı ən yaxşı əsərlərini

<sup>1</sup> Q.Xəlilov. Azərbaycan romanının inkişaf tarixindən. Bakı, «Elm». 1975, s.274.

yaşa dolduqca yazır. Qeyri-adi sənət əsərinin yaranması özü bir sirri-xudadır, üslubi məqamların təzahürüdür. Burada isə, şübhəsiz, yazıçıının əsərdən-əsərə püxtələşməsi hadisəsini izləmək mümkündür. K.A.Fedin deyirdi ki, yazıçıının ustalığı uğrunda mübarizə heç də "yonulmuş", "cılalanmış", "qrammatikləşmiş" dil uğrunda mübarizə deyildir, bəlkə də, hər yazıçıının fərdi dili uğrunda mübarizədir. Bu isə özlüyündə dilin nailiyyətidir. Dil sistem olmaq etibarilə bütövdür. Bədii əsərdə sənətkarın üslubu özlüyündə deyimi ehtiva edir və bu da bütövlükdə ifadə çalarlarından əsərin adlanmasına qədər nə varsa, hamısını əhatə edir. Obrazların adlanması, hadisələrin baş verdiyi yerin tipikliyi və s. məsələlər də bura daxildir. Yaziçi əsərdə, ola bilsin birinci, üçüncü şəxs kimi iştirak etsin, bəzən onun hadisələrin gedişi boyu sezilməsi çox çətin olur. Ancaq necə görünməsin-dən asılı olmayaraq yazıçı hər bir əsərdə təmsil olunur. Hətta bəzən elə hal olur ki, yazıçı öz düşüncələrini, iç aləmini hansısa obrazın vasitəsilə ifadə edir. Burada həmin obrazın, şübhəsiz, müsbət təsəvvür yaratması, özünə qarşı rəy formalasdırması prosesi də mütləqdir. Şübhəsiz, obraza olan münasibət onun adına da rəğbəti yaradır. Eyni zamanda burada ikinci bir istiqamət yazıçıının həmin obraza rəğbet bəslədiyi adı verməsidir. Burada adın formal xarakter daşımıası mümkün deyil. Canlı bir varlığın iç aləmi ilə onun xarici dünyasını əks etdirəcək bütöv təsəvvürün yaradılması əsas götürülür. Məsələn, F.Eyvazlının "Qaçaq Kərəm" romanında Kə-

rəm və İsrafil ağa obrazlarının müqayisəli təhlilinə baxmaq kifayətdir. Şübhəsiz, burada hər iki obraza müəllifin əsər boyu rəğbəti müşahidə olunur. Çünkü hər ikisi eldə-obada mərdliyin, mübarizliyin simvolu kimi tanınır. F.Eyvazlı burada həmin şəxslərə bir növ məhəbbətini izhar edir. Məsələnin başqa tərəfində isə onların tarixi şəxsiyyət olması dayanır. Müəllif də adı eldə-obada dolaşan bu tarixi şəxsiyyətlərə, xalq məhəbbətini qələmə almışdır. Qaçaq Kərəm bu tarixi şəxsiyyətə məhəbbətin ifadəsi kimi əsərin adına gətirilmiş, hadisələrin hansı istiqamətdə gedəcəyi aydınlaşmışdır. Daha ətraflı təsəvvür, son qənaət isə nəticədə aydınlaşır. V.V.Vinoqradov Nekrasovun yaradıcılığından danışarkən xüsusi olaraq qeyd edir ki, Nekrasovun fərdi üslubu haqqında söylənən subyektiv-estetik mülahizələr geniş kontekstdə ədəbi cəreyan və fərdi üslublar baxımından qiymətləndirilməlidir".<sup>1</sup> Obrazların adlanması, əsərdə işlənmiş bütün onomastik vahidlər fərdi üslub baxımından aydınlaşdırılmalıdır.

F.Məmmədlinin "Bədii dilin estetik mənbələri" kitabı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Müəllif klassiklərin əsərlərindəki onomastik vahidləri həm tarixi-reginoal informasiyaya malik adlar kimi şərh etmiş, həm də onlardakı estetik mahiyyəti açmağa çalışmışdır. Problemin öyrənilməsində bir sərbəstlik nəzərə çarpır. N.Gəncəvinin, Qazi Bürhanəddinin, Nəsiminin, Şah İsmayıllı Xətainin, Füzulinin yaradıcılığına mənbə kimi

<sup>1</sup> В.В.Виноградов. О языке художественной литературы. М. 1959. с.96

müraciət edilmişdir. Görünür, müəllif Azərbaycan ədəbiyyatında bədii dilin estetik imkanlarını geniş şəkildə şərh etməyə çalışır və klassik poeziyanın qüdrətli nümayəndələrinin əsərlərindən nümunələr gətirməklə qənaətlərini ümumiləşdirir. Burada onomastik vahidlər üçün maraqlı olan cəhət onların etimologiyasının açılması məsələsidir. Məlumdur ki, klassiklərin yaradıcılığında müxtəlif onomastik vahidlər işlənmişdir. Həmin adlar tarixi prosesi, ictimai-siyasi vəziyyəti öyrənmək üçün xüsusi maraq doğurur. Digər bir cəhət həmin tarixi mərhələdə adların işlənmə vəziyyətini, hadisələrin baş verdiyi məkanı və s. məsələləri öyrənmək baxımından maraqlıdır.

Poetik onomastika adətən iki istiqamətdə araşdırılır. Bunlardan birincisi xalq ədəbiyyatında onomastik vahidlərin işlənməsidir. Burada maraqlı cəhət onomastik vahidlərin işlənmə özünəməxsusluğudur. Şifahi ədəbiyyatda xüsusi adlar yazılı ədəbiyyatdakından xeyli dərəcədə fərqli xüsusiyyətləri ilə diqqəti cəlb edir. Bu nümunələrdə tarixi faktların, adların daha qədimləri eks etdirməsi müşahidə edilir. Bütövlükdə folklor nümunələrində nəzərə çarpan qədimlik, demək olar ki, adlara çökür. Ona görə də xalq ədəbiyyatının araşdırılmasında bir sıra incə məqamlar var ki, onlara xüsusi diqqətlə yanaşmaq lazımdır. Folklorun öz üslubu, linqvistik simvolikası var. Nümunə üçün nağılların onomastik üslubi imkanlarına diqqət yetirmək kifayətdir. Məlum olduğu kimi, nağıllar janr etibarilə çox-çox qədimlərə bağlıdır.

Burada janrı poetikasından doğan məqamlar var. Daha çox reallıqdan hadisələrin mücərrədliyə istiqamətlənməsi müşahidə olunur. Hadisələrin reallıqdan irreallığa meyllənməsi, qeyri-dəqiq məkanda baş verməsi prosesi gedir. Yer adları, şəhər adları özlüyündə konkretlikdən çıxır. Bu, xalq ədəbiyyatında mövcud olan bütün onomastik sistem üçün xarakterikdir. Antroponimlər, etnonimlər, toponimlər, hidronimlər, zoonimlər və kosmonimlər özlüyündə bir sistemdir. Bunlara xalq ədəbiyyatının xüsusiyyətlərini nəzərə almaqla yanaşmaq lazımdır. Prof. A.Qurbanov da "şifahi ədəbiyyatda işlənən onomastik vahidlərin leksik-semantik, üslubi cəhətdən yazılı ədəbiyyatdan fərqləndiyi"<sup>1</sup> qənaətinə gəlmişdir. Bu qənaət sonrakı dövrlərdə bir xətt kimi izlənir, müxtəlif tədqiqatçılar tərəfindən inkişaf etdirilir. Məsələn, Z.Sadıqova, M.Soltanov, R.Xalıqova, M.Hacıyeva və onlarca başqları xalq ədəbiyyatında onomastik vahidlərin özünəməxsusluğunu tədqiq etmişlər. Prof.Ə.Tanrıverdiyev "Kitabi-Dədə Qorqud"da şəxs adlarını bir principialıqla qarşıya qoyaraq müxtəlif problemlər üzrə işləmişdir. Tədqiqatçının bu əsəri bir növ əvvəlki məqələlərinin ümumiləşdirilməsi, "Kitabi-Dədə Qorqud" dastanında müxtəlif şəxs adları ilə bağlı qənaətlərin yekunu kimi maraq doğurur. Burada antroponimlərin siyahısı və onların etimologiyasının verilməsi daha çox diqqəti cəlb edir. Əsər bütövlükdə dastandakı antropoloji sistemin mahiyyətini açmaq istiqamətində atılan addım kimi

<sup>1</sup> A.Qurbanov. Azərbaycan dilinin onomalogiyası. B. 1988, s.497.

dəyərlidir. Məsələn, Alp Ərən, İpək qoca oğlu Dönə bilməz Dülək Uran, Qamğan oğlu xan Bayındır, Qanlı qoca oğlu Qanturalı və s. Bir maraqlı cəhəti də qeyd edək ki, bütün xalq ədəbiyyatı nümunələrinə janrı spesifikasından baxmaq lazımdır. Burada əgər məsələnin bir tərəfi problemə ümumi şəkildə yanaşmadırsa, digər bir istiqamət janrı imkanları daxilində adların üslubi çalarlarını açmaqdır. Daha dastanla nağıllardakı spesifikasiyyi, eləcə də digərlərindəki bəzi məqamları eyniləşdirmək olmaz. Məsələn nağılla dastanın janrı özünəməxsusluğunda tarixiliyin təsviri eyni deyil. Nağılda hadisələrin reallığı çox dərin qatlarda gizlənir, daha çox nağııl təhkiyəsində bütün onomastik vahidlər janrı üslubi məqamlarına xidmət edir. Dastanda isə hadisələrin reallığı bağlanması həyatılıyə daha yaxındır, adlar da hadisələr qədər reallığa söykənir, hadisələrin reallığı onomastik vahidlərin reallığını tələb edir. "Kitabi-Dədə Qorqud"da onomastik vahidlər özlüyündə bir sistem təşkil edir. Bu mənbə kimi ədəbi abidə olsa da, eyni zamanda dil baxımından da əvəzsizdir və kifayət qədər zəruri olan araşdırılmalı linqvistik materiala malikdir. Dastanda şəxs adları qədər maraqlı xüsusiyyətlərə malik olan toponimlər, zoonimlər, hidronimlər və s. vardır və həmin adlar Oğuz dünyası haqqında ətraflı məlumat verir. Son dövrlər dastana olunan ardıcıl müraciətlər də bunu təsdiqləyir və "Dədə Qorqud" haqqında yazıcların özünün tədqiqini zəruriləşdirir...

Dilçilikdə onomastik vahidlərin tədqiqində klassik ədəbiyyat nümunələrinin ayrıca tədqiq olunma zərurəti vardır. Bu istiqamətdə xeyli araşdırmalar aparılıb. A.Paşayev "Nizami Gəncəvinin poetik antroponimiyası", M.Adilov "Füzuli qəzəllərində xüsusi adların üslubi poetik xüsusiyyətləri", E.Quliyeva "Rəşidəddinin "Oğuznamə" əsərində antroponimlər", Cavadov Ə., Cahani Q. "Nizaminin əsərlərində bir hidronim haqqında", F.Məmmədlinin "Bədii dilin estetik mənbələri" və s. kimi tədqiqatlar klassik poeziyanın üslubi məqamlarını açmaq məqsədi daşıyır. Həm xalq ədəbiyyatında, həm klassik ədəbiyyatda onomastik vahidlərin tədqiqi bir növ həmin ədəbiyyatın poetikasının tədqiqi kimi də görünür. Çünkü bu adlar sözün həqiqi mənasında poetik çalar daşıyır və bir növ sənətkarın qüdrətini nümayiş etdirir. "Poetik onomastikanın mühüm problemlərindən biri ayrı-ayrı klassik yazıçı və şairlərin onomastik leksikasını tədqiq edib, onların üslubi xüsusiyyətlərini aşkara çıxarmaqdır. Onomastik vahidlərdən istifadədə hər bir yazıçı və şairin özünəməxsus fərdi yaradıcılıq xüsusiyyətləri vardır".<sup>1</sup> Ona görə də son dövr dilçilikdə ayrı-ayrı klassik və müasir ədəbiyyat nümayəndlərinin yaradıcılığı bir mənbə kimi götürülür. Məsələn, F.Bağirovanın "S.Rəhimovun əsərlərinin onomastikası" (1995), L.Piriyevanın "Molla Nəsrədin" jurnalında onomastik vahidlərin linqvistik xüsusiyyətləri" (1998), D.Əliyeva "M.S.Ordu-

<sup>1</sup> Q.Mustafayeva. Onomastik vahidlərin üslubi-linqvistik xüsusiyyətləri. Bakı, 2001. s.157.

badinin romanlarında onomastik vahidlərin linqvistik xüsusiyyətləri" (1996) və s. kimi tədqiqatlar sərf üslubiyat məsələlərile bağlı olan araşdırmlardır. Sonuncunun "Toponimlərin üslubi-linqvistik xüsusiyyətləri" (2000) adlı kitabı da bu araşdırmları bir növ dərinləşdirmək məqsədi daşıyır. Müəllif burada iki istiqamətə xüsusi fikir verir. Birincisi, topónimlərin üslubi imkanlarıdır. Məlum olduğu kimi, üslubi onomastika bədii nümunələrdə onomastik vahidlərin bədii üslubi imkanlarını açmağa xidmət edir. Üslubi topónimika da məhz bu sıradadır. Tədqiqatçı M.S.Ordubadinin yaradıcılığında mövcud olan topónimləri seçib onların əsərdə oynadığı funksiyanı tam aydınlığı ilə göstərməyə çalışmışdır. Üslubi cəhətdən bütün sözlər kimi, onomastik vahidlər də funksional-ekspressiv və funksional üslubi baxımdan araşdırılmış, adların üslubi çalarlığından, komik təbiətindən, estetik xüsusiyyətdən tutmuş obrazlılığına və ekspressivliyinə qədər bir sıra məsələlərə diqqət yönəldilmişdir. Buna görə də bədii əsərdəki adlara həm də forma gözəlliyyini artırın dil faktoru kimi də baxmaq gərəkdir. Məhz "üslubi material kimi topónimlər düzgün seçildikdə sənət əsərlərinin ümumi dil-nitq fonu dilin ifadəlilik vasitələrilə rənglənmiş olur, yerində, məqamında işlənən topónimik vahidlər dilin bədiilik keyfiyyətlərini qat-qat artırır, ona güclü təsir edir".<sup>1</sup> Bu, M.S.Ordubadinin yaradıcılığında xüsusilə qabarılq gö-

rünür. Fikrimizə əsas üçün onun "Dumanlı Təbriz" əsərinin adına baxmaq kifayətdir. Başlanğıcda, əsərlə ilk tanışlıqdan belə təəssürat yaranır ki, doğrudan da, Təbrizin başı üstünü tez-tez duman aldığı, şəhər sözün həqiqi mənasında, dumanlı olduğu üçün müəllif əsərə bu adı vermişdir. Əslində belə deyildir, ad poetik məna kəsb edir, sərf məcazi səciyyə daşıyır. Təbrizin təlatümələrini, baş verən ictimai-siyasi vəziyyəti eks etdirmək üçün ədib əsərə bu adı vermişdir. İkinci bir istiqamət leksik-semantik və etimoloji xüsusiyyətlərin görünüşüdür. Müəllif nəticə etibarilə belə qənaətə gəlir ki, M.S.Ordubadinin əsərlərində işlənən topónimik vahidlər özünün mənşəyi baxımından daha çox türk sözləridir. Bu adlar xalqın formalaşmasında mühüm rol oynamış türk tayfa və qəbilələrilə bağlıdır.

T.Vəliyeva "Mehdi Hüseynin onomastikası"nı tədqiq edən zaman onomastik vahidlərin leksik-semantik qruplarını yaziçinin ayrı-ayrı əsərlərində ümumiləşdirməyə çalışmış, antroponimlər, topónimlər, ktematonimlər haqqında ətraflı məlumat vermiş, həmin adların qrammatik xüsusiyyətlərdən danışmışdır. Nəticə etibarilə belə qənaətə gəlmişdir ki, "bədii əsərlərdə xüsusi adların üslubi imkanlarına dair aparılmış araşdırmlar göstərir ki, onomastik vahidlər bədii əsərin ideyasının oxucuya çatdırılmasında, milli koloritin gücləndirilməsində, obrazların daha canlı yaradılmasında, satirik gülüşün şiddətləndirilməsində və s. məqamlarda ən dəyərli

<sup>1</sup> D.Əliyeva. Toponimlərin üslubi-linqvistik xüsusiyyətləri. Bakı, 2000, s.15.

dil vahidi rolunu oynayır.<sup>1</sup> M.Hüseynin "Abşeron", "Səhər", "Yeraltı çaylar dənizə axır", "Kin", "Şöhrət", "Şeyx Şamil" və s. əsərlərində toponimlər, antroponimlər, ktematonimlər ardıcılıqlı olaraq üslubi baxımdan araşdırılır və onların əsərə göstərdiyi bədii təsir, üslubi rol açıqlanır.

A.Axundov "C.Cabbarlıının əsərlərində şəxs adları" adlı məqaləsində ədibin dram və nəşr əsərlərində, "Qız qalası" poemasında olan onomastik vahidlərin bir sıra üslubi xüsusiyyətlərini açmağa çalışmışdır. Nəticə etibarilə tədqiqatçı belə qənaətə gəlmışdır ki, C.Cabbarlıının yaradıcılığında işlənən xüsusi adlar haqqında kifayət qədər ətraflı danışmaq olar və bunlar onun yaradıcılığının ümumi sənətkarlıq xüsusiyyətlərini açmaq üçün bir vasitədir. Digər bir məsələni də qeyd edək ki, C.Cabbarlı yaradıcılığında ən başlıca və bəlkə də, əsas keyfiyyət dil gözəlliyyidir. Sənətkar sözdən istifadə baxımdan əvəzsizdir, onun ilk əsərlərindən son əsərinə qədər həmin xüsusiyyəti ardıcılıqlı olaraq izləmək mümkündür.

R.Məhərrəmova "Sabirin dili" adlı monoqrafiyası ilə satirik poeziyada mövcud olan coğrafi adların, ümumiyyətlə, onomastik vahidlərin üslubi çalarlarını göstərməyə çalışmışdır. Şübhəsiz, satirik ədəbiyyatda işlənən onomastik vahidlərlə ciddi ədəbiyyatda işlənən onomastik vahidlərin xeyli dərəcədə fərqli cəhətləri var. Bu, daha çox formanın üslubi məqamları ilə bağlı-

dır. R.Məhərrəmova da yazdığı monoqrafiyada məhz bu məqamlara fikir vermiş, orada rast gəlinən coğrafi adları təsnifatlandırmağa çalışmışdır. Lakin təsnifat regional xarakter daşımışdır. Məsələn, Azərbaycanla bağlı regional adlar, eləcə də İranla, Türkiyə ilə və başqa Şərqi ölkələrilə bağlı olan adlar. Ancaq bir cəhəti qeyd edək ki, şairin üslubi məqsədindən, özünəməxsusluğundan həmin adlara yanaşmaq daha münasib üsuldur. R.Məhərrəmova tədqiqatında şəxs adları əvəzinə "şəxsiyyət adları" termini işlədir. Ancaq bir cəhəti qeyd edək ki, şəxsiyyət sözünün tutumunda müsbət təəssürat yaratmaq, qibtə olunmaq qənaəti var. Satirik üslubda isə qibtə olunma yox, tənqid əsas vasitəye çevrilir. Yəni təsviri verilən, haqqında danışılan şəxs əməllərinə görə tənqid hədəfinə çevrilir. Ona görə də onda şəxsiyyət olmaqdan əsər-əlamət qalmır. R.Məhərrəmova tarixi şəxsiyyət adları, şair, yaziçi, ədiblərin adları, satiralar boyu təsvir olunmuş firıldaqçı, dindar, nadan, cahil, sadə müsəlman qardaşlarına verilən adlar, qadın tiplərinin adları kimi dörd başlıq altında təhlilə cəlb etmişdir. Prof.-H.Həsənov bədii əsərlərdə işlənən adları neytral, təsviri, parodik, assosiativ, təbii və qondarma başlıqları ilə qruplaşdırır və bizə elə gəlir ki, bu qruplaşma sırf əsərlərin bədii məqamları ilə bağlı məsələdir. Burada adların ekspressivlik, emosionallıq çalarları, bilvasitə və bilavasitə adla obraz arasında bağlılıq, psixoloji məqamlar başlıca cəhət kimi götürülür.<sup>1</sup>

<sup>1</sup> Vəliyeva Tahirə. M.Hüseynin onomastikası. B., 1997, s.20.

XX əsrin II yarısından başlayaraq dilçilikdə onomastik vahidlərin tədqiqinə əvvəldə dediyimiz kimi, xüsusi maraq yaranmışdır. Həmin dövrlər bu tipli araşdırmaclar daha intensiv müşahidə olunmuşdur. Xüsusilə müasir dövr yazıçı və şairlerinin əsərlərində onomastik vahidlərin tədqiqinə daha çox əhəmiyyət verilir. Bəzən hər hansı ədibin bütövlükdə yaradıcılığı, bəzən də hansısa əsəri tədqiqat mövzusuna çevirilir. Məsələn, Ə.Əmrahovun "Zoonimlərin komiklik imkanları", Ə.Ağayevin "Koroğlu" dastanında zoonimlər", Ə.Şükürlünün "Nizamın əsərlərində etnik adlar", Q.Kazimovun "Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti", H.Yusiflinin "Bədii əsərlərdə surətlərə verilən adlar", Q.Bağirovun "C.Məmmədquluzadənin nəşr və dram əsərlərindəki toponimlər və danışq dili", Q.Mustafayevanın "Folklor da işlənən şəxs adlarının poetik xüsusiyyətləri", R.Babayevanın "Sabir şeirlərində xüsusi adların üslubi mövqeyi", R.Xalıqovanın "Kitabi-Dədə Qorqud" dastanlarında antroponimlərin struktur-semantik təhlili" və s. Araşdırılarda onomastik vahidlərin bədii əsərlərdə oynadığı rol açıqlanır.

Bədii əsərlərdə onomastik vahidlərin araşdırılmasının müxtəlif istiqamətləri vardır. Bunların bir qismi təsviri səciyyə daşıyırsa, digər bir qismi orijinal təfəkkürün, zəngin nəzəri mühakimələrin nəticəsidir. Burada qəribə olacaq, müəyyən qədər narahatlılıq yaradacaq bir vəziyyət də müşahidə edilmir. Şübhəsiz, elmin yolu ziqzaqlıdır və onomalogiyada da belə bir vəziyyət

olmuşdur. T.Vəliyeva M.Hüseynin onomastikası problemi üzərində araştırma apararkən başlangıçda onun ümumi nəzəri məsələlərinə, tədqiqi vəziyyətinə diqqət yetirir və burada qeyri-ciddi tədqiqat əsərlərinin yarandığını da vurgulayır. Mühakimələrini isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müxtəlif illərdə keçirdiyi onomastikanın problemlərinə həsr olunmuş konfransların materialları əsasında ümumileşdirir.

Onomastikanın tədqiqi vəziyyətini daha çox geniş həcmli əsərlər üzərində izləmək daha uğurlu yoldur. Bədii əsərlərdə onomastik vahidlərin üslubi imkanları üslubiyat məsələlərilə bağlıdır. Burada apelyativ leksika ilə bərabər onomastik leksikanın üslubi imkanlarına da xüsusi diqqət yetirilməlidir. Sənətkarın üslubu onun haqqında təsəvvürün yaradılmasına əsas verir. Üslub şairin, yazılıçının özünəməxsusluğudur və onu tam müəyyənləşdirmədən söz ustası haqqında bütöv təsəvvür yaratmaq mümkün deyil. Nümunə üçün Sabir yaradıcılığında apelyativ və onomastik leksikanın üslubi çalarlarını M.P.Vaqifin, S.Vurğunun, O.Sarıvəllinin yaradıcılığının özünəməxsusluğu ilə eyniləşdirmək olmaz. Xüsusi adların üslubi imkanlarından danışarkən digər bir məqamı da qeyd edək ki, problemə yazılıarda fərqli yanaşma tərzi də müşahidə olunur. Məsələn, K.Əliyev "Bədii adların üslubi xüsusiyyətləri"<sup>1</sup> adlı məqaləsində onomastik vahid əvəzinə bədii ad terminindən istifadə

<sup>1</sup> Əliyev, R. Bədii adların üslubi xüsusiyyətləri. AOP. K.M. Bakı, 1987, s.259.

etmişdir. Lakin bir məsələni qeyd edək ki, onomastik vahidlə bədii ad arasında çox incə fərqli müşahidə olunur. Yəni onomastik vahid bədii əsərdə daha çox bədiiliyə yüklenir, poetik mahiyyət kəsb edir və dilin poetikasına daxil olur. Ayrılıqda isə onomastik vahid sərf dil anlayışı olur. K.Əliyev bunların mahiyyət etibarilə bir-birindən fərqlənən 6 xüsusiyyətini qeyd etmişdir. T.Vəliyeva isə bunu subyektiv fikir kimi vurgulayır və xüsusi adın hansı mənbədə olmasından asılı olmayaraq onomastik vahid olmasını diqqətə çatdırır. K.Əliyevin tezisinin əsasında xüsusi adın bədii əsərdə müəllifin məqsədinə xidmət etməsi, bədii mahiyyət daşımıası əsas tutulur: "Dilimizin bədii əsərdə işlənən bütün vahidləri sənətkar niyyətinin açılmasına, obyekt, hadisə və das-tanları mənalandırma maneralarına, fikrin obrazlı ifadə tərzinə xidmət göstərir. Məsələyə bu aspektdən yanaşmaq konkret tarixi şəxsiyyətlərdən başqa hər hansı bədii əsərdəki əsl onomastik vahidləri də "bədii adlar" kimi qiymətləndirmək olar". Müəllif məsələyə bu məqamda dil baxımından çox, ədəbiyyatşunas kimi yanaşır və sözün həqiqi mənasında, bədii əsərdə onomastik vahidin bədii mahiyyət kəsb etməsi daha üstün görünür və bu da poetik onomastikanın materialına çevirilir. Ona görə də burada bədii ad termininə onomastik vahidin sinonimi kimi baxmaq zərureti yaranır.

Xüsusi adlar bədii əsərlərdə və müxtəlif məqamlarda komik təbiət kəsb edir. Q.Kazımov "Bədii ədəbiyyatda adların komik təbiəti" adlı məqaləsində bu məsə-

ləyə xüsusi diqqətlə yanaşır. Bunun bir problem kimi poetik onomastikada işlənmə zərurətini vurgulayır. Ədəbiyyatda komizm özü bir ifadə vasitəsidir. Daha doğrusu, tədqiqatda sənətkarlıq məsələsidir. Müəllif XX əsrin 20-30-cu illərində nəşr əsərlərində işlənən ad, familiya və ləqəblərdən bədii əsərlərdə komiklik yaratmaq üçün istifadə edildiyini konkret nümunələr əsasında göstərmüşdür. Fikrini aydınlaşdırmaq üçün Ə.Haqverdiyevin, Mirzə Cəlilin, N.Vəzirovun və başqalarının əsərlərinə müraciət etmişdir. Bədii əsərlərdə komizm özü fikri ifadə etmə vasitələrindən, üslubi fiqurlardan biridir.

Oronimlərin bədii əsərlərdə üslubi imkanlarının öyrənilməsi sahəsində çox az iş görülüb. Şübhəsiz, bu, onlardan bədii əsərlərdə istifadənin dərəcəsilə bağlıdır. M.Məmmədov "Poetik əsərlərdə oronimlərin üslubi xüsusiyyətləri"<sup>1</sup> adlı məqaləsində bu problemə toxunmuş, onun bədii nümunələrdə oynadığı rolu izah etməyə çalışmışdır. Müəllif məqalədə bir sıra əsərlərdə rast gəlinən dağ adlarının üslubi xüsusiyyətlərini şərh etmişdir. Şeirdə bu vahidlərin işlənməsi mühüm poetik çalarlıq kəsb edir və bir növ, xalq yaradıcılığında, xalq şeiri üslubunda yazış-yaradan şairlərin əsərlərində poetik vasitəyə çevirilir, daha doğrusu, müraciət obyekti funksiyasını daşıyır. Bədii əsərlərdə dağ adlarının poetik təkrarı şeirdə emosionallığı, bədii təsiri artırmağa xidmət edir.

<sup>1</sup> Azərbaycan onomastikası problemləri. V. buraxılış. Bakı, ADPU, 1995, s.57.

Aşıq yaradıcılığında təbiətin tərənnümünə həsr olunmuş şeirlər xüsusi bir qrup təşkil edir. Dağların adlarında bir ucalıq, böyüklik var və bu da onun təbiəti, vüqarlı görkəmi, sərtliliyi, dözümlüyü ilə bağlıdır. Ona görə şairlərin yaradıcılığında müxtəlif məqamlarda daqlara müraaciət olunur. Onlar bəzən narazılığın, böyüklüğün, bəzən də gözəlliyyin simvolikasına çevirilir.

Bədii əsərlərdə xüsusi adların tədqiqi problemi dilçilikdə ümumi onomastikanın tərkib hissəsi kimi görünür. Çünkü bədii əsərlər üzrə aparılan tədqiqlər bütövlükdə onomastik vahidlərin mövcudluq mənbələrinin bir hissəsidir. Bu sahədə xeyli tədqiqatlar aparılmış və maraqlı nəticələr əldə olunmuşdur. Məsələn, Ə.Quliyevin "Orxon-Yenisey abidələri" və "Kitabi-Dədə Qorqud" dastanlarındakı antroponimlərin tipoloji xüsusiyyətləri", Ə.Tanrıverdiyevin "Azərbaycan (Türk) mənşəli antroponimlərin leksik semantik cəhətdən qruplaşdırılması (XVII-XIX əsr ədəbi-bədii materiallar əsasında)", Z.Əlizadənin "Atalar sözlərində onomastik layın sintaktik və semantik xüsusiyyətləri", R.Xalıqovanın "Kitabi-Dədə Qorqud" dastanlarında antroponimlərin struktur-semantik təhlili", S.Mollazadənin "Azərbaycan dilinin yazılı abidələri və Azərbaycan toponimiyası", V.Yusifovanın "Orxon-Yenisey abidələrində antroponimlər" adlı tədqiqatlarını misal göstərmək olar. Bu araşdırma ların hamisində, demək olar ki, bir fərqlilik var və bəzən problemə yanaşmada fərqliliklə yanaşı, eyniyyət, yaxınlıq da duyulur. Adların yaranmasında bir sıra

hallarda motivləşmə üzrə qruplaşdırılmanın aparılması da müşahidə olunur. Güclülük, mübarizlik, möhkəmlik, gözəllik, incəlik, müdriklik və s. kimi keyfiyyətlər şəxs adlarında daha çox nəzərə çarpır. Ə.Tanrıverdiyev yuxarıda göstərdiyimiz əsərində həmin motivləşmənin on bir leksik-semantik qrupunu verir. Təbii ki, bu xüsusi adlar bədii əsərdə poetik funksiyaya yüklenir. Bir məsələni də qeyd edək ki, şeirdə onomastik vahidin poetik funksiya daşıyıcılığı nəsrdəki kimi deyil. Şeirdə bütün sözlərin fəallığı tam aydınlığı ilə müşahidə olunur. Nəsrdə isə hər şey perspektivə hesablanır və birbaşa deyil, dolayı səciyyə daşıyır. Şeirdə emosionallıq, bədii təsir fəal funksiya daşıyır, xüsusi adlar isə bu fəallığı daha da artırır. Məsələn, "Həsənnənə, Həsənbaba qoşadı, Xaçbulaq yaylağı xoş tamaşadı" – deyimində adların təkrarı şeirdə poetik vüsət yaradır və s. Xalq ədəbiyyatında belə hallar daha çox müşahidə edilir. Z.Əlizadə "Atalar sözlərində onomastik layın sintaktik və semantik xüsusiyyətləri" adlı məqaləsində atalar sözü və zərbi-məsəlləri paremik vahid anlayışı ilə ifadə edir. Müəllif burada paremik vahidlərin onomastik laydakı mövcudluğunu üç istiqamətdə şərh edir.

"Orxon-Yenisey abidələri", "Kitabi-Dədə Qorqud" dastanı özlüyündə xüsusi adlar mənbəyidir. F.Sümər bu adların böyük bir qrupunu verir və bəzi məqamları şəhər edir. Ümumiyyətlə, bu iki abidə mövzu və forma fərqliyiñə baxmayaraq, ədəbiyyatçılar, etnoqraflar, tarixçilər üçün olduğu qədər, dilçilər üçün də əhəmiyyətli mən-

bədir. Ə.Quliyevin bu abidələrə müraciət etməsi də məhz həmin zənginliyə olan maraqlan irəli gəlmışdır. Burada müəllif qədim dövrlərdə türkdilli xalqlarda ad-vermə ənənəsinə xüsusi diqqətlə yanaşmış, eyni zaman da bu adların (şəxs adları nəzərdə tutulur) tərkibcə sadə və mürəkkəb olmasını göstərmişdir.

Tarixi proses adlanmada ənənənin qorunduğuunu meydana çıxarır. Çünkü indiki şəraitdə də adların morfoloji quruluşunda eyni halın qorunduğunu görürük. Tarixi proses bir məsələni burada yenilə əvəzlənməyə məruz qoymuşdur. Bu da dastanda qəhrəmana ad qoymanın zaman fərqiidir. Belə ki, "Dədə-Qorqud"da ad igitə qəhrəmanlığı müqabilində, keyfiyyət xüsusiyyətlərinə münasib olaraq verilir. Yəni adqoyma xeyli sonra baş verir. İndiki şəraitdə isə adlanmanın tamamilə başqa formasından istifadə edilir.

R.Xalıqova "Kitabi-Dədə Qorqud" dastanında antroponimlərin struktur-semantik təhlili" adlı məqaləsində ümumi şəkildə belə qənaətə gəlir ki, dastan Azərbaycan dilində şəxs adlarının tarixini öyrənmək üçün ən yaxşı mənbədir. Ə.Tanrıverdiyev də məhz bu istiqamətdə araşdırmalar apararaq mülahizələrini "Kitabi-Dədə Qorqud"da şəxs adları" adlı monoqrafiyasında ümumilaşdırmışdır. Burada müəllifin başlıca məqsədi adların etimologiyasını müəyyənləşdirməkdir. Dastan, bizim nəzərimizcə, Azərbaycan dilində qədim adlar toplusudur. Maraqlı bir məsələni də qeyd edək ki, bədii əsərlərin onomastikasının tədqiqi istiqamətdə aparılan

araşdırmaların böyük əksəriyyəti antroponimlərə həsr olunub. Etnonimlər, toponimlər, hidronimlər, kosmonimlər, zoonimlər ya ümumi şəkildə problemin bir hissəsi kimi araşdırılmış, ya da ən yaxşı halda məqalə səviyyəsindən o yana getməmişdir. Məsələn, Ə.Ağayevin "Koroğlu" dastanında zoonimlər" adlı məqaləsi ilk baxışda belə təəssürat yaradır ki, burada problemin qoyuluşu sırf mövzunu səciyyələndirmək məqsədi daşıya-caqdır. Ancaq məqalə ilə tanışlıqda aydın olur ki, müəllif ümumi zoonimlər haqqında tədqiqat aparır.

Bədii əsərlərin dilində çoxlu dil faktları yaşayır. Onlar onomastik sistemi tədqiq etmək üçün əvəzsizdir. S.Əlizadə "Kitabi-Dədə Qorqud" antroponimiyasının etimoloji əsasları" adlı məqaləsində dastanda işlənən adların müxtəlif cür oxunuşu məsələsinə toxunur və bunun səbəblərini göstərməyə çalışır. Onu da qeyd edək ki, S.Əlizadə mətnşünas kimi bu gün dastanda sözlerin oxunuşunun dəqiqləşməsi istiqamətində xeyli iş görmüşdür. Dastandakı ifadələrin oxunuşu istiqamətində H.Arasılinin, Ş.Gökyayın və başqalarının maraqlı mülahizə və mübahisələri vardır. S.Əlizadənin də gördüyü işlər həmin mübahiseli məqamların dəqiqləşməsi sahəsində atılan addımlardandır. Buğac, Baybura, Baybecan adlarının ədəbiyyatda rast gəlinən müxtəlif variantları vardır. Müəllifin qənaətində Böyrək//Beyrək sözünün Böyü adından törəməsi dayanır. Qədim türk sözlüğündə böyü qurd, canavar anlayışı daşıyır. Burada adın veriləməsi ilə onun daşıycısı arasında yaxınlıq görünür. Ad

sahibinin mahiyyətini, xarakterik xüsusiyyətlərini eks etdirir. Yəni adla sahibi arasında tam eyniyyət görünür. Bu isə tarixin müəyyən mərhələsi üçün səciyyəvidir.

Yuxarıda "Koroğlu" dastanında zoonimlərlə bağlı Ə.Ağayevin məqaləsi haqqında bəzi məqamlara toxunduq. Lakin onu da qeyd edək ki, bu dastan onomastik vahidlərin zənginliyi və özünməxsusluğunu baxımından mühüm əhəmiyyət kəsb edir. Dastanın bütövlükde rəngarəngliyinin nəticəsidir ki, şərq xalqları arasında onun 400-dən çox variantı yaranmışdır. Digər bir məsələni də qeyd edək ki, Şərq xalqlarında bu dastan qədər yayılmış ikinci bir nümunə yoxdur. Ona görə də həmin variantlarda onomastik vahidlərin araşdırılması bir problem kimi tədqiqatçısını gözləyir. Biz burada Ə.Cavadovun "Koroğlu" sözü haqqında<sup>1</sup> və Q.Cəfərovun "Qırat və Dürat' adları"<sup>2</sup> adlı məqalələrini qeyd etmək istərdik. Müəllif Qırat və Dürat zoonimlərinin etimologiyasını açmağa çalışır. Bu at adları mövcud ədəbiyyatda müxtəlif istiqamətlərdə izah olunub. Ümumiyyətlə, adın Kır fonetik variantına M.Qaşqarlıda, N.Marda, B.Karliyevdə, L.Budagovda və başqalarında rast gəlirik. Q.Cəfərovun mülahizələri də bu araşdırımların davamı kimi görünür.

Dastanın qəhrəmanı Koroğlu adına gəlincə deməliyik ki, bu adla bağlı dilçilik və ədəbiyyatşunaslıq istiqamətində çoxlu məqalələr yazılmış, hətta bir sıra

<sup>1</sup> Azərbaycan onomastikası problemləri. Bakı, 1995. V buraxılış. ADPU. S.21.

<sup>2</sup> Azərbaycan onomastikası problemlərinə dair konfrans materialları. I c. Bakı, 1987, APİ, s.226.

rəvayətlər də yaranmışdır. Şübhəsiz, həmin rəvayətlər adın mövcudluğunda xalq etimologiyasını eks etdirir və bir növ nəzəri mülahizələrin söylənməsinə yardımçı olur. Müəllif mövcud mühakimələrdən fərqli olaraq adın qoyuluşunu onun atası Ali kişi ilə bağlayır və oğluna igidliyinə müqabil olaraq bu mənanı ehtiva edən Kokroqlu (kükrəkli) adının verilməsini məqsədə uyğun bilir. Şübhəsiz, bu mövcud araşdırımlar üçün son qənaət deyildir və mülahizələrin yekununda faktların dəqiqləşməsi dayanır. Ə.Cavadovun bu adla bağlı qənaəti də yeni mülahizələrə rəvac verir və Koroğlu adını Ali kişidən çox xalqın onun vəziyyətə bağlı verməsi qənaəti daha çox həqiqətə yaxın görünür.

"Bədii əsərlərdə müsbət və mənfi surətlərə verilən ad birinci növbədə yaziçinin həmin surətə münasibəti, əsərin janrı ilə bağlıdır. Bunu toponimlər haqqında da demək olar. Bədii əsərlərdə onomastik vahidlərin seçilməsinə yazıçılar şüurlu münasibət bəsləyir, onları əsərin ideyası ilə uyğunlaşdırmağa çalışırlar".<sup>1</sup> Burada müəllifin qeyd etdiyi iki istiqamət var ki, bütün bədii nümunələrdə müşahidə olunur. Birincisi, müəllifin surətə münasibətidir. Yaziçi hər bir surəti əsərin ümumi qayəsinə uyğun işləyir və orada obrazların rəngarəngliyini yaradır. Məsələn, S.Rəhimovun "Mehman" povestində Mehman obrazı var və ona qarşı Kamilov, Murtuz Murtuzov və Qaloş surətləri də mövcuddur. Müəllifin burada fəal mövqeyi, şüurlu münasibəti aydınlaşdır. Əsərdə

<sup>1</sup> A.Qurbanov. Azərbaycan dilinin onomalogiyası. Bakı, 1988, s.505.

janr məsələsi isə problemin başqa tərəfidir. Əvvəlcə onu qeyd edək ki, hər bir janrin bədii nümunədə yarada biləcəyi imkan var. Məsələn, nəşr əsərlərindəki imkanla poeziyadakı janrin imkanlarını eyniləşdirmək olmaz. Eləcə də dram əsərlərindəki imkanı nəşr və poeziyadakı vəziyyətlə müqayisə etmək düzgün deyil. Bədii nümunələrdə hadisəyə münasibət, obrazların vəziyyətinin xarakteristikası yazıçı mövqeyi və janrin imkanları ilə ölçülür. Nümunə üçün Mirzə Cəlilin "Ölülər" komediyasında hadisələrə və obrazların hansı bədii funksiya ilə yüklənməsinə fikir vermək kifayətdir. Bir tərəfdə ac-yalavaclar dünyası, dil fanatları Hacı Həsən, Mir Bağır ağa, Hacı Baxşəli, digər tərəfdə onların tərəf müqabili Şeyx Nəsrullah və Şeyx Əhməd durursa, bunların hər ikisinə eks bir tərəfdə Kefli İsgəndər təsvir olunur. Müəllif hadisələrin gedişində obrazın münasibəti formalasdırır və bu avam mühiti didib-dağıdacaq Kefli İsgəndəri yaradır. Dram əsərlərində onomastik vahidlərin işlənmə məqamı aydın şəkildə müşahidə olunur. Onomastik vahidlərin əsərdə funksional səciyyəsi daha fəal görünür. Üslubi məqamda xüsusi mahiyyət kəsb edir. Hətta əsərdə təsvir olunan toponimlər də hadisələrin gedişinə, reallığına üslubi çalar verir, bir növ təsireddi vasitəyə çevirilir. Bütün bu məqamları nəzərə alan Ə.Cavadov bədii əsərlərdə toponimlərin üslubi imkanlarını xüsusi olaraq vurgulayır və onların qruplaşmasını aparır. a) Müəyyən yerin adı heç bir təhrifə yol verilmədən dəqiq şəkildə göstərilir. b) Hadisələrin cərəyan etdiyi məkan şərti işaretlərlə verilir. c) Hadisələrin cərəyan etdiyi ərazi qeyri-müəyyən şəkildə göstərilir. ç) Hadisənin məkanı ümumidir, təsəvvürdə tutulan məkan adları müsbət planda verilir. d) Məkan mənfi planda verilir. e) Məkan qondarmadır, xəyalidir.<sup>1</sup> Bədii nümunələrdə hadisələrin baş verdiyi məkana münasibət və onun bölgüsü məsələsini tədqiqatçılar müxtəlif şəkildə aparmışlar.

Prof.A.Qurbanov toponimləri real və qeyri-real adlandırmaqla iki qrupda birləşdirmişdir.

Rus alimi T.Nemirovskaya real, fərdi və başqa məkanda işlənən real toponimlər şəkildə qruplaşdırır. D.Əliyeva, X.Məhərrəmova, F.Bağirova da bədii əsərlərdə hadisələrin baş verdiyi ərazi adlarının bölgüsünü aparmışlar. Burada hadisələrin təsvir məkanı reallığı və qeyri-reallığı nəzərə alınmaqla iki istiqamətdə qruplaşdırılmışdır.

Tədqiqatçılar ya müasiri olduğu şair və yazıçıların yaradıcılığını bütöv halda götürüb tədqiqə cəlb edir, ya da hansısa konkret əsəri araşdırırlar. Q.Bağirova "C.Məmmədquluzadənin əsərlərində qəzet və jurnal adları", Q.Mustafayeva "Ağ liman" povestində adlar haqqında", "Anar yaradıcılığı və antroponimlər", F.Bağirov "S.Rəhimovun əsərlərinin onomastik leksikası", D.Əliyeva "Toponimlərin üslubi-linqvistik xüsusiyyətləri (M.S.Ordubadinin romanları əsasında)" və s. D.Əliyeva üslubi onomastika məsələsindən danışarkən "üslu-

<sup>1</sup> Ə.Cavadov. Azərbaycan bədii dilinin üslubiyatı. B., 1970, s.24.

bi onomastikanın bədii ədəbiyyatda onomastik vahidlərin bədii üslubi imkanlarını tədqiq etdiyini" yazmışdır.<sup>1</sup>

Apelyativ və onomastik leksikanın hər ikisi dil vahididir. Onlar bədii əsərlərdə üslubi mahiyyət kəsb edir, obrazlılıq, emosionallıq, ekspressivlik keyfiyyətləri qazanır. Onun əsərdə yerinə düşməsi, necə poetik məna kəsb etməsi isə sənətkarlıq məsələsidir və sırf yazılıçının üslubunu müəyyənləşdirən poetik faktordur. Çünkü bədii əsərlərdə bütün sözlər poetik mənaya yüklenir və həmin məna fəal mövqedə olur, bədii əsərdə fikrin parlaq ifadəsini, forma gözəlliyini şərtləndirən amilə çevrilir. K.Qasimova "Dram adları və bədii qayə (İ.Əfəndiyevin pyesləri əsasında)" adlı məqaləsində bədii qayə kimi ad seçmə məsələsindən danışır və onu mühüm vasitə kimi vurğulayır. Ümumiyyətlə, ədəbiyyatda, daha doğrusu, müasir publisistikada belə bir fikir dolaşmaqdadır ki, ad əsərin yarısı qədərdir. K.Qasimova da təxminən məsələyə bu mövqedən yanaşır. Eyni zamanda fikrini əsaslandıraq yazar: "... Dram əsərlərinin adı bir növ reklam, tamaşaçını cəlb etmək funksiyası da yerinə yetirir."<sup>2</sup> Adın oynadığı rol, daha doğrusu, reklam funksiyası son dövrlərdə aydın şəkildə müşahidə olunur. Çünkü adla bədii nümunənin ümumi quruluşu arasında möhkəm bağlılıq olur. S.Krijijovski bu vəziyyəti qeyd edərək: ad "papaq yox, başdır ki, onsuz bədənin varlığı

qeyri-mümkündür",<sup>1</sup> – fikrini söyləmişdir. Son dərəcə dəqiqliklə ifadə olunmuş bu fikir bədii ad haqqında bütöv təsəvvür yaradır və onun əsərdə oynadığı rolu aydınlaşdırır. Nümunə üçün təxminən eyni hadisəni eks etdirən üç əsərin adına fikir verək. XVIII əsrde İran şahı Ağa Məhəmməd Şah Qacarın Azərbaycana hücumunu təsvir və təcəssüm etdirən Yusif Vəzir Çəmənzəminli "Qan içində" (əsər ilkin nüsxədə "İki od arasında" adlandırlıb), Ə.Haqverdiyev "Ağa Məhəmməd Şah Qacar", S.Vurğun "Vaqif" dramını yazmışdır. Bunların hər biri mövzu baxımından nə qədər eyni olsa da, adlanma və ifade özünəməxsusluğu ilə fərqlənir. Və bu adlanma bir daha yuxarıda misal gətirdiyimiz faktı, "əsərin adı papaq yox, başdır" qənaətinin doğruluğunu təsdiqləyir.

"Dram əsərlərinin adları, olduqca əhatəli və əhəmiyyətli kateqoriyadır. Əsərin bədii tərkib hissəsinə daxil olan dram adları ideya-estetik funksiya daşıyır və adların uğurlu alınması sənətkarın ustalığı, sənətkarlıq probleminə ciddi münasibəti kimi qiymətləndirilir. Çünkü dram əsərlərinin adı təsadüfi söz və söz birləşməsi deyil. O, hər şeydən önce, əsərin dramatik konflikti, mündəricəsi, ideya-bədii xüsusiyyətləri, obrazları, sənətkarın sənətə estetik baxışları və s. ilə ayrılmaz surətdə bağlıdır." Bu qənaətlər, ümumiyyətlə, bədii ədəbiyyatda ad məsələsi sənətkarlıq məsələsidir və sənətə estetik münasibəti ifadə edir. Obrazlar öz daxili aləmi, düzüncəsi, hərəkətləri və fəaliyyəti ilə oxucunun yadda-

<sup>1</sup> Əliyeva D. Toponimlərin üslubi-linqvistik xüsusiyyətləri.

Bakı, 2000, s.15.

<sup>2</sup> Qasimova. K. Dram adları və bədii qayə. Bakı, AOP.№4, s.216.

<sup>1</sup> Крикижовски С. Лингвистика и поэтика. М. 1976, с.207.

şına daxil olur. Ona görə də bədii əsərlərdə ad seçilməsi vacib məsələdir və bu əsərin adından obrazlara qədər bütün keyfiyyətləri ifadə etmək səciyyəsi daşıyır. Onomastik vahidlərin bədii əsərlərdə işlənməsi nəticə etibarilə poetika məsələsinə yaxınlaşır və bədii hadisə olmaq təəssürati yaradır. Bütün bunları nəzərə alaraq bədii əsərlərə ad baxımından yanaşdıqda, ilk növbədə, adın üslubi çalarları ətrafında düşünmək lazımdır. Nümunə üçün İ.Şıxlının "Dəli Kür" əsərində adlanmadan obrazların səciyyəsinə qədər bütün məqamlara fikir vermək olar. Əsərin adı ilə bağlı bir məsələni xatırladaq, "Xalq ədəbiyyatında "sən kür, mən kür" ifadəsi işlədilməkdədir. Bu, Kür çayının adına coşgunluq, daşib sərhədləri aşmaq, ətrafi dağıtmak halına müqabil "Dəli" adının da qoşulmasına səbəb olmuşdur. İ.Şıxlı da əsərdəki hadisələrə müqabil, problemlərin ağırlığına və vəziyyətin kəskinliyinə uyğun əsərinə "Dəli Kür" adını vermişdir. Romanı oxuduqda əsərin adı ilə obrazların xarakterik xüsusiyyətləri arasında bir yaxınlıq görünür və adlanmanın əsas cəhəti sayıla bilər. İkinci istiqamət hadisələrin Kür çayı ətrafında baş verməsi, Kür çayının əsərdə təsviri və adının tez-tez xatırlanması ilə əlaqələnə bilər. Ancaq bizə belə gəlir ki, bu fikir, bəlkə də, söykəncəyi olmayan ehtimaldır. Bu, daha çox Cahandar ağa ilə onun sevimli atı Qəmərin quyruğunun qırıldmasına və bu tipli hadisələrə söykənen ehtimaldır. Bütün obrazlar məhz bu cür xüsusiyyətləri, adlanması ilə maraqlıdır. "Bədii əsərin qəhrəmanı öz daxili aləmi, xarakteri və

hərəkəti, rəftarı və düşüncəsi, nitqi ilə oxucunun şüurunda kök salır, möhkəmlənir. Yaziçinin qələmə aldığı bir surət müvəffəqiyyətli olduqda onun bütün xüsusiyyətləri oxucunun təsəvvüründə qəhrəmanın adı ilə əlaqələnir. Bu ad hər kəsə tanış olur. O ya bir xəsis, ya bir davakarı, ya da bir qəhrəmanı yada salır." Bu yazıçının həyat hadisələrinə yanaşması, mövcud vəziyyəti obrazlarda hansı səviyyədə eks etdirə bilməsi ilə bağlıdır. Bu mənada bədii ədəbiyyatda onomastik leksikanın üslubi məqamlarının tədqiqi zərurət kimi aktuallıq kəsb edir.

Zaman-zaman əsərlərin bədii dili bütöv şəkildə tədqiqat obyektiñə çevrilmiş, məsələyə apelyativ və onomastik böülümlərdən uzaq bir tam şəkildə yanaşılmışdır. Cəmiyyətin inkişafı, dünya mədəniyyətinin birindən digərinə integrasiyası bir sıra məsələləri aktuallaşdırır, yeni-yeni elm sahələrinin yaranmasını zərurileşdirir. XX əsrin II yarısında yaranıb çox böyük uğurlu inkişaf yolu keçən onomalogiya da məhz bu yeni yaranan sistemə aiddir. Əsərdəki xüsusi adların üslubi məqamlarına artan maraq orijinal tədqiqat əsərlərinin yaranmasına gətirib çıxarmışdır.

**II FƏSİL:**  
**BƏDİİ ƏSƏRLƏRDƏ ONOMASTİK**  
**VAHİDLƏRİN LEKSİK-SEMANTİK ÜSLUBI**  
**XÜSUSİYYƏTLƏRİ**

*(Mir Cəlalın bədii nəşri əsasında)*

Mir Cəlalın bədii əsərlərində onomastik vahidlərin işlənmə xüsusiyyətləri olduqca rəngarəngdir. Yaziçiların bədii əsərlərində işlənmiş onomastik vahidlər və onların üslubi funksiyalarının öyrənilməsi ilə poetik onomastika məşğul olur.

Azərbaycan onomalogiyası yaşı etibarilə çox gənc olsa da, uğurlu, zəngin bir inkişaf yolu keçmişdir. Həm xalq ədəbiyyatında, qədim yazılı abidələrdə, daş kitabələrdə, eyni zamanda klassik və müasir sənətkarların yaradıcılığında işlənmiş onomastik vahidlər – xüsusi adların müxtəlif qrupları böyük problemin bir hissəsi kimi araşdırılmış, tədqiqat obyektinə çevrilmişdir.

Üslubi material kimi məqsədə xidmət göstərən onomastik vahidlərin öyrənilməsinin mühüm əhəmiyyəti vardır. Bədii mətləblərin çatdırılmasında onomastik adlar üslubi funksiyasına görə adı sözlərdən fərqləndirilir. Söz ustaları onomovahidlərdə həmişə belə imkanları görmüş və onlardan müxtəlif üslubi məqsədlərlə istifadə etmişlər.

Azərbaycanın bir çox yazıçı və şairlərinin bədii əsərlərində işlənmiş onomastik vahidlər geniş linqvistik tədqiqata cəlb edilsə də, bir sıra sənətkarların yaradıcılığı bu baxımdan hələ də öz tədqiqatçısını gözləyir. Böyük istedad, zəka sahibi olan Mir Cəlalın yaradıcılığı da bu sıradadır. Onun əsərlərinin leksikasının müəyyən

hissəsini onomastik vahidlər təşkil edir. Mir Cəlalın bədii əsərləri onomastik mənbə kimi dəyərlidir.

Onomastik vahidlərin işlənmə tezliyi ekstralinqvistik faktorlardan çox asılıdır. Bu vahidlər bədii əsərlərdə artıq onomastik vahid kimi deyil, ekspressivliyə, poetikliyə, məcəziliyə malik olan üslubi fiqur kimi iştirak edir. Buna görə də biz Mir Cəlalın bədii əsərlərində işlənmiş bəzi xüsusi adların leksik-semantik və üslubi xüsusiyyətlərinin araşdırılmasını məqsədə uyğun hesab etmişik.

Mir Cəlalın bədii əsərləri ümumi sözlərlə – apelativ vahidlərlə yanaşı, xüsusi adlarla – onomastik vahidlərlə də zəngindir. Hər bir onomastik vahiddən onların hər bir yarımqrupundan Mir Cəlal böyük bir sənətkarlıqla istifadə etmiş, bizə adı görünən hər bir sözü, xüsusi adı bədii-üslubi fiqura – məcəza çevirə bilmiş, öz fikir və məqsədlərini onlarla ifadə etmiş, xalq tərəfindən bu gün də sevilən, oxunan, ölməz sənət əsərləri yaratmışdır.

Ədəbiyyatda yazıçı şəxsiyyətinin təsdiqi əsas məsələlərdən biridir və bu məsələ sənətkarın bütün taleyi ni həll edir. Hər bir sənətkar başlanğıc olaraq sənət yollarında özünü təsdiqləməyə çalışır. Bu cəhət onun hadisələrə münasibətindən tutmuş ifadə tərzinə qədər bütün məsələləri əks etdirir. M.Cəlal XX əsrin I mərhələsində ədəbiyyata gələn sənətkarlardan biri idi. Özünəməxsus ifadə tərzi, hadisələrə fəal münasibəti, həmin həyat hadisələrinin bədii əsərlərdə orijinal şəkildə təsviri və s.

məsələlər onu öz sələflərinin görkəmli davamçısına çevirmişdir.

Mir Cəlal ədəbiyyatda, xüsusilə nəşr sahəsində öz sözü, öz yolu olan bir sənətkar olmuşdur. Onun yaradıcılığı müxtəlif istiqamətlərdə tədqiqata cəlb olunsa da, əsərləri dilçilik baxımından kompleks şəkildə tədqiq edilməmiş, sənətkarın bədii əsərlərinin dili onomastik və apelyativ leksika baxımından araşdırılmamışdır.

Elmi tədqiqatın ilk və həllədici mərhələsi mənbədir. Mir Cəlalin bədii əsərləri onomastik mənbə olmaq baxımından da öz zənginliyi ilə seçilir. Onun əsərlərinin onomastik sistemində bütövlükdə yaradıcılıq pafosunu, ekspressivliyi, emosionallığı bir vasitə kimi əks etdirmək imkanı vardır.

Mir Cəlal hayatı gerçeklikləri təqdim edərkən onomastik vahidlərin köməyilə oxucu üçün bədii mühitin tam şəkildə həqiqət kimi dərk olunmasına münbət şərait yaratmış. Oxucu özünü təsvir edilən hadisələrin içərisində hiss edir, hadisələrin baş verdiyi məkanı doğma hesab edir və bədii gerçəkliliyin içərisində özünü, özünə münasibəti və öz mövqeyini aydın hiss edir.

Mir Cəlal, ümumiyyətlə, surətləri qarşılaşdırın zaman və onları bir-birinin dilində adlandırarkən psixolojisocial ovqatdan onomastik vahidlərə yanaşır, onovalidlər müraciət formasına çevirilir. Məsələn,

*Dəftərdar siyahıya baxdı: Qiyas Dəmirov!..<sup>1</sup>*

— *Qumru, Qumru! Uşaq hanı? Uşağı harda qoymusən, ağız!*

Nümunələrdə işlənmiş antroponimlər vasitəsilə müxtəlif məna çalarları: birinci cümlədə (*Qiyas Dəmirov*) adı müraciət, ikincidə (*Qumru*) adın təkrar işlədilməsi vasitəsilə həyəcan çaları təbii şəkildə öz əksini tapmışdır.

... Bəzən bədii ədəbiyyatda xüsusi adlar yazıcıının həyatını, mövqeyini, yaradıcılıq xüsusiyyətlərini və s. müəyyənləşdirməyə kömək edən mühüm faktora çevrilə bilər. Dastanların, nağılların... hansı ölkəyə, hansı xalqa, hansı dövrə aid olduğunu müəyyənləşdirmək işində xüsusi adların əhəmiyyətli rolü məlumdur. Nəzərə alanda ki, xüsusi adlar, daha çox isə şəxs adları ictimai, dolayısı ilə siyasi əhəmiyyət daşıyır, o zaman bu adların tədqiqinin əhəmiyyəti bir daha ciddiləşir".<sup>1</sup>

Mir Cəlalin yaradıcılığının özünəməxsus leksik-semantik və üslubi çalarları vardır. Burada sözlər üslubi cəhətdən müxtəlif məqamlarda işlənir, yerinə görə yeni məna kəsb edir. Bədii mühitdə sözün incəlik və dərinliyi üzə çıxır. Onun əsərləri öz təbiiliyi, şirinliyi ilə, obrazları isə öz canlılığı ilə seçilir və sevilir.

Mir Cəlalin əsərlərinin dili leksik-semantik və üslubi baxımdan bir sistem təşkil edir. Bu sistemin açılması olduqca əhəmiyyətlidir. Çünkü yazıçı fərdiliyini, özünəməxsusluğunu göstərən əsas amil hadisəyə yanaş-

<sup>1</sup> M.Seyidov. Azərbaycan xalqının soykökünün düşünərkən. Baki, 1989, s.33.

<sup>1</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, I c. s.13, 39.

ma və sözdən istifadə tərzidir. Burada sənətkarın nəyə qadir olduğu, özünəməxsusluğunu aydınlaşdır.

Mir Cəlalın yaradıcılığında apelyativ leksikanın imkanları hüdudsuzdur. Onun əsərlərində sözlərin emosionallığı, ləkənikiyi fikrin emosionallığına çevrilir. Xalq danışq dilinin sadəliyi əsas amil kimi izlənir və sənətkar bütün məqamlarda bunu gözləməyə çalışır. Sözün həqiqi mənasında, buna yüksək səviyyədə nail olur. Apelyativ leksikanın fəallığını və düşüncənin obrazlılığını xüsusi adların işlənməsi daha da artırır. Onomastik vahidlər əsərdə üslubi vasitəyə çevrilir və yazılıçının əsərlərində işlənmiş onomastik vahidlərin üslubi məqamlarının açılmasını aktuallaşdırır.

Onomastik vahidlərin poetikası məsələsi bu sistemin dərin laylarına nəzər salmaq, üslubi tərəflərini müəyyənləşdirmək və açmaq üçün gərklidir. Hər hansı bir yazılıçının üslubunu müəyyənləşdirmədən, onun dəsti-xətti haqqında aydın təsəvvür olmadan tutarlı mülahizələr yürütmək olmur. Onomavahidlərin üslubi imkanları bədii mətndə o zaman gerçəkləşir ki, onlar müəyyən emosional anlayış ifadə etsinlər. Emosional məzmun daşıma, üslubi vasitə olma baxımından yazılıçının əsərlərində işlənmiş antroponim və toponimlər daha çox diqqəti cəlb edir.

## 2.1. Antroponimlər

Bədii əsərlərdə müəyyən hadisə, hərəkət qeyri-müəyyənlilikdən başlayaraq müəyyənlilikə doğru inkişaf edir. Yaziçi surəti oxucuya birdən-birə təqdim etmir. Obraz sanki hərəkətin, hadisələrin ümumi gedişinin arxasında gizlənmiş olur. Hərəkətlərin bir-birini izləməsi get-gedə surəti meydana çıxarıır.

«Xarakterlərin açılması, obrazın daxili aləminin vərilməsi üçün müəllifin istifadə etdiyi vasitələrdən biri də surətə verilən adlardır. Adlar obrazın əsərdəki mövqeyi ilə bağlı olur, bədii əsərdə həmin adlar vasitəsilə müxtəlif müsbət və mənfi cəhətlər ümumiləşdirilir»,<sup>1</sup> ad seçmək bacarığı «xüsusi ustalıq, sənətkarlıq tələb edir».<sup>2</sup>

Yazılıçının bədii əsərlərdə obrazlara verdikləri adlar xalqın hüsn-rəğbətini qazanan, yeni əməllər, arzularla yaşayan, yeniliklə köhnəliyin mübarizəsində mətanətlə qalib gələn qəhrəmanların adlarını, xalqın arzu və istəklərini özündə əks etdirir. Bir çox obrazların adları xalq tərəfindən qəbul edilir, ata-analar həmin surətlərin adlarını həvəslə öz yeni doğulmuş körpələrinə verirlər. Məsələn, C.Cabbarlıının qəhrəmanları olan Sevil, Yaşar, Gülüş, S.Vurğunun əsərlərində Cəlal, Humay, Aygün, Ülkər, Mir Cəlalda Bahar, Qumru, Ləyaqət və başqa

<sup>1</sup> M.Adilov. Sənətkar və söz. Bakı. 1981.

<sup>2</sup> Q.Mustafayeva. S.Rəhimovun romanlarında antroponimlərin üslubi xüsusiyyətləri. Bakı, APİ, AOP. №9, s.55.

adlar indi xalq arasında geniş yayılmışdır. Bədii adlar dan canlı adlandırmaya gələn ənənə məhz obrazın xalq düşüncəsinə, istək və arzularına yaxınlığı ilə bağlıdır.

Yazıcıının yaradıcılığında xüsusi ada, onomastik vahidə münasibət birbaşa sənətkarlıq məsələsi ilə bağlıdır. Bu, ədibin yaradıcılığının üslubi imkanlarını da müəyyənləşdirir.

Bədii ədəbiyyatın əsas xüsusiyətlərindən biri təribyələndirmə vasitəsi olmasıdır. Buna görə də klassiklər bədii ədəbiyyatı insanşunaslıq elmi adlandırırlar. Çünkü ədəbiyyatın əsas vəzifəsi insan təriyəsinə xidmət etmək, cəmiyyət üçün yararlı insanı yetişdirməkdən ibarətdir. Məlumdur ki, cəmiyyət öz tərəfləri ilə mənfi və müsbət qütblərə bölünür. Ədəbiyyatın məqsədi isə mənfilikləri aradan qaldırmağa xidmət etməkdir. Mir Cəlalin əsərləri bu baxımdan qeyri-adi təsiredici gücə malikdir. Yazıcıının bədii əsərlərində işlənmiş antroponimləri bu cəhətinə görə, xüsusilə qeyd etmək lazımdır.

"Advermə bəşəri hadisələrdəndir və ən qədim dövrlərdən başlayaraq dünyanın bütün xalqlarında özünə yer tapmışdır",<sup>1</sup> Lakin şəxsə advermə ilə bədii əsərdə personaja advermə bir-birindən fərqlənir. Təbiidir ki, yazıçılar öz qəhrəmanlarına ad seçərkən çətin bir yol keçir, dəfələrlə düşünüb-daşınır, janrin tələbinə uyğun,

öz fərdi üslubları, həmçinin obrazın səciyyəvi xüsusiyyətləri ilə təbii surətdə səsləşən bir ad "kəşf edirlər".

Yazıcıdan obrazın xarakterinə uyğun ad seçmək tələb olunur. Xarakterə uyğun olmayan ad oxucunu cəlb etmir, onu düşündürmür.<sup>1</sup> Mir Cəlalin bədii əsərlərində antroponim seçmək, antroponimi tanıtmaq üsulları müxtəlidir və üslubi məqsədə xidmət edir. Məsələn, "Göz" hekayəsi Yəhya Kamal antroponimi ilə tanışlıqdan başlanır və fikir verilsə, üç mərhələdə həmin şəxsin kim olduğu aşkar olur:

— *Yəhya Kamal!*

*Böyük məscidə yolunuz düşsə, ayələrdən çox bu adı oxuyarsınız. Qoca çinar ağaclarının gövdəsində, gəci qopan divarlarda iri xətlə, səliqəsiz yazılmışdır:*

— *Yəhya Kamal!*

*Yayda yeri cızar, qışda qarı sulayar, hər yerdən əlacı kəsiləndə dirnəgini yalayıb yazardı. — Yəhya Kamal!*

*Siz maraqlanıb, bu "möhr" sahibini tanımaq istəyəcəksiniz. Siz onu çoxdan tanıyırsınız. Az-çox ictimai yerlərdə əlaqəniz varsa, mərasimə, mitinqə, iclasa, klubba yolunuz düşərsə, onu gündə bir neçə dəfə görə bilərsiniz. Qoltuğunda qəzet, əlində işildayan ağac, qolunda qırmızı; yazdırısa — döşündə bir çiçək nə isə mızılda-naraq yanınızdan ötəcəkdir.<sup>2</sup>*

<sup>1</sup> M.Cəfərov. Q.Zakirin yaradıcılığında poetik onomastika. Bakı, APİ, AOP, 2002, №10, s.101.

<sup>1</sup> Z.Məmmədova. Bədii ədəbiyyatda şəxs adlarının xarakterioloji əhəmiyyəti. Bakı, APİ, AOP, №1, 2005, s.45.

<sup>2</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, I c. s.211.

Bu təsvirdən sonra məlum olur ki, "möhrün sahibi" zahirən axsaq və yaraşıqsız bir adamdır. Mərasimlərdə rəsmi adam olur. Qorxaq, hər şeydən ehtiyat edən bu adam "suyu üfüre-üfüre içir".

Mir Cəlalın əsərlərində antroponi mi tanıtmaq üslublarından biri də mötərizə içərisində şəxsin adının verilməsidir. Əvvəlcə qeyri-müəyyən olan antroponim mötərizə açılandan sonra müəyyənləşir. Məsələn,

*Ariq oğlan (Zahidov deyirdilər) çayını nəlbəkiyə tökə-tökə üzünü Dilənə tutdu.<sup>1</sup>*

Bu tipli tanıtma üsulu özü də yaziçinin fərdi üslubunun səciyyəvi cəhətlərindən biridir. Yaziçı burada birbaşa şəxsin adını da verə bilerdi. Lakin Mir Cəlal əvvəlcə oxucunun diqqətini personajın zahiri görünüşünə yönəltmiş, sonra isə onun adını, soyadını söyləmişdir.

*Yəhya Kamal çox təzə xəbərlər gətirmişdi: – Səndən sonra Hüseynqulu uşağınu yaman günə qoydular. Şükürü öldürənlərin işi açıldı. Girmanca Qulunun gədəsi ilana dönmüşdü. Bir günün içində hökuməti kəndə tökdü...<sup>2</sup>, – nümunəsində Mir Cəlal antroponim vasitəsilə baş vermiş hadisələrin təfsilatını oxucuya çatdırmışdır.*

Mir Cəlalın bədii əsərlərinin antroponimik sistemi maraqlı üslubi xüsusiyyətləri ilə diqqəti cəlb edir. Onuñ adlar sistemində həm dünya tarixinin görkəmli simalarının adlarına, Azərbaycan ədəbiyyatının və tarixinin

tanınmış şəxsiyyətlərinin adlarına, həm adi-real adlara, həm də müəllif fantaziyasının məhsulu olan qeyri-real adlara rast gəlirik. Tarixi şəxsiyyətlərin adlarına, əsərlərinə və aforizmlərinə müraciət etməsi Mir Cəlalın yalnız Azərbaycan tarixinə və ədəbiyyatına deyil, eyni zamanda dünya ədəbiyyatına, tarixinə, mədəniyyətinə dərindən bələd olduğunu, onun hərtərəfli dünyagörüşə malik bir ziyanlı, görkəmli bir yazıçı olduğunu bir daha sübut edir.

"Yolumuz hayanadır" romanında Mir Cəlal özünə ustاد hesab etdiyi, şəxsiyyətinə, yaradıcılığına dərin hörmət bəslədiyi C.Məmmədquluzadəni, M.Ə.Sabiri, Abbasqulu ağanı, S.Məcid Qənizadəni və başqalarını böyük məhəbbətle tərənnüm etmişdir. Cənubi Azərbaycanda azadlıq hərəkatından, bu hərəkatın başçısı Səttar xandan, onun igidlərindən söhbət açmışdır. Yaziçı M.Ə.Sabiri tanıtmaq üçün xüsusi bir yol seçmişdir:

*Mirzə Abbasqulu dostunu yaxşı tanıyırı. Onun dərindən düşündüyünü, zehnində nə isə yazıya keçirməli bir mətləbi dönə-dönə ölçüb-biçdiyini bilirdi.*

Tahirzadənin mühüm mətləblər müqabilindəki bu ağırlığını bəziləri ehtiyat, bəziləri tərəddüd, Mirzə Abbasqulu isə təmkin, səbir adlandırırırdı: "Sabir ki, Sabir!"<sup>3</sup>

Belə bir tanıtma vasitəsilə Mir Cəlal M.Ə.Sabirin xarakteri, çox ehtiyatlı olması haqqında oxucuya məlu-

<sup>1</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, I c. s.222.

<sup>2</sup> Yenə orada. s.214.

<sup>3</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1968, IV c. s.17.

mat vermiş, eyni zamanda "Sabir" adının mənəsi izah edilmişdir.

M.Ə.Sabirin şeirlərini olduqca dərin dəyərləndirən Mir Cəlal bunu belə nəzərə çatdırır:

*Necə ki, siz buyurdunuz, məcmuənin ("Molla Nəs-rəddin" məcmuəsi nəzərdə tutulur – H.H.) az-çox şöhrət tapması həmin bunların nəticəsidir, möhtərəm şairimiz Sabirin türməna, aydın əşaridir.<sup>1</sup>*

Əsərdə M.Ə.Sabirin Hop-hop təxəllişünü də Mir Cəlal özünəməxsus tərzdə izah etmişdir:

*"Senzor: – Şübhəm yoxdur ki, sətirləri yazanlar nəinki imperatorluğunu, həm də siz müsəlmanları, şəxsən, cənab redaktor sizi, namestnikliyin mətbuat idarəsi yandıda müəyyən rəğbət sahibi olan sizi istəməyən bəd-xahlardırlar. Nədir bu, səhifələrinizi üzünə geniş açdığınız "Hop-hop" kimdir?*

*– Hop-hop bir adam deyil, bizim həcvgu şairlərin müşterək təxəllişüdür".<sup>2</sup>*

Yazıçı burada "Hop-hop"u ümumiləşdirilmiş təxəlliş kimi təqdim etmiş, Sabir ədəbi məktəbinin açıq fikirli nümayəndələrinin hamısı nəzərdə tutulmuşdur.

Təbriz Azadlıq hərəkatına – bu hərəkatın fədailəri-nə böyük rəğbət bəsləyən Mir Cəlal onomastik vahidlərdən istifadə etməklə həmin inqilabı Kərbəla müsibəti ilə müqayisə etmişdir:

*"Bu gün Kərbəla meydani – Azərbaycandakı və-tənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi də olsa din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır. Axıtmalı qanlarımız, ehsan etməli pullarımız, ərzağımız varsa, gəlin oraya – ürəklər parçalayan Azərbaycan matəmgahına verək! Zaman bizdən bunu istəyir... Nəzərimizi qəhrəman Təbriz mücahidlərinə çevirək, məşrutə fədailərinə səs verək! Var olsun hürriyyət! Yaşasın Səttar xan inqilabi!".<sup>1</sup>*

Azərbaycanda, xüsusilə də Təbrizdə xalqın həyatını, ictimai-siyasi hadisələri diqqətlə izləyən Mir Cəlal özünü xalq hərəkatından ayıra bilmir, bədii əsərlərində personajların dili ilə: "zaman bizdən bunu istəyir", – deyərək xalqı milli birliyə çağırırırdı. Bu isə heç bir zaman dəyərini itirməyən, bu günümüz üçün də aktual olan məsələlərdən biridir.

Azərbaycan folkloruna, klassik Azərbaycan ədəbiyyatına dərindən bələd olan, bu ədəbiyyatın dünya şöhrətli nümayəndələri ilə fəxr edən Mir Cəlal bədii əsərlərində Nizami Gəncəvini, Məhəmməd Füzulini də yeri gəldikcə yada salmış, xalqın və özünün onlara olan sevgisini obrazların dili ilə ifadə etmişdir. Məsələn,

*Mərdan:*

*– Keçənə güzəşt deyərlər. İndi gəlin ayılaq! Başlayaq vətənimizi abad eləyək. Torpağımızı qızıl eləyək... Bax, odur, o Gəncə çayının qıraqında ucuq sərdabada yatan kişini görürsünüzmü? O, dünyalarda tanınan*

<sup>1</sup> Yenə orada. s.176.

<sup>2</sup> Yenə orada. s.228.

*şairlər şairi Nizami bizim vətənin oğludur. O kişi şeir dəryasıdır axı! Mənim arzum var. O kişinin qəbrində böyük bağ salaq, ağaclar əkək. Lək-lək çiçək əkək. Qızılgül bəsləyək. Cümə günləri yol uzunu cavanlarımız çala-çala, oynaya-oynaya Nizami bağına gəzməyə getsinlər!.*<sup>1</sup>

Verilmiş nümunədə Mir Cəlal ürək ağrısı ilə şeirdəryası, Şeyx Nizaminin məzarının baxımsızlığını diqqətə çatdırılmış, abadlaşdırılmasını vacib saymışdır ki, onun bu müqəddəs arzuları Azərbaycanın öz müstəqiliyini əldə etdiyi son illərdə ulu öndərimiz Heydər Əliyev tərəfindən həyata keçirilmişdir.

*Müsəlmanın evini yixan, onun öz "alimidir". Fırıldan soruştarsan, ədibinə peyğəmbər deyir. İngilis Nýutonu millət üçün günəş bilir. Rus Puşkin, Tolstoyu ilə fəxr edir.*<sup>2</sup>

Nümunədə yaziçı dünya elminin, dünya mədəniyyətinin görkəmli simalarının adlarını çəkməklə müqayisə aparmış, Azərbaycan ziyahlarına eyni münasibəti görmədiyi üçün təessüflənmişdir. Deməli, tarixi şəxsiyyətlərin xatırlanması təsadüfi xarakter daşımamış, yazıcının məqsədinə xidmət edərək, hadisənin təsvir məqamına uyğun olaraq işlədilmişdir və bu kimi nümunələrdə «nəsillərin yaddaşında qalmağa layiq olanların bədii təsvirlə əbədiləşdirilməsi ilə yanaşı, qədim cəmiyyətlərdə mövcud olan qanun yaradıcıları, sadə adam-

lar... haqqında kifayət qədər informasiya əldə etmək mümkündür».<sup>1</sup>

*Mir Cəlalın istifadə etdiyi antroponimlərin bəziləri dastanlardan gələn adlardır ki, bu gün də xalq həmin adları sevə-sevə öz övladlarına verir, yaşıdır. Belə adlarla Nigar, Ali adlarını nümunə göstərə bilərik. Bu adların hər ikisi Azərbaycanın qəhrəmanlıq eposu "Koroglu" dastanının personajlarının adlarıdır.*

“Döyüşünün dedikləri” hekayəsinin qəhrəmanı Nigar 10 yaşlı bir qızçıqaz olsa da, qeyrətli, mərd qızdır, böyük ürək sahibidir. Döyüşə gedən atasının gümüş papiros qutusunu ehtiyac üzündən hər gün satmağa aparsa da, sonda qızçıqazın atasının əmanətini satmağa əli gelmir:

— Ata, sənin qutunu özgələrə necə verəydim?

*Ona elə gəlirdi ki, bu qutu getsə, atası bir daha qayitmayacaq... Bu isə uşaqtə dəhşətə gətirirdi. Nigar bunu duyurdu, ona görə hər gün atasının əmri ilə qutunu satmağa gətirir, qəlbinin hökmü, ata məhəbbəti ilə təkrar evə qaytarırı.*<sup>2</sup>

Yazıçı on yaşlı balaca Nigarı öz sələfi Nigar nənəsi kimi qeyrətli, təessübkeş və ağıllı təsvir etmişdir. Antroponimin xalqın təfəkküründə tarixən formalaşmış semantikası ilə personajın xarakteri biri-birini tamamlamışdır. Bu isə onu göstərir ki, Mir Cəlal bədii əsərlərin də işlətdiyi şəxs adlarını mövzu ilə əlaqələndirmiş, adın

<sup>1</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1968, II c. s.195.

<sup>2</sup> Yenə orada. s.18.

<sup>1</sup> İ.Vəliyev. Ədəbiyyatda insan konsepsiyası. Bakı, 1999, s.88.

<sup>2</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, I c. s.516.

semantik tutumu ilə əsərin bədii məzmunu arasında uğurlu əlaqə yaratmışdır.

Mir Cəlalın bədii əsərlərində bəzən personajın adı çəkilmir. Məsələn, "Gülgəz" hekayəsində belə bir cümlə ilə rastlaşırıq:

"*Gülgəzin atası "M.F.Axundov"* gəmisiində çalışır-  
dı.<sup>1</sup>

Yazıcı Gülgəzin atasının adını verə bilərdi, amma Gülgəzin tərbiyəsilə Alı baba məşğul olduğu üçün onun atasının adının dəqiq verilməsinə ehtiyac duyulmamışdır.

*Ayaz – Əlipaşanın ev qulluqçusu, həmin o göyköy-  
nək qız – əlində bir qab xörək qəfildən içəri girdi.<sup>2</sup>*

Ayaz adının biz, adətən, oğlan uşaqlarına verildiyinin şahidi olsaq da, Mir Cəlal bu adı bir qız obrazına verməklə müştərək işlənən adlar sırasına daxil etmişdir:

*Onun bu axşamki yoldaşı Kəhrizov Novruz idi...  
Traktorçu kursunda oxuyan Yarpız adlı bir qızə bənd ol-  
du. Qızı aldı da. Demə, qız od-alov imiş. Novruzun ba-  
şına bir oyun açdı ki, Novruz öz adını da yanıldı.<sup>3</sup>*

Nümunələrdə işlənmiş Kəhrizov familyası, Yarpız şəxs adı yazıçı tapıntısidir. İlk dəfə olaraq biz bədii ədəbiyyatda Mir Cəlalın əsərlərində həmin apelyativlərin antronom kimi işlənməsinin şahidi oluruq.

*Hikmətin yaraşığında və gözəlliyində libasın, mo-  
danın demək olar ki, qətiyyən iştirakı yox idi. Əksinə,  
onun əynindəki qırmızı kofta, başındaki abi kəlayağı,  
ayağında yüngül tuflı Hikmətin gözəlliyindən ümumi  
və gözəl bir ahəng alırdı.<sup>1</sup>*

Ayaz adının işlənməsində gördüyüümüz üslubu Hikmət adında da görürük. Yəni müəllifin "Hikmətdən xə-  
bər" hekayəsinin adını oxuyan oxucu Hikməti kişi kimi xəyalında canlandırsa da, hekayəni oxuduqdan sonra məlum olur ki, Hikmət 18-19 yaşlarında gənc, gözəl bir qızın adıdır. Yazıcı Hikmət adını da müştərək adlar sırasına daxil etmişdir.

Homer "Odisseya" poemasında dünyada heç kəsin adsız qalmadığını söyləmiş və adı cəmiyyətdə "fərqləndirmə, tanımına nişanəsi" adlandırmışdır.<sup>2</sup>

Şəxs adları həmişə öz ictimai əhəmiyyətini saxla-  
yır. «Личные имена существуют только в обществе и  
для общества, оно и диктует неумолимо выбор их,  
каким бы индивидуальным он ни казался. Личные  
имена социальны все и всегда».<sup>3</sup>

Şəxs adları bədii ədəbiyyatda mühüm əhəmiyyət kəsb edir və yazıcının fikirlərinin, düşüncəlerinin, eyni zamanda əsərin mövzusunun, ideyasının açılmasına xidmət edən vasitələrdən birinə çevrilir.

<sup>1</sup> Yenə orada. s.454.

<sup>2</sup> Yenə orada. s.271.

<sup>3</sup> Yenə orada. s.297

<sup>1</sup> Yenə orada. s.307.

<sup>2</sup> Homer. Odisseya. Bakı, 1977, s.112.

<sup>3</sup> Никонов В.А. Имя и общество. Москва, 1974, с.8.

Aydın məsələdir ki, yazıçı yaratdığı adlar vasitəsilə düşünür və düşündüklərini obrazlarla cəmiyyətə təqdim edir. Buna görə də bədii əsərlərdə antroponimlərin üslubi xüsusiyyətlərinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu hadisə Mir Cəlalın bədii əsərlərində də əhəmiyyətli, fərqli hadisələrdən sayılır.

Üslubi əhəmiyyət daşıdığı üçün bədii əsərlərdə personajlara verilən adlar adı adlardan fərqlənir. Bədii əsərdə personaja ad seçmək həyatda doğulan körpəyə ad vermək qədər mühüm əhəmiyyətli bir hadisədir. Lakin bunlar bir-birindən kəskin şəkildə fərqlənir. Çünkü valideyn övlada adətən, gözəl adlar verdiyi halda, müəllif personaja xarakterinə uyğun ad verir. Müsbət obrazlara sevdiyi adları, mənfi obrazlara isə xoşu gəlməyən adları verir, bəzən də özü uydurma adlar yaradır. Obrazların adlandırılmasında hər bir sənətkarın öz üslubu, öz yolu olur.

Mir Cəlalın bədii əsərlərində personajların adlandırılması zamanı istifadə etdiyi bəzi üsulları diqqətə çatdırmağı məqsədə uyğun bilirik:

1. Adın semantikası ilə obrazın xarakteri, əlamətləri bir-birini tamamlamışdır. Məsələn, "Bir gəncin manifesti" əsərinin baş qəhrəmanı Mərdanın, onun anası Sonanın adlarının semantikası obrazların xarakteri ilə üstüste düşür.

Mərdan – Sonanın böyük oğlu, Baharın qardaşıdır. Haqsızlığa dözə bilməyən, cəsur bir igiddir. Onu adlandırmaq üçün yazıcının Mərdan adını seçməsi də təsadüfi

deyil. "Mərdan" sözü farsca mərd sözünün cəmidir: "kilşilər, kişilərin şahı, kişiyyə məxsus xasiyyət, igidlər, qəhrəmanlar" mənalarında işlənir.<sup>1</sup>

Eyni adlandırma üsulu ilə "İnsanlıq fəlsəfəsi" hekayəsində də qarşılaşırıq. Hekayənin qəhrəmanına Ağca adı eyni məqsədlə verilmişdir. Xüsusi üslubi vasitə kimisi, yazıçı hekayəyə Ağcanın təsviri ilə başlamışdır:

*Bəzi adamların adı heç özünə yaraşmır. Amma bu qızın adını, deyəsən, sonradan qəddinə, qamətinə, məlahətinə baxıb qoyublar. Ağca! Qurbanın ağ alması! Heç tanımayan, bilməyən bir adam da rast gəlsə, yəqin ki, özgə ad deməz, bunu deyər: Ağca!.. Həmişə dik və düz baxan iri ala gözləri, ağ sıfəti dairələyən qara tellər, qujac saçlar, şüimal göyərçini gərdən, sakit yeris.*

Ağca adı "ağ" sıfətinin çıxaltma dərəcəsində işlədilməsi yolu ilə yaradılmış, personajın portreti, zahiri cizgiləri müəllifin seçdiyi adla – Ağca adı ilə tamamlanmış, antroponimin müvəffəqiyyəti təmin edilmişdir. .

2. Adın semantikası ilə obrazın həyatı təzad təşkil etmişdir. Məsələn, Mir Cəlal "Bir gəncin manifesti" əsərində öz kiçik qəhrəmanını Bahar adlandırmışdır. Şübhəsiz ki, bu da səbəbsiz deyildir. Müəllif qəhrəmanın həyatını bahar fəsli kimi canlı, şən, qaynar, sevincli görmək istəmişdir. Lakin Baharın həyatı bunun tam tərsini, əksini təşkil edir. Müəllif məsum Baharın ağır vəziyyətini Mərdanın dili ilə belə təsvir edir:

<sup>1</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, I c. s.86.

*"Bahar! Sən qönçə kimi açılıb gülməli idin. Bahar, ay Bahar! Ömrümüzün yazı açılmışdır. Həyat gülür, təbiət gülür. Düz-dünya bəzənib. Lakin sənin acı xatirən lalənin qəlbinə çəkilən dağ kimi ürəyimi yandırır... Ah məhrum, məzлum körpəm!..".<sup>1</sup>*

Əsəri oxuyan hər kəsə məlumdur ki, Bahar çox qısa ömründə çox böyük rəzalətlərlə, əzablarla qarşılaşmış, nökərçilik etsə də, bir tikə çörək tapıb yeyə bilməmiş, qardaşının həsrəti ilə ac-susuz küçələri dolaşmış və çox faciəli bir şəkildə soyuqdan donaraq ölmüşdür. Baharın həyatı ilə adının semantikası arasında ziddiyətin, təzadın yaradılması sənətkarın xüsusi yolu, xüsusi üslubi priyomudur.

Bahar sözünün mənası – yaz fəсли, yaz deməkdir. Ömrün gənclik çağrı, gənclik deməkdir, fars mənşəlidir. Adı Bahar olan, lakin ömründə bir dəfə üzü gülməyən, bir dəfə də qarın dolusu çörək yeyə bilməyən, arzuları gözündə qalan, körpə ikən atasını itirib "yetim" ləqəbi qazanan körpə fidanın şaxtanın qılinc kimi kəsdiyi bir qış gecəsində soyuqdan donub ölməsi təsadüfi bir hadisə, adı bir təsvir deyil, sənətkarın xüsusi üslubi priyomudur. Yaziçi tərəfindən adla hadisənin bu şəkildə əla-qələndirilməsi antroponimin leksik mənası ilə, obrazın həyatı arasında kəskin təzadın yaradılması "Bir gəncin manifesti"nin bədii təsir gücünü, ekspressivliyini artırıb üslubi vasitədir.

Baharın adı ilə həyatı, taleyi arasındaki ziddiyəti müəllif əsərdə özünəməxsus tərzdə, aşağıdakı şəkildə diqqətə çatdırır: *Güclü və zalim qış qüvvəsini ancaq yoxsullara bildirirdi. Həyat öz soyuq şiddətilə kiminə divan tutur, iliq ləzzətilə kiminə meydan açır, soyuq dövran öz qansızlığı və amansızlığını ilə davam edirdi... Yalnız o, balaca və adamsız uşaqlı yox idi. Yenicə çıçəklənən Bahar, qışın çəngəlinde məhv olmuş. Bahar daha yox idi. Ondan acı bir xəyal qalmışdı. Baharın cırıq, köhnə papağı qar üstündə qaralırdı. O da sahibi kimi kimsəyə lazımlı deyildi.<sup>1</sup>*

Verilmiş parçada müəllif həm adla hadisənin kəskin fərqini vermiş, həm də ağ, bəyaz qar üstündə qaranın cırıq, kimsəsiz papağı təsvir etməklə – təzad yaratmaqla (ağ, qara) hadisənin mahiyyətinin daha kəskin ifadə edilməsinə nail olmuşdur. Bu parçada artıq peyzajla hadisə bir-birini tamamlamış, körpə "Bahar" "qışın" dəhşətli çovğununda məhv olub getmişdir.

3. Yaziçi obrazın xarakterinə uyğun uydurma (qeyri-real) adlar yaratmışdır. Məsələn, Cinayətov, Anketov, Ləbbeyk, Məşriq, Kimya, Gilə, Durmuş, Qarınca xanım və s. adlar buna misal ola bilər.

"Anket Anketov" hekayəsində qüvvətli komik effekt yaradan vasitə Anketov antroponimidir. Adından bəlli olur ki, hamamlar trestinə müdir təyin olunan Anketov ancaq anket doldurmaqla məşğuldur. Bu mənasız iş oxucuda obraza qarşı mənfi münasibət formalaşdırır:

<sup>1</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, II c. s.237.

*Gün olurdu ki, səhərdən gecə saat birə qədər Anketov kabinetinə qapanır, "lıçni deloları" maraqlı bir roman kimi başdan ayağa, ayaqdan başa oxuyurdu. Qovluqları adamların ictimai vəziyyətlərinə görə cərgə ilə düzürdü. Açığı gəldiyi adamın qovluğunu lap aşağı başa qoyurdu. Anketov qovluqlarla söhbət edirdi. Qiraqdan qulaq asan, lakin onu görməyən elə güman edərdi ki, kabinetdə Anketovdan başqa beş-altı nəfər üzüyola, sakit uşaq var...".<sup>1</sup>*

Anketov üzünü görmədiyi, şavadsız Nisanı hesabdar, əvvəller hesabdar işləmiş gənci – Nuru Nuruzadəni isə heç düşünmədən arvad hamamına kisəci təyin etmişdir.<sup>2</sup>

Yazıcı, Anketov Anket adlandırdığı adamın həm adı, həm də hərəkətləri vasitəsilə gülüş yaratmağa nail olmuşdur.

4. Simvollaşmış adlardan istifadə etmiş, tarixi şəxsiyyətlərin, ədəbi qəhrəmanların adları əsərə gətirilmişdir.

"Bir gəncin manifesti" əsərində Azərbaycan xalqının təfəkküründə güc, qüvvət, azadlıq uğrunda mübarizənin simvoluna çevrilmiş Koroğlunun, Eyvazın adları çəkilir. Bu isə, sözsüz ki, simvolik məna daşıyır. Əsərdə belə bir parça var:

*...Biz güclə tapışmışıq. Səni görmək mənim qolu ma qüvvət, dizimə taqət verir. Eyvaz ilə Koroğlunu eşitmisənmi? Biz bir-birimizə arxalanmasaq, basılarıq.<sup>1</sup>*

Belə adlardan istifadə bədii əsərdə yazıcının üslubunu səciyyələndirir. Çünkü bu adlar informativ xarakterli olur, məcəza çevirilərək əsərin bədii təsir gücünü artırır. Azərbaycanın yarı əfsanəvi, yarı həqiqi xalq qəhrəmanlarını yada salır. Məlumdur ki, Koroğlu və onun "dəliləri" XVII əsrin sonu XVIII əsrin əvvəllərində baş vermiş Cəlairlər hərəkatının qəhrəmanları olmuş, sonradan dastanlarda, nağıllarda onların adları əbədiləşdirilmişdir.

"Bir gəncin manifesti" əsərində dövrün ziddiyətləri, ictimai-siyasi haqsızlıqlarla əlaqədar görkəmli Azərbaycan şairi, satiriki Mirzə Ələkbər Sabirin adı tez-tez çəkilir. Bəzən onun misraları əsərin ayrı-ayrı parçalarının epiqrafi kimi verilmişdir.

Mir Cəlal əsərdə baş verən siyasi hadisələrə bəzən Sabirin şeirləri ilə qiymət vermişdir. Bununla da yazıçı həm özünün Sabirə olan böyük rəğbətini ifadə etmiş, həm də belə bir dahi şairi Azərbaycan xalqına bir daha layiqli şəkildə təqdim etmiş, tanıtmışdır. Məsələn,

*— Sən gərək sübut eləyəydin ki, yer hampanın deyil. Deyəydin, yerdir, hampa qolu zorlu olub, çəkib yoxsulun əlindən alıb. Yer əkənindir. Elə desən sözü kəsilərdi. Sabir neçə il bundan qabaq gör nə yaxşı deyib:*

*Zəhmət çəkənin, güc öküzün, yer özünükü,*

<sup>1</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, I c. s.341.

<sup>2</sup> Yenə orada. s.344.

<sup>1</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, II c. s.62.

*Bəyzadələri, xanları neylərdin, ilahi!?*

*Mərdən dinmədi, ürəyində fikirləşdi: "Sabirin söz-lərini bilsəm, əlbəttə, deyərdim, ucadan sizin kimi oxu-yardım. Kitabını qoltuğumdan yerə qoymazdım..."*<sup>1</sup>.

Yazıcı Baharın taleyi, nökərçiliyə verilməsi hadisə-sinin təsvir olunduğu "Nökərçilik" hissəsinə Sabirin:

*Ey dərbədər gəzib ürəyi qan olan çocuq!  
Başsız qalıb ayaqlara üftan olan çocuq!*

– misralarını epiqraf seçmişdir. Və ya:

*İş rəncərin, güc öküzün, yer özünükü,  
Bəyzadələri, xanları neylərdin, ilahi!*

və s. misralarını M.Ə.Sabir sanki bu əsərdə xalqın acı-nacaqlı vəziyyətini görüb yazmışdı. Bu xüsusiyyət isə, məlumdur ki, Sabirin bütün şeirlərinə xas olan bir cə-hətdir.

"Manifest"də Aşıq Abbas antroponimi də diqqətəla-yiqdır. O, öz şeirləri ilə yanaşı, Sabirin şeirlərini söylə-məkə Azərbaycanın böyük oğlunu yada salır ki, bunu yenə də yazıçının və xalqın Mirzə Ələkbər Sabirə mə-həbbətini ifadə etməyin bir üsulu kimi qiymətləndirmək olar.

*Aşıq Abbas toy məclislərində ağsaqqallıq edərdi. Kənddə yeganə adam idi ki, həm saqqal qoyar, həm də baş qoydurardı. Ondan soruşanda deyərdi:*

– *Saqqalı dəlləklərin acığına, başı mollaların acığ-na qoyuram.*<sup>1</sup>

Aşıq Abbas sevgidən, yordan oxumazdı. Başdan ayağa dünyanın indiki işlərindən, hər şeydən məhrum olan kasıblardan, insafsız varlılardan, zülmdən, ədalət-sizlikdən deyərdi. Məsələn:

*Nə zaman getse məclisə  
Qovular, döyülər kasıb,  
Danlaqlıdır üzü-gözü,  
Danişmağa ağız açsa,  
Başı qapazlıdır, düzü,  
Yer-yerdən söyülər kasıb.*      *Məclislərdə ötməz sözü,  
Danlaqlıdır üzü-gözü,  
Başı qapazlıdır, düzü,  
Demə ki, bir gülər kasıb...*

Mir Cəlalin əsərlərində rast gəldiyimiz bu cür nü-munələrdə, xalq dastanlarında müşahidə edilən bir cə-hətlə – nəzm və nəsr parçalarının növbələşməsi, bir-bi-rini tamamlaması hadisəsi ilə rastlaşırıq. Nəzm parçaları ilə yazıçı nəsr əsərlərində oynaqlıq, ritmiklik yaratmış, oxucunu yormamağa çalışmışdır.

Göründüyü kimi, yazıçı istər mövcud real adlardan, istərsə də özünün yaratdığı qeyri-real adlardan fərdi de-yim tərzinə uyğun olaraq bədii üslubi vasitə kimi, üslubi figur kimi istifadə etmiş, fikirlərinin obrazlı şəkildə oxuculara çatdırılmasına nail olmuşdur.

<sup>1</sup> Yenə orada. s.93.

<sup>1</sup> Yenə orada. s.204.

Bu cür hadisələr Mir Cəlalın əsərlərində bir silsilə təşkil edir. Xüsusi adlar bütün sənətkarlarda olduğu kimi, onun yaradıcılığında da üslubi əhəmiyyət kəsb edir, poetik vasitəyə çevrilir. Mir Cəlalın yaradıcılığını izləyən hər bir oxucu, hər bir azərbaycanlı onun romanlarında ("Bir gəncin manifesti", "Açıq kitab", "Dirilən adam", "Yolumuz hayanadır"), hekayələrində ("Qardaş qanı", "Boz adam", "Şahin və Sona", "Odlu mahnilər", "Ərəb qardaş", "Gülbəsləyən qız", "Yad adam", "Yalan yeriməz", "Qanadlı qızlar", "Müdafıə vəkili", "Xoşbəxtlik barəsində", "Düşünmək isteyirəm", "Həkim Cinayətov", "Anket Anketov", "Vətən oğlu", "Kəmtərovlar ailəsi" və s.) müxtəlif xarakterli obrazlara onların xarakterlərinə uyğun olaraq ad vermesinin, obrazlara, hadisələrin baş verdiyi məkanlara və s. ad verərkən müəllifin çox düşünüb-dashındığının, öz məqsədlərinə uyğun adlar seçdiyinin şahidi olur. Yuxarıda qeyd etdiyimiz Anketov, Cinayətov, Kəmtərov familiya – antroponimləri ilə tanış olan hər kəs müəllifin bu adları daşıyan obrazlara qarşı mənfi münasibət bəsləməsini və bu münasibəti oxucuda da görmək istəməsini başa düşə bilər. Bu cür adlar obrazın daxili aləminin açılmasına xidmət edən, yazıcıının təxəyyülünü – fantaziyasının məhsulu olan uydurma antroponimlərdir. Obrazlarla tanış olduqdan sonra həmin adların olduqca müvəffəqiyyətlə seçildiyinin şahidi oluruq. Bu familyalar əsərlərin məzmunu ilə səsləşir, ideyasının açılmasına şərait yaratır.

Yazıcı onomastikasının öyrənilməsində əsas istiqamətlərdən biri antroponimlərin üslubi keyfiyyətlərinin üzə çıxarılmasıdır. Ona görə də dilçilikdə bədii əsərlərin leksik-semantik xüsusiyyətlərinə, üslubi əmlətlərinin açılmasına, onomastik vahidlərin, o cümlədən antroponimlərin üslubi xüsusiyyətlərinin öyrənilməsinə maraq getdikcə artmaqdadır.<sup>1</sup>

Mir Cəlalın "Bir gəncin manifesti" əsərində rast gəldiyimiz antroponimlərdən biri, ən mükəmməli azərbaycanlı qadının adı – Sona ana antroponimidir.

Antroponimin mənası ördək, yaşılbaş ördək deməkdir, milli atntroponimdir. Gözelləri mədh etmək üçün çox zaman sənətkarlar – şairlər "sona kimi", "yaşılbaş sonam" kimi ifadələr işləmişlər. Sona adına bəyim, xanım sözlərini artırmaqla Sona xanım, Sona bəyim kimi adlar da yaradılmışdır. Eyni münasibəti, adın leksik-semantik mənasını, yəqin ki, Mir Cəlal da əsas götürmiş, sevərək yaratdığı dəyanətli, əzabkeş, qeyrətli Azərbaycan anasını Sona adlandırmışdır.

Sonanın müsbət keyfiyyətlərini əsərlərdən gətirdiyimiz parçalarla əsaslandırma bilərik. Məsələn:

— *Kişi qabağına arvad çıxmaz.*

*Sona özünü saxlaya bilmədi: — Arvad qabağında araq-əskik danışmaq da kişiye yaraşmaz, sözün var, söz danış!*

<sup>1</sup> H.Hüseynova. Mir Cəlalın bədii əsərlərinin bəzi leksik-semantik xüsusiyyətləri haqqında. Bakı, 2007, AOP, №3, s.97.

*Oyılıb yerdən bir daş alıb elə hırslı Ağarəşidin üstünə atdı ki, dəysə sür-sümüyüünü sindiracaqdı.<sup>1</sup>*

Nümunədə biz Sonanın kişi qədər qeyrətli, hamının üzünə dik baxan, doğru danışan, eyni zamanda alçaldılmasına imkan verməyən erkək tinətli bir qadın olduğunu görürük. Sonada rast gəldiyimiz başqa bir müsbət keyfiyyət – milli hisslerin, vətənpərvərliyin güclü olmasıdır ki, Mir Cəlal bu hissleri bütün Azərbaycan vətəndaşlarında: istər qadın, istərsə də kişi olsun – hamında görmək istəmiş və öz qəhrəmanını belə keyfiyyətlərlə zənginləşdirmiş, oxuculara sevdirmək istəmiş, əlbəttə, buna nail olmuşdur. Yazıçının əsərin "Sonanın cavabı" hissəsinə epiqraf seçdiyi "İtə ataram, yada satmaram" ifadəsi elə Sonanın dilindən deyilir. Bu kəlmələr müasir dövrde Azərbaycanın erməni daşnaklarının ərazi iddialarına qarşı çarşılığı bir dövrdə olduqca kəsərli səslənir və gənclərdə, bütün Azərbaycan vətəndaşlarında milli hisslerin oynamasına səbəb olur. Məsələn,

*Bu onun ilk bazar səfəridir. Birinci dəfədir belə bir karvana düşür, həftəbazarına gedir və evindəki son mətahini "Yusif-Züleyxa" xalçasını satmağa aparır... Xalçanı istənilən qiymətə almaq istəyən ingilisin sıfətinə baxarkən, onun vücudu titrədi, fikirləşdi: "Sən nə edirsən, qul zamanından min illər keçib, bura Misir deyil, Azərbaycandır. Sən Mərdanlar böyüdən Sonasan. Sən nə qayırırsan?"*

*Dedi: – Satmırəm. İtə ataram, yada satmaram!*

<sup>1</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, II c. s.26.

*Sona qəlbində qaynayan vətən təəssübü və analıq qürüru ilə başını uca tutub gedirdi.<sup>1</sup>*

Nümunədə Mir Cəlal antroponimlər vasitəsilə həm Azərbaycanın ictimai-siyasi vəziyyəti barədə, həm də qeyrətli, təəssübkeş Azərbaycan vətəndaşları haqda məlumat vermiş, toponimlər (Misir, Azərbaycan) vasitəsilə müqayisə yaradaraq bu mənanı daha qabarlı şəkildə oxucuya ötürülməsinə nail olmuşdur.

Ananın – Sonanın təbiyəsi ister Baharın, istərsə də Mərdanın xarakterində özünü göstərir. Bahar təbiətlə, heyvan və quşlarla ünsiyyəti çox sevən, incə və təmiz qəlbli bir uşaqdır. Məsələn:

Bahardan fərqli olaraq Mərdan ədəbli, cəsarətli, yeri gələndə haqqını tələb etməyi bacaran bir gəncdir. Mərdan onların haqqını tapdalayan Hacı İbrahimxəlləne qədər ədəbli danışmaq istəsə də, Hacı onu təhqir edir. Və...

*Mərdan ayağını tirin üstünə qoyub səkiyə həppondlə. Hacının yaxasından tutub yastıq kimi yerə atdı, baş-qulağını yumruqladı. Mərdan hirsindən boğulurdu. O, özünü odun içində hiss edirdi. Ömrünü, gününü, ailəsini, səadət və ümidi yandıran bu alovun içində yalnız bir şeyi qorumaq, yalnız bir şeyi xilas etmək üçün çalışırdı: şərəfini, izzəti-nəfsini, hüququnu!<sup>2</sup>*

Göründüyü kimi, Mərdan dostluqda vəfali, etibarlı, seçdiyi yolda dönməz, cəsarətli, "əsl dostları qılınc da

<sup>1</sup> Yenə orada. s.109.

<sup>2</sup> Yenə orada. s.19.

ayıra bilməz", - məsəlini həmişə əsas götürən sədaqətli bir gəncdir.

Mərdanın "Böyük Britaniyalı" qonağa əl qaldırmaşı, xalqı azadlığa səsləyən vərəqələr yayması, ələ keçərkən yoldaşlarını satmaması bütün bunları bir daha sübut edir. Mərdan antroponimi obraz'a qarşı müsbət münasibətin formalasdırılmasına xidmət etmişdir.

Əsərdə başqa bir obraz'a verilən ad – antroponim Əbülfətuşaqlardan olan Ağaməciddir. Ağaməcid Baharla yaşıd olsa da, onunla tam əks xarakterə malik bir uşaqdır. Adından göründüyü kimi, o, Əbülfətuşağı nəslindəndir. Yəni Ağaməcid də hər bir Əbülfətuşağı kimi, olduqca qəddar, yaşına yaraşmayan səviyyədə tərs, ərköyün, bir sözü iki olmayan bir "uşaqdır". Bu cəhətləri yazılıçı onun adına "ağa" komponentini artırmaqla daha da qüvvətləndirmiştir. «Ağa» sözü onun aqalığını, nəsil-dən gələn "vərdişlərini" əks etdirmək üçün müəllifin seçimidir. Bahar adında nə qədər istilik, həlimlik, yumşaqlıq hiss ediriksə, Ağaməcid antroponimində bir o qədər soyuqluq, qəddarlıq, hökm hiss olunur. Bunu müəllif bəzi cizgilərlə nəzərə çatdırır:

— *İndi də Əbülfət nəvəsi Ağaməcid gəlib onu düşürəcək, o çıxdığı budağa özü çıxacaq. Görəsən, Bahar inadında dura bilərmi?*

— *Dura bilməz! Əbülfətuşağı adamın atasını yandırar: Ağaməcid bilirsən kimdir? Hacı oğludur.*<sup>1</sup>

Verilən nümunədə müəllif az sözlə bütöv bir nəslin "hegemon" xarakteristikasını vermişdir. Oxucu bu nərmənəzik Hacı oğlunun – Ağaməcidin açıqlı, soyuq və etinasız baxışlarını belə hiss edir, həmin mübahisənin Bahara baha başa gələcəyini dərk edir. Baharın faciələri də buradan başlayır. Oxucu hadisələrin gedişində, eyni zamanda, Ağaməcidin hiyləgər, yalançı olmasının da şahidi olur:

*Ağacın yuxarı budaqlarına dirmaşan Bahar fürsət tapdıqca tutdan dərib yeyir və Ağaməcidin təmiz, ağ paltarına damızdırıb altdan-altdan gülürdü. Axırda Ağaməcid bir də vurmaq istəyəndə Bahar onun ayağından yapışdı. Budaq şaqqılıt ilə qırıldı, hər ikisi gurumbultu ilə yerə gəldi...*<sup>1</sup>

Ağaməcid – Hacı İbrahimxəlilin oğludur, təkəb-bürlü, atası xasiyyətdədir, qəddar və insafsızın biridir. Ağa sözü həm obrazın hansı təbəqəyə, zümrəyə mənsub olması, həm də mənfi xarakteri haqda ilkin məlumat verir. Ağaməciddə də böyüklerindən aldığı tərbiyə, göründüyü iddia, kasıblara yuxarıdan baxmaq və s. kimi mənfi cəhətlər vardır.

Mir Cəlal bəzən əsərlərində ikiadlılıq sistemindən də istifadə etmişdir: Ağaməcidin anası Qarınca xanım (əsl adı Məsmə idi) oğlu Baharla dava etdikdə kimdə günah olduğunu öyrənməmiş Baharı döymüş, əynindəki yeganə arxalığını əlindən almışdır. Çünkü dalaşarkən Ağaməcidin köynəyi cirilmişdi:

<sup>1</sup> Yenə orada. s.11.

*Qarınca xanım: – Get, uşağın paltar bahasını gətir,  
– deyə Baharın qollarını, yanaqlarını çımdıkləyir, yumruq vururdu.<sup>1</sup>*

Nə üçün bu qadın "Qarınca" xanım adlandırılmışdır?.. Qarınca sözünün mənası nədir?

Türkçə qarışqaya qarınca deyilir, lakin bu iki sözün heç bir etimoloji yaxınlığı yoxdur. Qarınca sözü qarışqa mənasında klassik ədəbi nümunələrimizdə, «Qazi Bürhanəddində və Zakirin dilində də işlənmişdir».<sup>2</sup>

Mir Cəlalın "Yolumuz hayanadır" romanında da qarınca sözü başqa mənada – apelyativ olaraq qarışqa mənasında işlənmişdir:

*Qarincadan yazanda da sənətkar olmaq hünərdir.  
Gül, bülbül, onsuz da gözəldir. Əsil sənət qarıncanın  
gözəlliyini kəşf etməlidir!<sup>3</sup>*

Burada adı həşərat olan qarışqa nəzərdə tutulmuşdur. Antroponim kimi işlənmiş Qarınca sözünün etimologiyasını isə müəllif özü əsərdə belə izah etmişdir: *Əslində bu qadının adı Məsmə idi. Anasının uşağı qalmırda. Gözaydınligina gələnlər "qarıyınca" yaşasın deyə xeyir-dua verirdilər. Bu söz o qədər təkrar olundu ki, qız böyüyəndə də, ərə gedəndən sonra da qarınca/qarıyınca ləqəbi ilə çağırıldı.*<sup>4</sup>

Adın formalaşması təsadüfi bir hadisə və ya əhvalatla əlaqədar olmuş və həmin ad sonradan ikinci ad kimi işlənmiş, əsas ad unudulmuşdur. Adın bu cür təqdimi üslubi məqsəd uyğunluğu müəyyənleşdirən ami-�a çevrilmişdir. Eyni üsulla yaziçı "Qocaların uşaq söhbəti" hekayəsinin qəhrəmanının adını – İşıq adının etimologiyasını da izah etmişdir:

*Mamaça gah haray salıb qışqıran, gah da sanki yeni qədəm qoyduğu dünyaya muncuq gözlərilə baxan uşağın pambıq kimi yumşaq körpə üzündən öpüb, bircə dəfə demişdi: – Nə işıqlı gözlərin var, ay bacı!*

*Uşağın adı İşıq qaldı ki, qaldı!.*<sup>1</sup>

İşıq sözünə şəxs adı kimi bir çox antroponimik lügətlərdə rast gəlməsək də, A.Qurbanovun "Azerbaycanlı şəxs adları ensiklopediyası"nda<sup>2</sup> İşıq şəxs adı kimi təqdim edilmişdir.

Mir Cəlalın yaradıcılığında antroponimlərin bir çoxu əsərin adında əks olunur. Məsələn, "Ləyaqət" hekayəsinin adı baş qəhrəmanın adını əks etdirir. Bu obrazın adı ilə xarakteri, həyat tərzi, dünyagörüşü bir-birini qarşılıqlı şəkildə tamamlayır. Müəllif özü tələbə Ləyaqəti belə təqdim edir:

*Nə başınızı ağridim, tələbə Ləyaqət adlı ucaboy bir oğlan idi, adı özünə layiq. Onun qabağında yaxşıca qı-*

<sup>1</sup> Yenə orada. s.12.

<sup>2</sup> A.Qədimliyeva. Q.Bürhannədinin dilinin leksikası. Nam. dis. Bakı, 2007, s.41.

<sup>3</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1968, III c. s.268.

<sup>4</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, III c. s.12.

<sup>1</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1968, III c. s.512.

<sup>2</sup> A.Qurbanov. Şəxs adları ensiklopediyası. Bakı, 2007, s.178.

*zardığımı hiss etdim. Qırıq il müəllimlik etdiyim müd-dətdə belə utanmamışdım ki, utandım.<sup>1</sup>*

Təsvirdən aydın olur ki, obrazın xarakteri də, zahiri görünüşü də adın semantikası ilə (ərəbcə – layiq deməkdir) səsləşir.

“Bir gəncin manifesti” əsərinin mövzusu Azərbaycanda Sovet hökumətinin qurulduğu illəri əhatə etdiyi üçün burada bir çox əcnəbi adlara yer ayrılmışdır: Lenin, Staxanov, Suren, Marqo, Arakel və başqaları. Həmin obrazlara münasibət isə yazılıçıdan daha çox dövrün, zamanın münasibəti idi. Əsərin mövzusu, əsərdə baş verən hadisələrin cərəyan etdiyi zamanla, eyni zamanda yazılıçının yaşayıb-yaratdığı dövrlə, içtimai-siyasi quru luşa bağlı olan bir hal idi. Mir Cəlal bədii əsərlərində özü yaratdığı antroponimlərlə yanaşı, dildə hazır şəkildə mövcud olan adlara, tarixi şəxsiyyətlərin adlarına obrazların dili ilə münasibət bildirmişdir. Belə antroponimlərdən biri Staxanov hərəkatı ilə bağlı işlədilmiş Staxanov familiyasıdır.

“Gözün aydın” hekayəsində oğul Bakıdan anasına məktub yazarkən onu hər şeylə – yeniliklərlə tanış etmək məqsədilə Staxanov haqqında yazır:

*... Eşitmiş olarsan, ana, ölkəmizdə Staxanov adlı bir igid çıxıb, sadə, yaraşıqlı, cavan fəhlədir. Köhnə normaları, qədim adamların qoyduğu iş üsullarını vurub, darmadağın edib, aləmə sübut eləyib ki, indi azadlıq və hünər ölkəsində, əl-qolu açıq, ruhla, ürəklə işləyəndə*

<sup>1</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1968, IV c. s.307.

*dağı dağ üstə qoymaq olar. Onun iş qaydasını hamı öyrənir...<sup>1</sup>*

Ana da oğluna cavabında: “Əvvəla, yoldaşlara məlumdur ki, Staxanov o igidin adı deyil, familiyasıdır. Həmin igidin adı Alekseydir. Qoy mənim oğlum bilmirsem, bilsin...<sup>2</sup>

Sadə bir qadının Staxanov hərəkatı haqqında məlumatlı olması, “Staxanov”un ad deyil, familiya olmasını və həmin familiyanı daşıyan şəxsin adının Aleksey olmasına qeyd etməsi bu hərəkatın həmin dövrə geniş vüsət almasını diqqətə çatdırmaq məqsədilə nəzərdə tutulmuşdur.

Azərbaycan sənətkarlarının yaradıcılığında rast gəldiyimiz bir xüsusiyyət – klassik ədəbiyyatdan bizə məlum olan, bu günümüzədək saf məhəbbətin simvoluna çevrilmiş, rəmzləşdirilmiş Yusif və Züleyxa, Leyli və Məcnun, Fərhad və Şirin və digər obrazların bədii ədəbiyyatda işlənməsinə ənənəvi olaraq müasir yazılıcların, o cümlədən Mir Cəlalın yaradıcılığında da rast gəlirik.

Mir Cəlal “Açıq kitab” romanının qəhrəmanı Rübabənin sevgisini Füzulinin Leylisinin sevgisinə bənzədir, onu Turgenevin qəhrəmanından üstün tutur:

*Gözəl qızlar, vaxtilə pərəstiş etdiyi adamlar Rübabənin xəyalında canlandı. Turgenevin qəhrəmanı Yelena, məhəbbət deyib İnsarov üçün üzülən, el-günündən*

<sup>1</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, I c. s.325.

<sup>2</sup> Yenə orada. s.325-326..

*ayrılıb gedən o pak, xilqət Rübəbənin ətəyindən tuturdu: "Mənim adımı böyük hərflərlə yanan sən deyildinmi? İqrarına and içən, sözlərimi mahni ilə təkrar edən sən deyildinmi?"*

Füzulinin Leylesi günəş kimi fəzada görünür, Rübəbənin yoluna işıq salırıdı... Dərvish Nakamın dərdi ilə yorğan-döşəklərə düşən Gövhərtacın zəif, xəstə vücudu göründü... Budur, çiyində ipək əba, xəstə qızın nəbzini yoxlayan filosof Əbu Əli Sina – böyük həkim dayanmışdır. Xəstənin yaşadığı şəhərin küçələrini saydırır. Bir küçənin adı gələndə qızın qəlbini çırpmır. Həmin küçədəki bir evdəki gənclərdən birinin adı çəkiləndə qız özündən gedir. Həkim ayağa qalxıb ah çəkir: "Bunun, – deyir, – dərdi böyükdür, bu vurulmuşdur..."<sup>1</sup>

Verilmiş kiçik bir parçada, göründüyü kimi, bir neçə antroponim tarixi şəxsiyyətlərin, yazıçıların və onların yaratdığı qəhrəmanların adlarıdır. Füzuli, Əbu Əli ibn Sina, Turgenev, Leyla, Yelena, Dərvish Nakam, Gövhərtac kimi adlar vasitəsilə onların haqqında yaranmış rəvayətlər oxucunun diqqətinə çatdırılır. Füzulinin Leylisi, Turgenevin Yelenası, İnsarovu yada salınır. Əbu Əli ibn Sinanın həkim, filosof kimi çoxşaxəli fəaliyyəti «onun tibbə aid yazdığı «Kitab əl-qanun fit-t-tibb» əsəri, fəlsəfi görüşlərinin toplandığı «Kitab-əş-şifa» adlı kapital kitabı»<sup>2</sup> yada düşür.

<sup>1</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, II c. s.328.

<sup>2</sup> Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şəhəri. Bakı, 1974, s.96.

"Məşriq" hekayəsində Mir Cəlal müsəlman şərq aləminin adətlərini, tarixini ön plana çəkmişdir. Əsərin qəhrəmanı Ləbbeyk toxucudur, beş ildir dəzgah başında xalçalara şəkil toxuyur:

*Ləbbeyk hər işdə aydınlıq sevən oğlandır. O, "Yusif-Züleyxa", "Leyli-Məcnun", "Rüstəm-Söhrab", "Fərhad-Şirin" şəkillərini, haciların ziyanət mərasimlərini, mələklərin ibadətini, peyğəmbərin meracını toxumüşdur..."*<sup>1</sup>

Belə nümunələrdə müəllif müsəlman – Şərq aləmində saf məhəbbətin tərənnüm olunduğu "Yusif və Züleyxa", "Leyli-Məcnun", "Fərhad və Şirin" əsərlərinin və onların qəhrəmanlarının adlarını sadalamaqla həm bu ədəbi nümunələri tanıtmak istəmiş, həm də bu ədəbiyyata və onu yaradanlara sevgisini eks etdirmişdir.

Antroponimləri semantik cəhətdən aydınlaşdırmaq onların hansı sahədə işlənmə sferalarının, mənşeyinin, məna variantlarının və s.-in aşkar olmasına səbəb olur. Bu baxımdan Mir Cəlalın bədii əsərlərində istifadə olunan antroponimləri semantik cəhətdən aşağıdakı kimi təsnif etmək olar:

1) Azərbaycanın görkəmli ziyalılarının, mədəniyyət xadimlərinin, tarixi şəxsiyyətlərin adları: Nizami, Füzuli, C.Məmmədquluzadə, Sabir, Aşıq İslam, Qarayagli və s.

<sup>1</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, I c. s.413.

2) Sadə xalq nümayəndələrinin adları: Mərdan, Bahar, Sona, Mövlən, Yaqub, Mürsəl, Qədir, Sultanəli və s.

3) Hakim ağalar sinfinin nümayəndələrinin adları: Əbülfətuşağı nəslindən Hacı İbrahimxəlil, Ağarəşid, Ağa Məcid, Ağa bəy, Xəlil bəy.

4) Din xadimlərinin adları: Məşədi Müseyib, Kəblə Qurban, Hacı Paşa.

5) İnqilabçı gənclərin nümayəndələrinin adları: Mərdan, Bağır, Yəhya, Yaqub və s.

Mir Cəlalın bədii əsərlərində işlətdiyi antroponomlər mənşəyinə görə də müxtəlifdir. Yaziçinin bədii əsərlərində Azərbaycan-türk mənşəli antroponomlərlə bərabər, ərəb, fars və ibər mənşəli adlara da təsadüf edilmişdir. Lakin məlum məsələdir ki, şəxs adlarımızın bir qismi ərəb, fars mənşəli adlar olub, əsasən, islam dini ilə bağlıdır.

"Bir gəncin manifesti" əsərində Əbülfətuşağı nəslinin nümayəndələrindən biri Hacı İbrahimxəlilin bacısı oğlu Bala Əbülfəzdir. Ağarəşid, Ağaməcid kimi onunda adına ağa komponenti uşağıın hansı təbəqəyə aid olduğunu bildirmək üçün artırılmışdır. Nəсли davam etdirmək üçün ona babasının adı verilmişdir. Ərəb mənşəli Əbülfəzl sözünün əvvəlinə türk mənşəli bala sözünü artırmaqla yazıçı mürəkkəb quruluşlu hibrid ad yaratmışdır.

Yaxın qohumlarında gördüyüümüz iddia Ağarəşiddə də nəzərə çarpir. O, Mərdandan polisə ərizə yazmayı özünə sığışdırır və deyir:

*— Bizimki igidlikdir: rast gəldinmi, vur, öldür. Əriżə yazmaq kişi işi deyil. Şikayətim budur ey, var olsun yaman günün yarağı qaşlı xəncər. Bu saat lüt oğlunun baş-gözündə qırmızı xətlə bir ərizə yazım, ki, qıymətəcən şəhərbəşəhər oxunsun.<sup>1</sup>*

Söz yox ki, Ağarəşid hampalığına, belinin xəncərinə, qolunun quvvətinə, sözünün kəsərinə arxalansa da, təklikdə Mərdana üstün gələ bilməzdi. Eyni zamanda Mərdanın onun atası Hacı İbrahimxəlili döyməsi, el içində bihörmət eləməsi Ağarəşidin canına lərzə salmışdı. Mərdan gələcək bir düşmən kimi onun gözündə böyükür, ürəyinə vahimə salırı.

Ərəb mənşəli Rəşid antroponiminin mənası ağıla, kamala çatmış, yetkin, fərasətli, qorxmaz, igid, düzgün və sağlam yolda hərəkət eləyən adam deməkdir.<sup>2</sup> Lakin bu antroponimlərdə biz personaja verilən adla onun xarakterinin təzad təşkil etməsi hadisəsinin şahidi oluruq.

Əsərdə din xadimlərindən biri Məşədi Müseyib adlandırılmışdır. Məşədi Museyib tədbirlidir, hövsələsizdir. Onun xarakteri türk zabiti Nəşət Əfəndi tərəfindən açılır:

*Məşədi Müseyib: — Siz ağacın kökünü qoyub, qolbudığını qırırsınız, odu qoyub külü ilə oynayırsınız.*

<sup>1</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, II c. s.27.

<sup>2</sup> A.Aydın. Şəxs adları lüğəti. Bakı, 2002, s.130.

*Otuz adam zopalamışınız, on beş quruşluq bir şey öyrənə bilməmişiniz. İşin əsl səbəbkər... dul arvadın oğlu Mərdandır ki, qacıb çıxıb aradan. Bilaşübə Mərdandır. Mərdandan başlamaq, zənnimcə, Mərdanla bitirmək lazımdır.*

*Vəznəli kişi (Nəşət əfəndi): – Eşitmişdim ki, hüquq işçiləri müşkül pəsənd olurlar, görməmişdim. Dogrudan da belə imiş. Siz doğrudan da, nöqtə mollası imişsiniz!..<sup>1</sup>*

Məşədi Museyib adındaki Müseyib ərəb sözü olub, atılmış, diqqətsiz qoyulmuş, azad, sərbəst, laqeyd, əhəmiyyət verməyən, diqqətsiz mənalarını ifadə edir. Məşədi komponenti isə onun əvvəlinə artırılıb rütbə, təbəqə, titul bildirir. İran ərazisində İmam Rzanın türbəsini ziyarət edənlərə (Məşhəd şəhərində yerləşir) Məşədi rütbəsi verilir.

Mir Cəlalın tədqiqat obyekti kimi seçilmiş bədii əsərlərində hibrid onomovahidlərə rast gəlirik ki, onlardan biri Ağabəy şəxs adıdır.

Ağabəy adı haqqında onu demək olar ki, "ağa" sözü həm müstəqil antroponim, həm də təbəqə, sinif bildirmək məqsədilə işlənən antroponimik komponentdir. «Bu tipli sözlər titul olmaqla yanaşı, şəxs adları ilə birlikdə əzizləmə xarakteri daşıyır, ailə adət ənənələrini»<sup>2</sup> də eks etdirir. İndiki variantda isə müstəqil ad kimi

<sup>1</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, II c. s.55.

<sup>2</sup> Q.Mustafayeva. S.Rəhimovun romanlarında antroponimlərin üslubi xüsusiyyətləri. Bakı, APİ, AOP, №9, s.55.

işlənmiş, təbəqə, sinif bildirən bəy titulu da ona qoşularaq mürəkkəb ad yaranmışdır. Xan, bəy titul adları bu gün şəxs adlarının yaranmasında, arxaik element kimi, sözdüzəltmə prosesinin vahidi funksiyasını yerinə yetirərək Azərbaycan antroponimik sisteminin zənginləşməsində fəal mövqeyə malikdir.<sup>1</sup>

Geniş xalq kütləsi nümayəndələrindən biri Mövlan və onun oğlu Yaqubdur.

Mövlən antroponimi də ərəb mənşəlidir, mənası "ağamız, əfəndimiz" deməkdir.<sup>2</sup> Bir sıra böyük alimlərə, şairlərə, təriqət başçılarına verilən addır. Xüsusilə Mövlana Cəlaləddin Rumi (1207-1273) bu adla tanınmışdır. Bu məşhur türk mütəfəkkirinin təməlini qoymuş Mölvəvilik təriqəti də adını bu sözdən almışdır.

Yaqub isə İbrani (əski ivrit – yəhudi) sözüdür. Əsli "Yaqob"dur. Təqdim edən, izləyən, ard-arda gələn, başqa sözlə, doğulan əkiz tayın ikincisi, birincinin ardınca gələn deməkdir. Oğlu Yusifin başına gələn əhvalatların üzündən dərd, kədər rəmzi kimi adı ədəbiyyatda qeyd edilən əfsanəvi peyğəmbərin adındandır. Bibliyada "İakov" kimi qeyd olunmuşdur.<sup>3</sup> Şərq ədəbiyyatında şairlər oğul fəraqı görmüş ataları Yaquba oxşatmışlar.

Əsərdə isə məzmundan göründüyü kimi, antroponimin semantikası obrazın xarakteri ilə üst-üstə düşmüş,

<sup>1</sup> Q.Kazımov. Bədii ədəbiyyatda komizm üsulları. Bakı, 1987, s.21.

<sup>2</sup> A.Aydın. Şəxs adları lügəti. Bakı, 2002, s.158.

<sup>3</sup> A.Aydın. Şəxs adları lügəti. Bakı, 2002, s.379.

bir-birini tamamlamış, ad obrazı oxucuya sevdiren bir vasitəyə çevrilmişdir.

Xudadat bəy antroponimindən yazılıçı müəyyən üslubi məqsəd üçün istifadə etmişdir. Bu ad hərfi mənasına görə, Allah vergisi, Allah verən (fitri, təbii) mənalardır. Fars mənşəli sözdür.<sup>1</sup>

Xudadat bəy qubernatorudur. Hakim zümrəyə məsus hər bir personajda gördüyüümüz hökmün, iddianın, amiranəliyin allah vergisi kimi ona verildiğini güman edir. Yazıcı isə bu cəhəti adla ifadə etməyə çalışmış və buna nail olmuşdur.

Bəzən Mir Cəlal antroponimləri cəm şəklində işlədərək onlara yeni üslubi rəng vermişdir. Məsələn,

*Mövləm kişi: – Onu da bil ki, Sona, mərdanlar, yaqublar tək deyil! Bakı fəhləsi hələ neçə il qabaq bayraq qaldırmışdır... Səbr elə, axırımız xeyir olacaq, insallah!*<sup>2</sup>

Nümunədə antroponimləri mərdanlar, yaqublar şəklində işlətməklə yazılıçı ümumiləşdirmə aparmış, (-lar<sup>2</sup>) şəkilçisinin üslubi funksiyalarına istinad edərək həm inqilabi hərəkatın Azərbaycanda geniş vüsət aldığı, ictimai-siyasi vəziyyəti ifadə etmiş, həm də igid, cəsur, mərd Azərbaycan oğullarının Bakıda, eləcə də bütün Azərbaycanda çox olduğunu, bütün dövrlərdə, bütün məqamlarda Azərbaycan xalqının igid oğullar yetişdirdiyini, şanlı keçmişini bir daha yada salmışdır. Antro-

ponimlər vasitəsilə tarixi informasiyalar oxucunun diqqətinə çatdırılmışdır.

Bəbir bəy yayda kənddə tek qalmış üçün külfətini yaylağa aparmaq istəyir, ona görə də "Qıssanın qılığına girdi: – Qubuş, istidə əriyərsən, gəl səni aparım qoyum dağa, gədələrdən də qarovul duran olar."<sup>1</sup>

"Dirilən adam" romanından verilmiş bu nümunədə Mir Cəlal antroponimin əzizləmə mənasından istifadə etmişdir ki, bu zaman obrazın adı tamam dəyişdirilmiş (Qubuş), bu da konkret üslubi məqsədə xidmət etmişdir. Qıssa şəxs adı əzizlənmə məqamında Qubuş şəklində işlənmiş, bu adla Bəbir bəy arvadını öz təklifinə razı salmaq istəmişdir.

"Açıq kitab" romanının baş mənfi qəhrəmanı Ağca xanımının adının semantikası ilə xarakteri tamamilə üstüste düşür. Meşşan təbiətli bu qadın haqqında əsərdə oxuyuruq:

*Ağcanın dost-aşnası çox olardı. Ağca xanım bəxtəvərlərin bəxtəvəri idi. Özü cavan, ay kimi açılmış, gün kimi gümrahlaşmış, gəlinlər bulağından su içmişdi. Şəhərdə beş qızın söhbəti var idisə, biri Ağcam xanım idi. ...Seyrəngahda ən sıq görünən Ağcam xanım olardı... Özünə gümanı gələn hər gənc onunla oturub-durmağı xoşbəxtlik sayardı... Ağca xanım ilə bir axşam vaxt keçirməyi səadət bilən gənclərin heç biri ona həmişəlik yaxın durmaq istəmirdi...*<sup>2</sup>

<sup>1</sup> Yenə orada. s.193.

<sup>2</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, I c. s.174.

<sup>1</sup> Yenə orada. s.60.

<sup>2</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, II c. s.281.

Nümunədə olduğu kimi, obrazın xarakteri ilə adın semantikasının adekvat təşkil etməsi Mir Cəlalın yaradıcılığında tez-tez müraciət etdiyi üsullardan biridir. Adın müvəffəqiyyətli seçilməsi obrazın, bütövlükdə issə əsərin uğurlu olmasından, bədii təsir gücünün yüksək səviyyəsindən xəbər verir.

Mir Cəlalın "Dirilən adam"da istifadə etdiyi antroponimlərdən ikisi daha yaddaqalandır: Qədir və Qumru.

Bu adlar romanın baş qadın və baş kişi qəhrəmanlarının adlarıdır. Müəllif onları hər cəhətdən bir-birinə yaraşdırmış, hətta samitlərin ahəngdarlığından istifadə edərək hər iki antroponimi "q" hərfi ilə başlayan sözlərlə ifadə etmişdir. Bununla yazıçı həmin gənclərin bir-birinə bağlılığını bədii şəkildə ifadə etməyə çalışmışdır. Hər iki gənc bir-birinə yaraşır. Qədir elin, ailəsinin, yeganə övladının qədrini bilir, onlar üçün çalışır, lakin müti və öz ağasına sədaqətlidir. Qumru da ərinə sadıq, tək övladı Faxireyə mehriban anadır. Ona ərinin ölüm xəbərini verən və onun kəbinini özünə kəsdirməyə çalışın Bəbir bəyə tabe olmur, ölümü hər şeydən üstün tutur.

Qumru ağ quşa – göyərçinlərə deyilir. Bu məna ilə Qumrunun zahiri gözəlliyi də, mənəvi aləmi də bir-birini tamamlamışdır:

*...Yedilik lampa Qumrunun dələmə kimi ağ bədənni işıqlandırırı. Onun şamama kimi tər, mərmər kimi ağ vücudunu gördükcə atlı içindən qovrulur, onun dolu*

*yanaqlarından doymayan nəzərini uzun saçlara, qara gözlərə salırıd...<sup>1</sup>*

Göründüyü kimi, verilən təsvirlə obraza verilən adın semantikası bir-birini tamamlamışdır: Qumru Qədiri sevdiyi qədər Qədir də onu sevirdi. Bəyin kələyi ilə uzaqlara qulluğa göndərilən Qədir düşünürdü: "Gedirəm, bu ayrılıq mənə ölümən betərdir. Çörək, yalnız bir loğma çörək üçün ailəmdən və əziz körpəmdən ayırlıram. Nə edək güzaranımız belədir..." Qədir ürəyində dediyi bu sözləri dilinə gətirməyə qorxurdu. ...Bir addım yeriyir. Faxirənin üzündən öpür, ürəyində onu Qumruya, Qumrunu da ona tapşırırıd...".<sup>2</sup>

Mir Cəlalın bədii əsərlərində bəzən xüsusi adın özü komik təbəssürat yaratmır, lakin obrazın xarakteri, başına gələnlər nəzərə alındıqda xüsusi ad təbəssümlə qarşılanır. Məs., Qədir sözü özlüyündə komik keyfiyyətə malik deyil, amma "Dirilən adam" romanında Qədirin başına gələnlər, onun ümumi xarakteri, avamlığı, sadəlövhüyü bu obrazın qəmli bir yumorla yadda qalmasına səbəb olur.

"Dirilən adam" romanında xüsusi məqsəd üçün seçilmiş başqa bir antroponim – Bəbir şəxs adıdır. Bəyə verilən bu ad da çox müvəffəqiyyətlə seçilmişdir. Məlum olduğu kimi, bəbir apelyativ vahid olaraq vəhşi, yırtıcı bir meşə heyvanına verilən addır. Müəllif bəyə Bəbir adı verməklə onun da heyvan kimi vəhşi, həris,

<sup>1</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, I c. s.10.

<sup>2</sup> Yenə orada. s.24.

qəddar, alçaq bir xarakterə malik olduğunu ön plana çəkmişdir. Bu əsərdə bir-birinə eks qütblərdə dayanan iki personaja həmqaflıyə, oxşar adların (Qədir//Bəbir) verilməsi də yazılıçının xüsusi üslubi priyomudur. Məsələn:

Bir ailənin faciəsinə səbəb olan Bəbir bəy Qədirin ölüm xəbərini çıxardıqdan sonra, onun gənc arvadı Qumruya toy edib öz evinə gətirmək istəyir. Lakin toy günü Qumru körpəsini də götürüb qaçır. Lakin Bəbir bəyin adamları onu yaxalayır və əsərin ən faciəli səhəri bu zaman baş verir:

*"Bəbir bəy uşağı qamışlıqdan çıxarıb, qılçalarından bərk tutdu, havada tovladı... Bəbir bəy uşağı var qüvvəsilə qaldırdı və daşa çırpdı. Uşağın başı əzildi. Nar kimi xışıldadı. Yaziq bir səs eşidildi. Qumrunun gözü uşağa sataşanda onu dəhşət aldı, huşunu itirdi".<sup>1</sup>*

Verilən nümunədən də biz Bəbir bəyin hər an öz ovunu – aciz insanları parçalamağa hazır olan bir vəhşi olmasının şahidi oluruq ki, bu da müəllifin ad seçimində uğuru, özünəməxsus üslubi manevidir.

Bəbir bəy xarakter etibarı ilə Cəlil Məmmədquluzadənin Xudayar bəyini xatırladır. Bu isə təsadüfi deyildir. Mir Cəlal bədii əsərlərində realist Azərbaycan yazıçılarından ən çox Cəlil Məmmədquluzadənin ənənələrini davam etdirmişdir. Əsərlərini müqayisə etdikdə həmin ənənə, həmin bağlılıq o dəqiqliqə nəzərə çarpır. "Biz C.Məmmədquluzadənin və Ə.Haqverdiyevin

hekayələri ilə Mir Cəlalın hekayələrini müqayisə etsək, dil və üslub nöqtəyi-nəzerindən onlar arasında qırılmaz tellerin olduğunu aydınca görə bilərik. Bu tellər həmin yazıçıların hərəsində özünəməxsus bir yolla meydana çıxan xəlqilik telləri, xalq dilinin gözəl, səlis, aydın, yüksəmə ifadələrindən, sözlərindən istifadə etmək telləridir. Bunun nəticəsidir ki, bu yazıçıların dilində xalq dilinə məxsus ince və gözəl humor, təbiilik, surətin psixologiyasının düzgün, inandırıcı və şəraitə uyğun şəkildə ifadəsi çox qabarlıq şəkildə özünü hiss etdirir".<sup>2</sup>

Müəllifin istifadə etdiyi digər bir antroponim Leyli adıdır. Leyli "Ərəb qızı" hekayəsinin qəhrəmanıdır. Yazuçı hekayəyə elə Leyli adının izahı ilə başlamışdır ki, bu da Mir Cəlal üslubuna məxsus olan spesifik cəhətlərden biridir: Leyli – ərəbcə gecə deməkdir. Ata-anası, bəlkə, qızlarının uğursuz taleyini qabaqcadan duyduqları üçün Leyliyə bu adı vermişlər.<sup>2</sup>

Antroponim yaradıcılığında Mir Cəlalın başqa bir üslubi priyomu obrazların xarakterini eks etdirən qeyri-real adların yaradılmasıdır. Qeyd edək ki, belə uydurma – süni adlar yaratmaq çətindir. Gərək müəllif əsərin hadisələri ilə onun iştirakçılarının iş və əməllərini uyğunlaşdırma bilsin. Mir Cəlal bu keyfiyyəti bacaran sənətkar olmuşdur. Qeyri-real, uydurma adlara rast gələrkən,

<sup>1</sup> F.Xəlilova. Mir Cəlalın bədii əsərlərinin bədii sinfonik-üslubi xüsusiyyətləri. Nam.dis. Bakı, 1962. s.21.

<sup>2</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1968, IV c. s.340.

<sup>1</sup> Yenə orada. s.135.

əsəri oxumazdan əvvəl artıq obrazın hansı xarakterdə olması anlaşılır, yəni bəzi satirik əsərlərdə olduğu kimi, xarakter, hadisə dərində deyil, üzdə – antroponimin qəlibində ifadə olunur. Məsələn, Həkim Cinayətov, Əntərzadə, Anketov Anket, Kəmtərov, Kimya, Gəldiyev, Durmuş, Keçiyev və başqa antroponimlər buna misal ola bilər. Bu kimi adlar müxtəlif məqamlarda komik effekt kəsb edir. Q.Kazımov "Bədii ədəbiyyatda adların komik təbiəti" məqaləsində bu məsələyə diqqətlə yanaşır və bu məsələnin bir «problem kimi poetik onomastikada işlənməsini zəruri hesab edir. Çünkü komizm özü də ədəbiyyatda bir üslubi vasitədir».<sup>1</sup>

Həkim Cinayətovun ad və familiyasından göründüyü kimi, vəzifəsi həkim olsa da, işinin, əməlinin əsl məhiyyəti cinayət törətməkdən ibarətdir. İnsan taleyi onu qətiyyən narahat etmir:

*Həkim çox naz ilə yeriyirdi. Ramazan iki dəfə yolu geri qayıtdı. O nə qədər tələsirdi, Cinayətov bir o qədər ağır tərpənirdi... Ramazan qapıda 10 dəqiqə gözlədikdən sonra Cinayətov oraya yetişdi. Xəstənin başı üzərinə gəldi. – Haran ağrıyır, niyə yatırsan? – deyə, xəstənin istiliyini ölçmək, tənəffü-sü-nü yoxlamaq üçün trubkasını, termometri axtardı. Ciblərini yoxladı, tapa bilmədi. Unutduğu şeyləri gətirmək üçün təkrar ağır ağır müalicəxanaya tərəf hərəkət etdi".<sup>2</sup>*

<sup>1</sup> Q.Kazımov. Bədii ədəbiyyatda komizm üsulları. Bakı, 1987, s.57.

<sup>2</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, I c. s.143.

Mətndən göründüyü kimi, xəstənin taleyi allahın ümidiñə qalır. Mir Cəlal hekayəni "Həkim Cinayətov" adlandırmaqla yenə özünəməxsus bir yol tutmuş, əsərin adı ilə oxucuda həkim Cinayətovun "xeyirxah əməlliəri"ni, bacarıqsız, qabiliyyətsiz işlərini, insanların taleyiñə biganəliyini öyrənməyə maraq yaratmışdır.

Mir Cəlalın yaratdığı uydurma, bədii adlar içərisində Kəmtərov və Kəmfürsətoğlu antroponimləri də vardır. Bu adlar da istər-istəməz oxucuda gülüş doğurur:

Kəmtərovla arvadı Leyla bir-birini sevərək evləmişlər... İndi isə onlar hərəsi üç-dörd yerdə işləyirlər. Biri evdə olanda, o biri işdə olur. Bir-birinə sözlərini məktubla çatdırırlar. Mala-pula bu cür hərisliyin nəticəsində topladıqları vəsaiti kənar bir şəxs – sarıköynək qadın çox arxayınlıqla gəlib yiğib aparır. Kəmtərov polisə gedir:

*O, sinəsindən ah qopa-qopa, ürəyində peşmançılıq qaynaya-qaynaya gedirdi. Ancaq bilmirdi kimdən şikayət etsin. Sarıköynək qadındanımı, qonşularındanımı, yoxsa özünün dəm-dəsgah hərisliyindənmi?!<sup>1</sup>*

*Kəmfürsətoğlu deyirdi: – Mal təzəyi kimi yastılanır, donuz oğlu! Yədiyin çörəyə dəyməzsən, harda ölüvəy var, məni tapır!<sup>2</sup>*

Nümunədən də göründüyü kimi, müəllif tipləri oxucuya tam anlatmaq üçün belə adlar seçmişdir. Kəmfürsətoğlu mənfi çalar yaranan qeyri-real, uydurma bir

<sup>1</sup> Yenə orada. s.410.

<sup>2</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, II c. s.64.

antroponim, yaziçi yaradıcılığının məhsuludur. Kəmfürsətoğlu və Kəmtərov adlarında, Mir Cəlal, yəqin ki, dinsiz, imansız, heç kimə rəhm etməyən tiplərin ümumişdirilmiş obrazını yaratmışdır. Adından göründüyü kimi, bu adamlar fürsət düşəndə öz çirkin əməllərini həyata keçirirlər. Üstəlik belə adları daşıyan adam vəzifə başında olduqda daha da qəddarlaşır. Müəllif hələ obrazla, onun xarakteri ilə tanış olmayan oxucularda artıq — qondarma ad vasitəsilə ilkin təsəvvür yaratır. Əsərdə Kəmfürsətoğlu varlı bir şəxsdir ki, Baharı ona nökərçiliyə vermişlər. O, Baharı evdə, cöl işində (Baharin çox zəif olmasına baxmayaraq) olduqca ağır işləri görməyə məcbur edirdi.

Kəmtərov familiyasına diqqət yetirsəniz, "... Heç bir lügətdə, əsərdə bu familiya formasına rast gəlməzsınız. "Kəmtər" fars mənşəli sözdür: "kəm" 1. əskik, nöqsan; 2. pis, yaman; 3. az; "tər" isə 1. yaş, islaq, nəm, rütubətli; 2. təzə mənalarını bildirir. Mir Cəlal bu fars mənşəli sözə rus mənşəli -ov şəkilçisini əlavə etmiş və onu "-lar" şəkilçisi vasitəsilə ümumiləşdirmiş",<sup>1</sup> satirik hekayəsində təqnid hədəfi olan komik ad yaratmışdır.

Mir Cəlal yaratdığı adı obrazın təbiətinə tamamilə uyğunlaşdırılmışdır: "Satira ustalarımız komik effekt yaratmaq üçün adların etimoloji cəhətinə xüsusi diqqət yetirmiş, adın, obrazın təbiətinə uyğunlaşdırılması prinsipindən geniş istifadə etmişlər. Əslində təqnid realistlərin ənənəsi ilə bağlı olan belə adları etimoloji simvolik

adlar adlandırmaq olar".<sup>2</sup> O cür adlar Mir Cəlalın satirik hekayələrində daha çox nəzəri cəlb edir.<sup>2</sup>

Yaziçi bədii əsərlərində ifşa etdiyi tiplərdən birini Keçiyev, insanları sənəd və anketlərə görə qiymətləndirən tipi Anket Anketov, insanların iclas üçün yaranmış olduğunu güman edən tipi İslas qurusu, zahiri və daxili-mənəvi cəhətdən çox çirkin olan "mərkəz adamını" Əntərzadə adlandırmışdır.

Yaziçinin komizm məqsədilə yaratdığı adlardan biri də Gəldiyev antroponimidir. Bu, antroponim sadə cümlənin transformasiyası nəticəsində yaranmışdır.

Gəldiyev "Açıq kitab" romanının baş mənfi qəhrəmanıdır. Həm ona verilən ad, onun düşüncə və hərəkətləri həm də obrazların ona münasibəti bu tip haqqında təsəvvür yaratmağa yardımçı olur. Məsələn:

*Rübəbəni ələ keçirməyə çalışan Gəldiyev bunun asan olmayacağıni görür:*

— Yaxşı, — deyirdi, — baxarıq, ay artist qızı! Səni ayağıma gətirməsəm, qabağında ağladıb, diz çökdürməsəm Gəldiyev deyiləm, Getdiyevəm! Sən məni arıcı oğluna satırsan? Sən məni iki pulluq eləmək isteyirsən, yaxşı, görərsən, başına, dizinə döyündə görərsən!..<sup>3</sup>

Obrazın adı "yersiz gəldi, yerli qaç" kəlamı ilə səsleşir. O, Rübəbəni ələ keçirmək üçün onun sevdiyi Vahidə ləkə yaxıb, məktəbdən çıxartdırır, onun atasının arı

<sup>1</sup> Q.Kazimov. Bədii ədəbiyyatda komizm üsulları. Bakı, 1987, s.27.

<sup>2</sup> F.Xəlilova. M.Cəlalın bədii əsərlərinin sintaktik-üslubi xüsusiyyətləri. Nam.dis. Bakı, 1962, s.237.

<sup>3</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, II c. s.250.

saxlamasını, bal satmasını bəhanə getirir. Bütün bunlar onun egoist təbiətini təsdiq edən dəlillərdir.

*Qonşu arvad Giləxanım xala özünü Saranın üstünə atdı... Bir xəkəndaz zərbəsi də Giləxanımın dirsəyinə toxundu; Heyvan Durmuşun vedrəyə oxşayan gövdəsini görüb hürkmüş, rahatsız olmuşdu; Dünya xalı deyil. Hələ pinəçi Məşədiəhməd kimi gecədə 7 rikət qəza namazı qılan, Asta xala kimi yezidə 33 təsbih lənət oxuyan, Buxaxlı kimi tək səbir gələndə yolundan dönənlər var; Bu iki nəfər – bir qız, bir ana – Gilə xalanın qonaqları idi; Qadin məsələni anladı. Badam xalanın familiyasını dedi: – Kərbəlayı Həmidovadır. Yaz, amma Badam xala belə şeylərə çətin qol qoyar. Heç adını da yazmağa qoymaz; Qəzətlərin birində Qumaşın imzasını görəndə marağlı artdı. Ürəyində dedi: "Sən demə, Qumaşın nitqi kimi iti qələmi də var imiş"; Kimya – səkkiz yaşılı bir qız uşağı kitabı vacib ev şeyi sayanda, görün nə aləmdir! Həyat dəyişmişdir, mədəniyyət doğrudan da kəndlının möişətinə o qədər yermişdir ki, uşaq kitabsız ev təsəvvür edə bilmir! ("Kimya tələsir" hekayəsi).<sup>1</sup>*

Göründüyü kimi, bu adların bəziləri (Gilə, Qumaş, Kimya, Badam) apelyativlərin xüsusiləşməsi nəticəsində, bəziləri isə (Asta, Buxaqlı) sıfətlərin substantivləşməsi nəticəsində yaranmış, yaziçının məqsədlərinə, əsərin məzmun-ideya mündəricəsinə xidmət etmişdir. Yaziçı elmə böyük maraq göstərən qızçığazı başqa adla

deyil, Kimya adı ilə adlandırmışdır. Gilə və Giləxanım adlarına da yaziçinin bir neçə əsərində rast gəlinir.

Mir Cəlal bədii əsərlərində kompozit adlardan da istifadə etmişdir. Belə adlar özlüyündə hibrid adları (Bala Əbülfəzl), tərkibcə müstəqil sözlərdən ibarət olan mürəkkəb adları (Kəblə Abasəli) əhatə edir:

Kəblə Abasəli naqanı qarasaqqal kişinin yalvaran ağızına tuşlamışdı.<sup>1</sup>

Antropomimlərin maraqlı bir qolu ləqəblərdir. "Ləqəb insanların həyatında sonradan əmələ gələn, ada əlavədir".<sup>2</sup> Ləqəb şəxslərə xarakterinə, xarici görünüşünə, vəzifəsinə, peşəsinə və s. görə verilir.

Ləqəblər bədii ədəbiyyatda intensiv şəkildə istifadə edilən üslubi vasitələrdən biridir. Mir Cəlalın bədii əsərlərini oxuyarkən belə bir cəhət diqqəti cəlb edir ki, müəllif xüsusi üslubi məqsədlərlə ləqəblərdən geniş istifadə etmişdir və bu da yaziçinin ideya-bədii məqsədlərini təmin etmişdir. Məsələn, Yassar Lətif, Molla Fazıl, Bənnə Məşədi Rəhim, Fotoqrafçı Bağır, Usta Murtuz, Qaçaq Qənbər, Hambal Əli, Feldşer Malamidze, Faytonçu Əhməd, Həkim Cinayətov və s. Bu ləqəbləri nəzərdən keçirdikdə görürük ki, onların hamısı eyni məqsədlə işlədilməyib. Ləqəblərdən bəziləri (Yassar Lətif) obrazın daxili aləmini, xalqa münasibətini, xarakterini, bəziləri (Bənnə Məşədi Rəhim, Usta Murtuz,

<sup>1</sup> Yenə orada. s.43.

<sup>2</sup> A.Qurbanov. Azərbaycan onomalogiyasının əsasları. Bakı, 2004, II c. s.254.

<sup>1</sup> Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, I c. s.179, 227, 257, 306, 329, 351, 398.

Feldşer Malamidze, Faytonçu Əhməd, Hambal Əli və s.) obrazların məşguliyyətini, peşəsini diqqətə çatdırmaq üçün işlədilən bədii üslubi vasitələrdir. Surətlərin daxili aləminin açılmasında, xarakterlərin mənəvi dünyasının oxucuya aydın şəkildə çatdırılmasında ləqəblər mühüm üslubi əhəmiyyətə malikdir.

Mir Cəlalin bədii əsərlərində müəllif obrazın münasibət formalasdırmaq üçün ləqəblərdən istifadə etmişdir. Məsələn, Yassar Lətif adında olduğu kimi. Məlumdur ki, Lətif ərəb mənşəli kişi adı olub, «xoşagəlimli, mülayim, gözəl, zərif, ruhu oxşayan»,<sup>1</sup> nazik, ince, xoş<sup>2</sup> mənalarını ifadə edir. Belə məna daşıyan bir adın əvvəlinə onunla tam ziddiyyət təşkil edən Yassar ləqəbinin əlavə edilməsi yazıçının xüsusi üslubi priyomu kimi qiymətləndirilməlidir. Həmin ləqəb obrazın qeyri-insani hərəkətlərinin oxucu tərəfindən nifrətlə qarşılanması üçün, obrazın xarakterinin açılması üçün yazıçının seçdiyi üslubi vasitədir. Bu tipli ləqəblər «şəxsin vərdiş etdiyi adətləri, əxlaqi keyfiyyətlərini əks etdirir, həmin keyfiyyətlər ya tənqid olunur, ya da tərif edilir.<sup>3</sup> "Yasar" sözündən "qorxaq, ürəksiz" mənasında N.Vəzirov da istifadə etmişdir. Həmin mənəni Mir Cəlalin əsərlərindən gətirilən nümunələr də təsdiq edir:

*Yassar Lətif uşağı itələdi. Çömçə kimi iri və sərt ovçunu uşağın ağızına basanda adamlar qışqırdılar:*

<sup>1</sup> A.Aydın. Şəxs adları lügəti. Bakı, 2002, s.238.

<sup>2</sup> Ərəb-fars sözləri lügəti. Bakı, 1967, s.102.

<sup>3</sup> Ə.Mikayılova. Azərbaycan dilində ləqəblər. Nam.dis. Bakı, 2001, s.53.

*— Sənin Allahın yoxdumu, a kişi!*

*— Bağrı çatlar, niyə sürüyüürsən, özü gedər...*

*Uşaq İap dildən düşmüş, gözləri böyümüşdü. Hər ötəndən kömək, hər addımda mərhəmət axtarırdı. Ötənlər isə başlarını aşağı salıb gedir, Yassara lənət oxuyurdular...<sup>1</sup>*

Bu parçadan da məlum olur ki, ləqəblər, əsasən, mənfi çalarlı olur və bəzən adla birlikdə, bəzən də adsız işlənir. Əsərdə rast gəldiyimiz Şəşəbiğ, Yassar kimi ləqəblər buna misal ola bilər. Yassar ləqəbi obrazın xarakterini, daxili aləmini əks etdirdiyi halda, Şəşəbiğ ləqəbi xarici görünüşü diqqətə çatdırmaq üçün seçilmişdir.

Əsərdə diqqətimizi cəlb edən başqa bir obraz Molla Fazıl obrazıdır. Az-çox "Quran"dan başı çıxdığına görə, ona Molla rütbəsi verilmişdir.

Molla Fazıl adında Fazıl ərəb mənşəli olub fezilətlə, əxlaqlı, gözəl xasiyyətli, yetkin, bişkin, ləyaqətli, üstün olan mənalarını verir.<sup>2</sup> Əsərdə personajın xarakteri isə tamam başqa sözlər deyilir.

*Bahar görürdü ki, kürküñü, çuxasını həmişə nökərlərə təmizlədən Yassar, Molla Fazıl indi vəznəli kişinin qabağında ikiqat bükülür, ayağına yixılıb öpmək istəyirlər... Həmişə kənddə burunlarını dik tutub gəzən, heç nəyi, heç kəsi saya salmayan yasovullar, indi gələn məmurların atını yemləyir, üstünün tozunu təmizləyirlər...*

<sup>1</sup> M.Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, II c. s.32-33.

<sup>2</sup> A.Aydın. Şəxs adları lügəti. Bakı, 2002, s.154.

*Hacı İbrahimxəlil osmanlı zabitinin qabağında əl-əl üstə qoyub gəzir, döşənmiş evlərini göstərir, minbir dil töküür...*

— Nökəriniz Hacı... İbrahimxəlil... Qulluğu-şərifinizdə kəmərbəstə hazırlıq. Bəndəniz variq...<sup>1</sup>

Verilmiş nümunədən görünür ki, Molla Fazıl də Yassar Lətif kimi özündən gücsüzlərin qabağında zalim, əzazil, pristavin, qubernatorun qabağında isə yaltaq və ikiyüzlüdür. Əsərdə onun xarakteri adının mənası ilə uyğunluq təşkil etmir, ziddiyyət yaradır, həmin ziddiy-yət isə oxucunun hiddətinə səbəb olur.

*Yetim Əkbər nə dedi, nə qandırdı. Dilənə bir qapaz ilişdirməyə dartındı.<sup>2</sup>*

*Quzu Allahyar cavab verdi: — Arvad xeylağı ilə nə işiniz var?<sup>3</sup>*

*Sarıqlı Mollanın öz xəyalları vardı.<sup>4</sup>*

Nümunələrdəki Sarıqlı Molla tipli ləqəblər şəxsin xarici görünüşünü, yetim ləqəbi şəxsin ictimai mövqeyini, Quzu (Allahyar) ləqəbi obrazın xarakterini eks etdirmək üçün seçilmiştir.

Mir Cəlalın yaratdığı ləqəbli adlardan biri də Çəpəl Sayalı adıdır. Çəpəl Sayalı — adındaki Çəpəl komponenti həmişə mənfi çalarlı, nağıllarda deyildiyi kimi, küpəgirən, aradüzəldən köpək qarılara verilən addır. "Dirilən adam" romanında mənfi surəti Çəpəl adlandırarkən

<sup>1</sup> M.Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, II c. s.40.

<sup>2</sup> M.Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967. I c. 225.

<sup>3</sup> Yenə orada. s.225.

<sup>4</sup> Yenə orada. s.112.

Mir Cəlal, sözsüz ki, elə bu cəhəti əsas götürmiş, ləqəb vasitəsilə tipin əməllərini oxucuya çatdırmaq istəmişdir:

*Sayalı arvad kənddə ağbirçək sayılırdı. Düyünləri açar, tilsimləri sindirardı. Ondan gizli sırr yox idi. O qabaqcadan bilirdi ki, kim kimi alacaq, hansı arvad boşanacaq, kimə gedəcək. İslə çəlpəşik olan, dardan qurtarmaq istə-yənlər qonşu kəndlərdən gəlib onu tapardılar. Deyirlər onun qaranlıq bir evi var. Heç kəsi oraya buraxmir. Oradaancaq cin-şəyatin saxlayır... Sayalının kağız-baratsız, qolsuz-möhürsüz hökmü dəmir yolundan Kürün qıraqına qədər işləyirdi. Nədənsə ona Çəpəl deyərdilər. Bir molla onsuz dua yazmazdı, falçı onunla tas qurardı... Onun üfunətli düyünçələrində bitdən sirkəyədək hər şey; dəvə qığı, pişik tükü, qurd yağı, cin gözü, sağsağan beyni və s. tapılardı...<sup>1</sup>*

Əsərdən gətirdiyimiz bu təsvirlə Çəpəl Sayalının geniş xarakteristikası verilmişdir ki, həmin xarakterik cəhətlər Çəpəl ləqəbi ilə tamamlanmışdır.

Mir Cəlalin yaratdığı antroponimlərdən biri də Sarıqlı Molla ləqəbli adıdır. Bu şəxsin də iki adı vardır: əsl (Mirzə Məhəmməd) və sonradan verilmiş ad (Sarıqlı Molla). Sonradan verilmiş ad yazılının üslubi məqsədə uyğunluğu nəzərə çarpdırmaq üçün seçdiyi addır. Sarıqlı Molla "Dirilən adam" romanının epizodik surətlərindəndir. Yaziçi bu əsərdə də öz üslubuna sadiq qalmış və Sarıqlı Molla antroponimini aşağıdakı şəkildə izah etmişdir:

<sup>1</sup> Yenə orada. s.50.

*İndi də Sarıqlı Molla işə başladı. Bunun əsil adı molla Mirzə Məhəmməd imiş, nəzir verilmiş bir qızı bağına basanda qız kişinin alt dodağını dişləyib üzmüşdür. Yara işləyib sim eləmiş, iki ay onu ibadətdən qoymuşdu. O zamandan molla dodağına ağ dəsmalla kukla balıncı bağlayırdı. Mollanın üçmərtəbəli adı ailədən qırraqa çaxmadı. Hər kəs onu Sarıqlı Molla deyə çağırmağa başladı.<sup>1</sup>*

Mir Cəlal bədii əsərlərində bəzən ləqəblər şəxsin özünü və ya valideynlərinin peşəsini nəzərə çatdırmaq məqsədilə işlədilmişdir:

*Həyətdə bərkdən qah-qah çəkib gülən Dülgər oğlu Paşanı bəyin əmrilə çəkib ortalığa saldılar.<sup>2</sup>*

Mir Cəlalın ləqəb yaradıcılığında "Taskabab Nağı" ləqəbi də uğurlu sayıla bilər. Bu ləqəb surətin peşəsini, sənətini, məşğulliyətini bildirir və mühüm üslubi funksiya daşıyır. Taskabab Nağıya ləqəb onun aşpaz olduğu və çox vaxt taskabab bişirdiyi üçün verilmişdir:

*Sümükləri oynayan Taskabab Nağı məclisin ortasında donub çəş-baş qaldı, Qissa xanım künçə sixilib içindəki şadlığı güclə gizlətməyə çalışdı.<sup>3</sup>*

Mir Cəlalın ləqəb kimi istifadə etdiyi sözlərdən biri "qara" komponentidir. Əmrəh adlı obraz - stansiya mantyoruna üzünün rəngi küləkdən, ayazdan qaraldığı üçün, yəni zahiri əlamətinə görə Qara ləqəbi verilmiş-

dir. Adətən, "qara" sözü öz semantikasında çətin, təhlükeli, bədbəxt və başqa bu kimi hadisələri ifadə etsə də, Mir Cəlal əsərde başqa bir priyomdan istifadə etmişdir. Ləqəbi ilə təzad təşkil edən xarakterinə görə, Əmrəh çox vicdanlı, sözünün üstündə duran, mərd bir insandır:

*Əmrəh bu kəndə təzə gelmişdir. Cavan vaxtında yaxın kəndlərə məktub, qəzet daşıyar, evlərə xoş xəber aparardı. Ordubadda onu oxudub, radist elədilər. Davada sol qılçasından şikəstlik alandan sonra qayıtdı, köhnə sənətindən əl çəkməli oldu... Qonşuluğuna Əmrəh kimi "salim, öz tükünün üstündə" olan bir adamın köcdüyünü görən Saleh kişi çox sevinmişdi".<sup>1</sup>*

Bəzi hallarda antroponimin semantikası ilə obrazın xarakteri bir-birini tamamlasa da, bəzən bunlar bir-biri ilə təzad təşkil edir. Qara Əmrəh antroponimi buna parlaq bir nümunədir.

Qəssab Həsən, Əllaf Abdulla, birini deyin! – tipli ləqəblərdə müraciət forması diqqəti cəlb edir.

Kim isə qarışqlıqda Tayqlıça Kazımın ayağını ayaqlamışdı... Tayqlıcanın ürəyi sakit olmuşdusa da, camaati heyret almışdı.

Bu nümunədə Mir Cəlal «təhqiredici, gülüş yaradan»<sup>2</sup> ləqəbi həm adla birlikdə, həm ayrıca göstərməklə (eyni mətndə) təkrardan uzaqlaşmışdır.

<sup>1</sup> Yenə orada. s.56.

<sup>2</sup> Yenə orada. s.115.

<sup>3</sup> Yenə orada. s.117.

<sup>1</sup> \*\*\* M.Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, I c. s.439, 45, 42.

<sup>2</sup> M.Cəfərov. Q.Zakirin yaradıcılığında poetik onomastika. Bakı, 2002, AOP, №10, s.110.

Qoçu Kəblə Abbasəli naqanı çəkmişdi: "Cuhudsan ki, cuhudsan! Sənin qanın halaldı, öldürəcəyəm" – cümləsində isə Mir Cəlal pilləli ləqəblərdən dövrü zoraklılığı, özbaşinalığı ifşa etmək məqsədilə istifadə etmişdir.

Adətən, bədii əsərlərdə yazıçılar ləqəbləri böyük hərflə yazırlar. Lakin Mir Cəlalın bədii əsərlərində kiçik hərflə yazılan ləqəblər də mövcuddur:

*Qumru: – Onun bir dirnağını Bəbir kimi min köpəyə dəyişmərəm. Getsin yalaq Səkinəni aldatsın. Mən də ona fərə Məsmə deyiləm ki?*<sup>1</sup>

Yazıçı mətndə mənfi ekspressiyalı yalaq və fərə ləqəblərini kiçik hərflə yazmağı məqsədə uyğun bilmışdır. Bu isə, yəqin ki, elə həmin ləqəblərin semantikası ilə əlaqədar olmuş, yazıçı bu üsulla həmin tipləri bir da-ha oxucunun gözündə kiçiltmiş, belə tiplərin cəmiyyətdə faydasızlığını diqqətə çatdırmaq istəmişdir.

Antroponimlərin öyrənilməsi bu və ya başqa xalqların etnik mənzərəsinin açıqlanmasına, xalqlar arasındakı mədəni əlaqələrin müəyyənləşdirilməsinə yardım edir.<sup>2</sup>

Mir Cəlalın nəsrində antroponimlər üslubi cəhətdən obraz və tiplərə aid psixoloji vəziyyətin ifadəsi üçün ən münasib üslubi vasitələrdir.

Antroponimlər şəxsə aid mənəvi, fikziki, psixoloji vəziyyət canlandırılmışdır.

<sup>1</sup> M.Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, II c. s.54.

<sup>2</sup> N.Xudiyev. Azərbaycan antroponimlərinin təşəkkülü və inkişafı. Bakı, 2005, s.4.

Yazıcıının satirik hekayələrindəki qondarma antroponimlərlə, o cümlədən bir sıra komizm yaradan xüsusi adlarla müxtəlif fikirlər ifadə edilmişdir. T.Hacıyevin təbirincə desək, "xüsusi adlara qarşı tendensiyalılıq heç yerdə satirik üslubdakı qədər fəal olmayışdır".

## 2.2. Toponimlər

Toponimlər coğrafi adlar olsa da, «ilk növbədə dil qanunlarına və normalara tabedir»,<sup>1</sup> bədii ədəbiyyatda isə bu vahidlər müxtəlif üslubi məqsədlərlə işlədirilir.

Mir Cəlalın yaradıcılığında toponimlərin leksik-semantik və üslubi xüsusiyyətlərinin öyrənilməsi xüsusi diqqət tələb edir və maraqlı cəhətləri ilə seçilir. Qeyd etmək lazımdır ki, son illər Azərbaycan toponimlərinin tədqiqi ilə bağlı xeyli araşdırılmalar aparılmış, onların yaranma və formalaşma yolları, özünəməxsus struktur-semantik tipləri aşkar edilmişdir.

Toponimlər coğrafi obyektlərin adları olub, tarix, coğrafiya və dilciliyin tədqiqat obyektinə çevrilmişdir. Toponimlər hər üç elmin qovuşوغunda və onların qanuna uyğunluqları, müdдəələri əsasında tədqiq edilir. Eyni zamanda hər bir toponim söz olduğu üçün dil qanunlarına tabedir və linqvistik baxımdan da tədqiq edilməlidir. Toponimlərin tədqiq olunması ilə tarixin bir çox dəlaşiq, qarışiq məqamlarına işiq salmaq mümkündür. Heç təsadüfi deyl ki, xalq şairi S.Vurğun "Hər sax-

<sup>1</sup> R.Eyvazova. Əfqanistanın türk mənşəli toponimləri. Bakı, 1995, s.70.

si parçası, hər məzar daşı. Nəsildən-nəslə bir yadigar-  
dır" – demişdir.<sup>1</sup>

Toponimlərin öyrənilməsində coğrafiyasunaların, tarixçilərin böyük rolü olduğu kimi, dilçilərin də xidmətləri əvəzedilməzdür: "Toponimikanın öyrənilməsin-  
də dilçilərin böyük zəhməti vardır. Onların əldə etdiyi  
nəticələr əsasında bir sıra xalqların tarixi taleyi, ayrı-  
ayrı qrupların keçmişdəki miqrasiyaları və s. haqqında  
inandırıcı fikirlər söylənmişdir".<sup>2</sup>

Bədii əsərlərdə işlənmiş toponimlərin qanuna uy-  
ğunluqları ilə poetik onomastika məşğul olur. Bədii  
əsərlərdə işlənən toponimlər müxtəlif üslubi məqamlar-  
da müxtəlif üslubi əhəmiyyət kəsb edir. Həmin dil va-  
hidləri sənətkarın poetik qüdrətinin ifadəcisinə çevrilir.  
"Toponimik vahidlər üslubi araşdırma üçün də çox zən-  
gin material verə bilir. Adı, neytral toponimlər bədii  
mühitə düşəndə üslubiləşir, üslubi çalar qazanır, üslubi  
rəngə boyanır. Bədii mühitdən kənarda üslubi toponim-  
lər yoxdur və olmağı da mümkün deyil".<sup>3</sup>

Mir Cəlalin bədii əsərlərində digər dil vahidləri  
kimi toponimlər də müxtəlif üslubi məqsədlərə xidmət  
edir. Yaziçı toponim – oykonim vasitəsilə yaşayış mən-  
təqəsinin coğrafi durumunu və relyef şəraitini göstərir.  
Məsələn,

<sup>1</sup> H. Hüseynova, S. Vurğunun bədii əsərlərində onomastik vahidlərin üslubi-  
linqvistik xüsusiyyətləri. Bakı, 2001, s.9.

<sup>2</sup> Жучкевич В. Общая Топонимика. Минск. 1980, с.11.

<sup>3</sup> İ. Vəliyeva. Bədii ədəbiyyatda üslubi toponimika. Nam.dis. avtoreferatı.  
Bakı, 2002, s.5.

Köçəmirli kəndi yaylaqların yaylaşdır. Dəmir yo-  
lundan seksən kilometr uzaqdı, təpəsində qar eskik ol-  
mayan dağların ətəyində xəlvət bir dərəyə səpilmişdir.<sup>1</sup>

Onu da qeyd etmək yerinə düşər ki, Mir Cəlalın  
bədii əsərləri antroponimlərlə zəngin olduğu qədər  
toponim və hidronimlərlə də zəngindir. Bu issə əsərin  
mövzusu, janrı ilə bağlı olan bir məsələdir. "Mani-  
fest"də işlənmiş toponimlər tarixilik baxımından qədim  
və müasir toponimləri, eyni zamanda Azərbaycan ərazi-  
sində və Azərbaycandan kənarda yerləşən coğrafi  
obyektlərə verilən adları əhatə edir. Yəni bu əsərdə  
həm Azərbaycan-türk mənşəli, həm ərəb və fars, həm  
də rus və Avropa mənşəli toponimlərə rast gəlinir.

Əsərdə işlənmiş toponimlər əsasən bunlardır:  
Azərbaycan, Bakı, Gəncə, Qala, Qobu, Gəncə, Şəmkir,  
İçərişəhər, Gədəbəy, Mərdəkan, Sabir bağı, Təbriz  
Məkkə, Moskva, və s. Bu və ya digər toponim Mir Cə-  
lalın "Bir gəncin manifesti" romanında əlavə estetik  
funksiya və "üslubi yük" daşıyır, eləcə də bədii məqsəd-  
lərə xidmət göstərir.

Əsərdə təsvir olunan hadisələr Azərbaycan əra-  
zilərində baş verdiyinə görə, Azərbaycan məmləkətinin  
adı daha çox işlənmişdir. Məsələn,

Həmin bu ingilis keflənin divardan asılı Azərbay-  
can xalçasını məmənun baxışlarla seyr edir. Azərbaycan  
qızının xal vuran barmaqlarına baxıb nəşələnir.<sup>2</sup> Sən nə

<sup>1</sup> M. Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, I c. s.214.

<sup>2</sup> M. Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, II c. s.107.

edirsən, qul zamanından min illər keçir, Bura Misir deyil, Azərbaycandır;<sup>1</sup> Yaşasın Azərbaycan zəhmətkeşləri!<sup>2</sup>

Nümunələrdə işlənmiş toponim (Azərbaycan) eyni olsa da, onun üslubi funksiyası bütün cümlələrdə eyni deyil. Birinci cümlədə toponim vasitəsilə Azərbaycanın maddi və mənəvi sərvətləri əks olunmuş, ikincidə toponimlərin işlənməsi ilə müqayisə aparılmış, Azərbaycanda ictimai-siyasi vəziyyətin dəyişməsinə işaret edilmiş, üçüncü cümlədə isə xalq zəhmətkeşlərinə ehtiram toponim vasitəsilə ifadə edilmişdir.

Manifestdə Azərbaycan onomastik vahidi məcazlaşaraq bədii ifadə vasitəsi kimi çıxış etmişdir. Lakin ad öz arxasında böyük bir tarixi, etimoloji informasiyanı daşıyır. İlk növbədə, bu, bizim doğma vətənimiz – Odalar yurdu Azərbaycandır. Çox qədim tarixə malik olan bu ölkənin ərazisində bir çox qədim dövləti mövcud olmuşdur. Məsələn, Atropatena, Manna, Midiya, Albaniya və s.

"Daha çox maraq doğuran cəhət toponimin etimologiyası ilə bağlıdır. Bu baxımdan müxtəlif fikirlər mövcuddur. Sözün qədim qaynaqlarda Atropatena, Aturpatakan, Adarbadağan, Adarbiqan, Azərbaycan (ərəb) və s. variantlarına rast gəlinir. İlk dəfə isə Strabon Atropatena adını işlətmüş və onu sərkərdə Atropatin adı ilə bağlamışdır. Ondan sonra isə müxtəlif fikirlər olmuş.

<sup>1</sup> Yenə orada. s.108.

<sup>2</sup> Yenə orada. s.227.

Bəziləri Strabonun fikri ilə razılışmış, bəziləri bu sözü Azər tayfa adı ilə, bəziləri (farsca) azər (od) sözü ilə bağlamışlar. Qədim türk dillərində isə adur, adır sözü müxtəlif variantlarda yüksəklik, təpəlik, dağətəyi yamac və s. mənalarda işlədilmişdir ki, bu da Azərbaycanın relyefi ilə uyğun gelir".<sup>1</sup> Toponimin yaranmasında həmin cəhətlərə diqqət yetirən N.Əsgərov bu prosesin «... Azərbaycan və İran ikidilliyi şəraitində baş verdiyini, əlavə olaraq ərəb dilinin fonetik qaydalarının ada təsir etdiyini də vurğulamışdır».<sup>2</sup>

Qeyd etmək lazımdır ki, «Bu sözün (Azərbaycan – H.H.) əsline oxşamayan dərəcədə dəyişməsi və bu gün işlətdiyimiz Azərbaycan şəklinə düşməsi, müxtəlif şəkillərdə yazılması, sözün mənşəyi haqqında müxtəlif fikirlərin yaranmasına səbəb olmuşdur».<sup>3</sup>

Əsərdə diqqəti cəlb edən ikinci bir toponim isə Azərbaycanın paytaxtinin adı Bakı toponimidir. Məsələn,

*Adamin arvad-uşağı olmaya, baş götürüb şəhərə – Bakıya gedəsən...; Bura bir oğlan gəlib-gedir. Bakıdan olsun gərək, hacının işini ona desən pis olmaz; Kənddən çıxıb birdən-birə Bakı kimi böyük və gurultulu şəhərə düşən Mərdan tamaşadan doymurdu.*<sup>4</sup>

<sup>1</sup> Azərbaycan toponimləri lüğəti. Bakı, 1999, s.28.

<sup>2</sup> N.Əsgərov. Areal türk onomastik vahidlerinin linqvistik xüsusiyyətləri. Bakı, 2005, s.29.

<sup>3</sup> Ə.Dəmirçizadə. 50 söz. Bakı, 1968, s.10.

<sup>4</sup> M.Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, II c. s.50, 89, 98.

Bakı toponiminin yaranması, etimologiyası, formalaşması haqqında mənbələrdə müxtəlif fikirlər mövcuddur. Sara Aşurbəyli ən qədim mənbələrdə Bakının adının Xunsar olduğunu söyləmiş, onun da mənasını "günəşə doğru çevrilmiş" kimi izah etmişdir. Toponimin təqribən üç min il tarixi olduğu göstərilir. V-VII əsr mənbələrində Abşeronda Hörmüzd odunun yandığı Baqavan və Atəsi Baqvan toponimlərinin olduğu göstərilir. Baqa (Baqu) bir qrup Hind-Avropa dillərində Allah-günəş mənası verir. VII əsrə aid mənbələrdə bu ərazidə bakanların (baqanların) yaşadığı göstərilir, güman ki, burada yaşayanlar oda sitayış etmiş, Bakı da öz adını həmin tayfaların adından götürmüştür.<sup>1</sup>

Qədim türk dillərində isə bəku-hündür, təpəlik yer mənasında işlədilmişdir. "Bakı "baxalı yer", "müşahidə məntəqəsi", "hündürlük" mənalarını da verir".<sup>2</sup> Bəzi tədqiqatçılar fars dilinə əsaslanaraq Bakı toponiminin tarixən Badikubə şəklində olub, "külekli şəhər" mənasında işləndiyini də qeyd edirlər.<sup>3</sup>

Mir Cəlalin yaradıcılığında Bakı toponiminin Badikubə variantına da rast gəlirik:

*Bu məktub Badkübə şəhərində "Kəndli" qəzətxanasında möhtərəm müdir əfəndilərinə vüsul olacaq. Zəhmət buyurub təvəqqe edirəm qəbul olmağımı yazasınız.*

<sup>1</sup> Azərbaycan toponimlərinin öyrənilməsinə həsr edilmiş konfrans materialları. Bakı, 1973, s.17.

<sup>2</sup> Azərbaycan toponimləri lüğəti. Bakı, 199, s.65.  
<sup>3</sup> Yenə orada. s.64.

"Qorod Badkuba qazetxana "Seleniy" doroqoy zi-verdişi".<sup>1</sup>

Nümunədə müəllif Bakının qədimliyini yada salmaqla yanaşı, həm də toponimlərin ictimai-siyasi təsirlərə məruz qalaraq digər vahidlərə nisbətən çox tez-tez dəyişdiyini də nəzərə çatdırmaq istəmişdir.

"Bir gəncin manifesti" əsərində Bakı toponimi müəllifin məqsədinə xidmət edən bəddi üslubi vasitə kimi, bir qism hadisələrin baş verdiyi konkretməkanın, Azərbaycanın paytaxtının adını bildirir, özlüyündə bəzi tarixi-coğrafi informasiyaların daşıyıcısına çevirilir.

*Kənddən çıxıb birdən-birə Bakı kimi böyük və gurultulu şəhərə düşən Mərdan tamaşadan doymurdu. Neft buruqlarından başlamış paroxodlara qədər, qədim əsrlərdən xəbər verən Qız qalasından şəhər hasarlarına, sahil meydançalarına qədər hər şey ona qəribə və ləzzətli gəlirdi. Qaraşəhəri, İçərişəhəri, Ağşəhəri gəzmək, öyrənmək, böyük və qədim binaların içində girmək isteyirdi.<sup>2</sup>*

Nümunə göstərdiyimiz bu kiçik parçada «dəniz ilə yanar odlar arasında»<sup>3</sup> yerləşən Bakının qədimliyi, coğrafi mövqeyi, Qaraşəhər, Ağşəhər və İçərişəhər deyilən ayrı-ayrı hissələri, dəniz kənarında amfiteatr formasında inşa edilməsi, qədim qala divarları, neft buruqları və s.

<sup>1</sup> M.Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, II c. s.218.

<sup>2</sup> Yenə orada. s.171.

<sup>3</sup> A.Bakıxanov. Gülüstani İrəm. Bakı, 2001, s.97.

haqqında xeyli informasiya verilmiş, şəhər obrazlı şəkildə oxucunun gözləri önünde canlandırılmışdır.

"Bakı, əslində bir neçə şəhərə bölünür: Ağşəhər, Qaraşəhər, İçərişəhər, Bayılşəhər... Bu köhnə adların əvəzinə indi böyük adamların adını daşıyan abad rayonlar yaranıb: Lenin rayonu, 26 Bakı Komissarı. Ən sürətlə artan yuxarı hissəyə camaat Təzəşəhər deyir. Təzəşəhər respublikada gündən-günə inkişaf edən Mingəçevir, Sumqayıt, Daşkəsən kimi sənaye ocaqları ilə yarışır. Vaxt gəlmişdir ki, respublikamızın paytaxtı – Böyük Bakı, Kiçik Bakı kimi müəyyən edilsin..."<sup>1</sup>

Bu parçada isə yazıçı Bakının keçdiyi inkişaf yolu ilə bağlı, onun daxili sərhədləri – bölündüyü hissələr haqqında ətraflı informasiya vermişdir. Bakının daim inkişafda olduğunu, böyüküb gözəlləşdiyini nəzərə çatdırmış, eyni zamanda maraqlı təkliflə çıxış etmişdir. Bakı toponiminə dönə-dönə müraciət edən Mir Cəlal bu paytaxt şəhərinin həm keçmişini, qədimliyini eks etdirmiş, həm də şəhərdə gedən sürətli sosial-mədəni inkişafi, az müddətə tanınmaz dərəcədə dəyişməsini alqışlamışdır. Məsələn,

*Ay ana, o zaman gördüğün tozlu-torpaqlı Bakıdan bircə İçərişəhər qalıb. Dənizin quruyan sahilində böyük bulvar – bağlar salınıb. Bayıl yolunda, sən gördüğün o köhnə yerlərdə xiyabanlar yamyaşıl, yollar gümüş kimi!*<sup>2</sup>

<sup>1</sup> M.Cəlal. Seçilmiş əsərləri. Bakı, 1968, IV c. s.282.

<sup>2</sup> M.Cəlal. Seçilmiş əsərləri. Bakı, 1968, I c. s.320.

*Bakı eninə, uzununa, həm də göylərə doğru böyüyür. Çox çəkməz, Abşeron yarımadası Bakı yarımadası olar. Bu qurmaq, tikmək işi ki Bakıda başlanıb, şəhəri bir neçə il sonra çətin tanımaq olar.*<sup>1</sup>

Bu parçaları oxuyan oxucuda belə bir təsəvvür yaranır ki, elə bil Mir Cəlal əsərdə Bakımızın bugünkü sürətli inkişafını əvvəlcədən görmüş, Bakıda xiyabanları, istirahət guşələrinin salınmasını alqışlamış, göydələnlərin tikilməsini özünəməxsus tərzdə: **Bakı eninə, uzununa, həm də göylərə doğru böyüyür** – cümləsi ilə obrazlı şəkildə ifadə etmişdir.

*Ezamiyyətə getmişdim. 20-25 gün çəkdi. Qayıdan-da tramvaydan düşdüm ki, "Novbahar" aşxanasında nahar eləyim, saatın altından iki addım yeridim. Bir də gördüm azmışsam, gedib güllü-ciçəkli bir bağ'a çıxmışam. Qayıdib bələdlədiyim küçə ilə təzədən gəldim. Saatin altından dönüb, düz "Novbahar" tərəfə yüyürdüm. Bir də gördüm nə o "Novbahar" var, nə də o küçə. O yerdə bağ salınıb. Musiqi çalınır, körpə uşaqlar oynasır. Daş pilləkənlərin yanlarında çiçəklər baş-başa verib, Nilufər, gülsabah, nərgiz ləkləri salınıb. Güllərin ətri aləmi götürüb.*<sup>2</sup>

Yazıçı bu nümunədə Bakıda tikintinin, insanların mədəni həyatının yüksələn xətt üzrə çox sürətə inkişaf etdiyini diqqətə çatdırmaq üçün şəhərin 20-25 gün ər-

<sup>1</sup> Yenə orada. s.320.

<sup>2</sup> Yenə orada. s.321.

zində tanınmaz dərəcədə dəyişdiyini, aşxanaların yerində güllü-çiçəkli bağ salındığını təsvir etmişdir.

Bakı haqqında sevə-sevə, ürəkdən məlumat verən yazıçı, eyni zamanda Bakını siyasi əqidələrin birləşdiyi mübarizə meydanına bənzədir. Onun dünya səviyyəsində böyük siyasi əhəmiyyət kəsb etdiyini vurgulayır. Siyasi mübarizə meydanında bu qocaman şəhərin mövqeyini açıqlayır:

*Meydan cəngi-cədəl meydanıdır. Çəkiləni qovacaqlar. Düzdür, mən buradan getmək qəsdindəyəm. Amma çəkilmək üçün yox, kəllə-kəlləyə gəlmək üçün gedirəm. Bu ağbaş, qarazehin "üləmanın" öhdəsindən gəlmək üçün Bakıda olmaq lazımdır. Bakı kimi bir yerdə! Düzdür, ustadımız Seyid rəhmətlik Bakı haqqında ayrı cür deyib. Ancaq indi deməzdi. İndi Bakı, o Bakı deyil. Bakı Şərqiñ qapısında dayanan şirdir ki, gözündən od töküür. Bakının hürriyyət hümnəti Qafqaza səs salıb.<sup>1</sup>*

Bu parça adı təsvir deyil. Burada əsas fikir mətnaltı mənə ilə verilmişdir. Toponim vasitəsilə şəhərin, yalnız Azərbaycanın deyil, ümumiyyətlə, Şərqiñ, Qafqazın və bütün müsəlman dünyasının mühüm mədəni-siyasi mərkəzlərindən biri olması, inqilabların, siyasi hərəkatların beşiyi olması haqda təsəvvür yaradılmış, bir neçə cümlə vasitəsilə Bakıda baş verən ictimai-siyasi hadisələr haqqında oxucuya geniş məlumat verilmişdir. Gün-gündən gözəlləşən Bakı həm də siyasi əqidələrin döyüş mey-

danı kimi təsvir edilmişdir. Müəllif "gözündən od töküür" frazeoloji ifadəsini işlətməklə məcazi mənada Bakıda alovlanan xalq hərəkatını, azadlıq uğrunda mübarizəni, həqiqi mənada isə tarixən Bakının "Odlar di-yarı" olduğunu, neftin-qazın məskəni olduğunu nəzərə çatdırmaq istəmişdir.

*Talib Mərdanı götürüb Bibiheybətə, mədənlərə apardı; Gəldiyev: – Odur, Mərdəkanda bir otaq tutun, maşını da aparn, maşinistkanı da; Məni çağırıbmamışdılar. Elə bildim axşam olacaq. Suraxaniya məruzəyə getmişdim; Bu məsələ Bayıl, Zığ məsələsi, yaşıllaşma, metro planı...; Niyə, görmürsən, yazı cənnət kimi... Öbəs yerə Vartaşen deməyiblər ha. Vartaşen, yəni gül kənd!.*<sup>1</sup>

Nümunələrdə işlənmiş Bibiheybət, Mərdəkan, Suraxani, Bayıl, Zığ, Vartaşen və s. yüzlərlə toponimlər vardır ki, Mir Cəlal onlardan üslubi məqsədlə istifadə etməklə, bəzən hadisələrin cərəyan etdiyi yerin dəqiq təsvirini vermiş, bəzən Azərbaycanın çox qədim tarixin-dən danışmış, bəzən də, yeri gəldikcə, toponimin etimologyasını (Vartaşen – gül kəndi) özü açıqlamışdır.

Birinci nümunənin məzmunundan aydın olur ki: «Bibiheybət neft mədənləri ilə məşhur olmuşdur. Bu qəsəbə Bakının qədim yaşayış məskənlərindən biridir». Bibiheybət şəhər tipli qəsəbəsinin adı da oxucuda məraq yaradır. Rəvayətə görə, həmin ziyarətgah İmam Museyi Kazımın qızı Hökümə xanımın şərəfinə adlandı-

<sup>1</sup> M.Cəlal. Seçilmiş əsərləri. Bakı, 1968, IV c. s.19.

rilmişdir. Vaxtilə xilafət tərəfindən təqib edilən Hökümmə xanım öz nökəri Heybətlə birgə bu ərazidə məskunlaşmış, vəfat etdikdən sonra elə orada dəfn edilmiş, bu yer ziyarətgaha çəvrilmiş, Bibiheybət (Heybətin bibisi) adlandırılmışdır. Buradakı məsciddə 36 şeyxin qulluq etdiyi söylənilir. O səbəbdən də buraya eyni zamanda Şix, Şıxlardır (Şıxov) da deyilir.<sup>1</sup>

Mərdəkan adı xalq arasında «mərdlərin məkanı»<sup>2</sup> kimi izah edilir. Əslində isə bu toponim etnonim əsasında yaranmışdır. “Qədim yaşayış məntəqəsidir. Tədqiqatçılara görə, yaşayış məntəqəsi öz adında irandilli mard (amard) tayfasının adını əks etdirir”,<sup>3</sup> “...Türkanda türklər, Kürdəstanında kürdlər, Mərdəkanda isə mardlar küləvi şəkildə yaşamış və ərazi də etnosun adı ilə adlandırılmışdır”.<sup>4</sup> Atropatena sakinləri arasında Strabon «kadusi, amard, tapür, kurti və başqa etnoslar» qeyd etmişdir.<sup>5</sup>

“Manifest”də bir neçə yerdə Qala toponiminin adı çəkilmiş, lakin yazılıçı hər dəfə “Qala” sözünün bir variantını özünəməxsus tərzdə izah etmişdir:

*1. Mərdəkan (Bakıya çatan kimi – H.H.) Əliyev Talibi soruşdu. Dedilər, günortaüstü şeylərini yiğib Qalaya getdi.*

<sup>1</sup> H.Hüseynova. Toponimlərin bəzi nəzəri problemləri. Bakı, 2006, s.105.

<sup>2</sup> Ə.Haşimoğlu. Mərdəkan. Bakı, 1974, s.13.

<sup>3</sup> H.Hüseynova. Toponimlərin bəzi nəzəri problemləri. Bakı, 2006, s.55.

<sup>4</sup> S.Aşurbəyli. Bakı şəhərinin tarixi. Bakı, 1998, s.37.

<sup>5</sup> K.Əliyev. F.Əliyeva. Azərbaycan antik dövrdə. Bakı, 1997, s.30.

*2. – Dünən Talib Əliyevi axtaran siz deyildiniz? Odur ey, Talib nömrəsindədir. Sizi gözləməkdən həlak olub, yer qalmayıb axtarmamış.*

*Mərdən məəttəl qaldı: “Talib ki, dünən Şuşa qalasına getmişdi. Bu nə işdi? Yoxsa qəsdən danırdılar...”*

*Mərdən: – ...Bəs deyirdilər siz Şuşa qalasına gedibsiniz?*

*– ...Şuşada mənim nə işim var? Şuşa hara, mən hara? Yəqin sizə Qala deyiblər. Şuşa qalasına yox, Qalaya getdim də, gəldim də.*

*– Bəyəm yenə Qala adlı yer var?*

*– Var, bəli, budur, Bakı yaxınlığında Qala adlı yer var, böyük kənddir...<sup>1</sup>*

Göründüyü kimi, Mir Cəlal əsərdə Mərdana, eləcə də Mərdəkanın simasında bütün oxucularına “qala” vahidinin bir neçə mənasını açıqlamışdır: “Qala” sözü apellativ, coğrafi nomen olaraq “istehkam” mənasında, “Şuşa qalası” toponiminin komponenti kimi; həm də Bakı kəndlərindən birinin adı kimi. Deməli, adların bu cür izahı xüsusi üslubi məqsədə – tarixi informasiyanı oxucuya çatdırmaq məqsədinə xidmət etmişdir.

Leksik mənasına görə “qala” sözü müxtəlif cür izah olunur: 1. Uzun müddət içində qalıb düşmənə müqavimət göstərmək üçün möhkəm müdafiə tikililəri və vəsitələri olan istehkam (məntəqə); 2. Qədimdə qala rolunu oynamış yüksək və əksərən dairəvi şəkildə olan tikili, bürc (Qız qalası); 3. Həbsxana, dustaqxana, qazamat

<sup>1</sup> M.Cəlal. Seçilmişmiş əsərləri. Bakı, 1967, II c. s.169.

mənasında; 4. Şəhər (kənd) mənasında<sup>1</sup> Bakı şəhəri ərazisində bu söz həm istehkam, həm də kənd (Qala kəndi) mənasında işlənmişdir. Mir Cəlal da öz əsərində məhz sözün ikinci variantına istinad etmişdir.

Qala sözünü bəziləri ərəb, bəziləri fars sözü hesab edir. Fars dilində bu sözün "kalak", "kələk" forması da vardır.<sup>2</sup>

Yuxarıda qeyd etdiyimiz kimi, əsərdə işlənmiş toponimlərin bir qismi ərəb-fars mənşəli olub, elə həmin ərazilərdə yerləşən coğrafi adlardır. Bunlardan biri Məkkə toponimidir. Məsələn,

*Görünür, ay hacı, Məkkə yolunu tanışan da rəiyyəti yaxşı tanımadısan, xamsan hələ; Məkkə dünyanın müqəddəs məkanlarından biridir. Hər bir Allah adamının borcudur ki, oraya getsin.*<sup>3</sup>

Tarix boyu Məkkəyə həcc ziyarətinə gedənləri həmişə böyük izdihamla, böyük dəbdəbə ilə yola salırılmışlar. Məkkəyə gedən adamlar müqəddəs hesab olunur, onların ziyarətinə gedilərdi. Əsərdə isə yazıçı Məkkəni – Allahın evini ziyarət edən riyakar ruhanilərin insanlıqdan uzaq əməllər törətməsini, rəiyyətə divan tutmasını tənqid etmişdir.

"Bir gəncin manifesti"ndə baş verən hadisələrin bir qismi Gəncədə cərəyan etdiyinə görə dönə-dönə Gəncə toponiminə müraciət edilmişdir.

<sup>1</sup> Azərbaycan dilinin izahlı lüğəti. I-III c. Bakı, 1983, s.402.

<sup>2</sup> B.Budaqov. Türk uluslarının yer yaddası. Bakı, 1994, s.187.

<sup>3</sup> \*\*\*\*M.Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, II c. s.54, 58, 39, 45, 87.

*Atlıların içində Gəncədən çağırılmış Nəşət çavuş deyilən bir osmanlı zabiti ortada fir-fir fırlanırdı; Ötən ayın axırlarında Gəncə alaylarının II bölüyündən yeddi əsgər qaçmışdı. Nahiyə rəisi Xəlil öldürülmüşdü. Bu xəbərdən təşvişə düşən Gəncə gubernatoru Vəznəli kişini doqquz nəfər atlı ilə kəndlərə təhqiqata göndərmişdi; "Bundan da pis günə qalayacayıq ki? Qaradan o yana rəng yoxdur. Görünür, Gəncə bəyləri siz qurdurdub".*<sup>1</sup>

Gəncə toponimi vasitəsilə Mir Cəlal Azərbaycanın bu qədim şəhərində ictimai-siyasi vəziyyətin, xalqın üsyankar təbiətinin real təsvirini vermişdir.

"Gəncə Azərbaycanın qədim şəhərlərində biridir. Azərbaycanın qərbində yerləşir. İpək yolunun üstündədir. Gəncə adı mənbələrdə müxtəlif variantlarda izah edilir. 1804-cü ildə Sisianovun komandanlığı altında rus qoşunları Gəncəni işğal etdikdən sonra şəhərin adı dəyişdirilmiş, çar I Aleksandrın istəyilə Yelizavetpol, sovet hakimiyyəti illərində isə Kirovabad, Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra yenidən Gəncə adlandırılmışdır.

Bəzi tədqiqatçılar toponimin İpək yolunun üstündə yerləşməsini əsas götürərək, "kaznaka (pəhləvi dilində) sözündən olub xəzinə saxlanan yer mənasında olduğunu söyləyirlər". Lakin bu fikir əsassızdır. Çünkü Gəncə adlı obyektlər müxtəlif ərazilərdə, Qubada, Xaçmazda, Salyanda, Türkiyə ərazisində və digər yerlərdə mövcuddur.

<sup>1</sup> Həmin yerdə.

Bu arealliq toponimin tayfa adı ilə – Gəncək etnonimi ilə əlaqədar olduğunu göstərir".<sup>1</sup>

Mir Cəlal realist bir yazıçı olduğu üçün əsərlərində işlətdiyi toponimlər də, əsasən, real toponimlərdir. Belə toponimlərdən biri də üslubi vasitə kimi işlətdiyi Qız qalası toponimidir. «Qız qalaları, e.ə. II-l minilliklərdən sonra Azərbaycanda yaranmış ilkin dövlət qurumlarının istehkam abidələridir».<sup>2</sup>

"Gözəllik, əzəmət, qüdrət mücəssəməsi olan Qız qalası Bakının simvoluna çevrilmişdir. Qız qalasının yaranması, tarixi, etimologiyası haqqında bir-birindən fərqli çox müxtəlif mülahizələr olmuşdur. Bakının, eləcə də Azərbaycanın ən möhtəşəm abidəsi olan Qız qalasının XII əsrde tikildiyi ehtimal edilsə də, bəzən onun Şumerlərin dövründə inşa edildiyini də söyləyənlər vardır.

Bəzən Qız qalalarının, əsasən, hündür yerdə, dağın, qayanın üstündə inşa edilməsini əsas götürərək "qız" sözünü "dağ" mənasında qəbul etmişlər.<sup>3</sup> Lakin bu fikir bir qədər inandırıcı görünümür. Çünkü Qız qalaları daha çox su kultu ilə bağlıdır.

XX əsrin əvvəllerində başqa bir fərziyyə R.Haqqı tərəfindən irəli sürülmüş, "qız" sözü uğuz // əguz tayfasının adı ilə əlaqələndirilmiş, tədricən əguz sözü kız sözünə çevrilmişdir.

<sup>1</sup>\* Yenə orada. s.316.

<sup>2</sup>H.Hüseynova. Toponimlərin bəzi nəzəri problemləri. Bakı, 2006, s.81.

<sup>3</sup>İ.Balayev., P.Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1970, s.106.

"Qız" sözünün od, atəş mənasında dilimizdə işlənən "qor" sözü ilə yaxınlığı da vardır. Bizə məlumdur ki, türkologiyada r//z əvəzlənməsi mümkün fonetik hadisələrdən biridir və bu hadisə hələ qədim pratürk dövründən məlumdur.

Qalanın atəşpərestlərin ibadət yeri kimi odla bağlı olduğunu nəzərə alaraq "qız" sözünün "qor" (od) sözündən törədiyini söyləmək daha məqsədəyəkdir.

B.Xəlilov "Giz" sözünün asemantikləşməsindən bəhs edərkən bu sözün qız //kız//kez variantlarının olduğunu və bu sözün əski mənbələrdə başqa mənalarda yanaşı, möhkəm, bərk, davamlı mənalarda işləndiyini qeyd etmişdir.<sup>1</sup>

Bu deyilənlərlə yanaşı, qeyd etmək lazımdır ki, Qız qalası toponimi də digər xüsusi adlar kimi, bədii əsərdə ekspressiv xarakterli bədii ifadə vasitəsidir.

Neft buruqlarından başlamış paraxodlara qədər qədim əsrlərdən xəbər verən Qız qalasındaki şəhər hasarlarına, sahil meydançalarına qədər hər şey ona qəribə və ləzzətli gəlirdi.<sup>2</sup>

Övvəldə söylədiyimiz kimi, Azərbaycan, Bakı, Gəncə və digər yerlər haqqında böyük məhəbbətlə söhbat açan Mir Cəlal əsərlərində bu yerlərin qədimliyini əks etdirmək üçün tarixi abidələrin də adlarını çəkmişdir. Belə qədim abidələrdən biri də Bakıdakı Qız qala-

<sup>1</sup> B.Xəlilov. «Giz» sözünün asemantikləşməsi və «Koroğlu» dastanındakı Giziroğlu Mustafa bəy antroponimi. Bakı, ADPU, AOP, 1993, №4, s.69.

<sup>2</sup> M.Cəlal. Seçilmiş əsərləri. Bakı, 1967, II c. s.171.

sıdır. Yaziçinin düşüncələrinə görə, mümkün deyil ki, Bakıdan, Bakının qədimliyindən danışan, amma Qız qalasının adını çəkməyəsən, gözəlliyyini vəsf etməyəsən. Verilmiş nümunədə də məhz bu cəhətlər öz əksini tapmışdır. Əsas diqqət isə Qız qalasının Bakının ən uca nöqtəsi olması məsələsinə yönəldilmişdir ki, onun üzərində dayanmaqla Xəzər sahilində yerləşən Bakının bütün ərazisini seyr etmək mümkündür. Nümunədə yazıçı həm Qız qalasının qədimliyini diqqətə çatdırmış, həm də qalanı Bakının rəmzi, simvolu kimi təqdim etmişdir.

Bunlardan başqa Mir Cəlalin bədii əsərlərində tariximizin yaddaşlardan silinməməsi məqsədilə bəzi coğrafi məkanların qədim və müasir ad variantlarından istifadə etməsinin də şahidi olurraq:

Yelenendorf və Bağbanlar tərəfdən şəhəri tutmuş olan əksinqilabçılar üzərinə nizamsız, lakin qüvvətli, qaynar bir kütlə axırdı, — cümləsində Yelenendorf toponi mi qərb zonasında mövcud olan Xanlar rayonunun qədim adıdır.

Mir Cəlalin yaradıcılığı Azərbaycanda Sovet hakimiyyətinin mövcud olduğu illərə təsadüf etdiyi üçün onun əsərlərində bu quruluşu əks etdirən və Sovet hakimiyyəti dövründə adlandırılmış bəzi küçə və şəhər adlarına da rast gəlmək olur. Məsələn,

Pətəklərin balından satıb vurhavur zər-zivər axtarır, parça alır, Kirovabada kələğayı üçün sıfariş edir, qızıl saat axtarır, qənd, çay halına qalırkı; Şirvanın güleyşə, şirin narı, gah torbalarda satılan qoz, findiq içi, qı-

zarmış toyuq, qırqovul, kərpic kimi camış qatığı, təndir çörəyi, bandaxdan kəsilmiş Gəncə üzümü.<sup>1</sup>

Göründüyü kimi, Azərbaycanın ikinci sənaye və mədəni mərkəzi olan şəhərin qədim Gəncə adının Sovet hakimiyyəti illərində dəyişdirilib Kirovabad variantında işlədilməsinə diqqət yönəldilmiş, əsasən, qədim Gəncə adına üstünlük verilmişdir.

Yuxarıda Sovetski tərəfdə olurlar!; Onlar Kommunist küçəsində diklənib sağa buruldular, — cümlələrində yenə də Sovet quruluşunu əks etdirən urbanonimlər dövri koloriti əks etdirmək üçün seçilmiş üslubi vəstələrdir.

Bura da sizə Ərəsey-zad deyil ha, onu bilin; Urusət yolları bağlanmışdı,<sup>2</sup> — kimi nümunələrdə Mir Cəlal emosionallıq yaratmaq və hadisələri obrazlı şəkildə ifadə etmək məqsədilə toponimlərin nitqdə təhrif olunmuş formalarının işlədilməsinə üstünlük vermişdir. Toponimlərin belə təhrif edilmiş formalarından, başlıca olaraq, danışq üslubunda istifadə olunmuş, bu cür təhrif üslubi canlandırma məqsədi güdmüşdür. Yaziçı toponimlərin təhrif formalarının sadə danışq və interfensiya variantlarından istifadə etmişdir.

<sup>1</sup> Yenə orada. s.223, 392, 351, 277.

<sup>2</sup> \* M.Cəlal. Seçilmiş əsərləri. I c. Bakı, 1967, s.87, 41.

### 2.3. Ktematonimlər

Dilimizdə maddi mədəniyyət abidələrinin, elm və texnika ilə, mənəvi mədəniyyətlə bağlı əsərlərin, xüsusi əşyaların, fəxri adların, inzibati idarə, təşkilat və sairənin adını bildirən onomastik vahidlər ktematonimlərdir.<sup>1</sup>

Bədii əsərlərdə ktematonimlərdən müəyyən məqsədlər üçün istifadə edilmiş, bu vahidlər yazılıçının isteklərinin, əsərin ideyasının açılmasına xidmət edən üslubi vasiteyə çevirilir.

Ktematonimlərin bir qrupu xrematonimlərdir ki, buraya maddi və mədəni nümunələrin adları, daş-qas adları, məişət cihazları adları, xalça adları və s. daxildir. Məsələn Mir Cəlalin "Bir gəncin manifesti" əsərində biz bir neçə yerdə "Yusif və Züleyxa" xalçası ifadəsi ilə rastlaşırıq:

*O bildirdi ki, anasının gəlinliyində toxuduğu "Yusif və Züleyxa"nın şəklini çəkdiyi bu xalçanı əziz tutur, böyük bir arzu ilə, yəqin ki, oğlunun toyuna saxlayır.*

"Yusif və Züleyxa" əfsanəsi müxtəlif milletlər arasında məşhurdur. Dini mənbələrdə və Şərq ədəbiyyatında Yusif gözəllik və sədaqət simvolu kimi yad edilir, "Yusif və Züleyxa" dastanının motivləri bədii müqayisə üçün dayanacaq kimi istifadə edilir. Yusiflə əlaqədar atası Yəqubun da, ona aşiq Züleyxanın da adları çəkilir. Hər dəfə də məlum əfsanəvi hadisələrə işarə edilir.<sup>2</sup>

Yazıcı əsərdə "Yusif və Züleyxa" xalçası ktematonimlərini işlətməklə Azərbaycanda xalçaçılığın mühüm sahələrdən biri olduğunu, Sonanın bu xalçanı yada –

<sup>1</sup> A.Qurbanov. Bədii metnin linqvistik təhlili. Bakı, 2005, s.334

<sup>2</sup> M.Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı, 1989, s.58.

ingilisə satmamasını təsvir etməklə həmin maddi nəmətlərin toxunulmazlığını diqqətə çatdırılmışdır.

Əsərdə işlənmiş ktematonimlərdən biri də "Qəriblə xəstəxanası"dır. Bu ad yəqin ki, yad ölkələrdən buraya gəlmış xəstələr üçündür.

— *Camaat Mərdanı tez aradan çıxartdı. Onu "Qəriblər xəstəxanası"na apardılar.*

"Qəriblər xəstəxanası" ktematonicmini yazılıçı verilmiş nümunədə həm konkret ünvanı, məkanı bildirmək, eyni zamanda həmin məkanın hansı istiqamətdə fəaliyyət göstərdiyini oxucuya çatdırmaq məqsədilə işlətmişdir.

Ktematonimlərin digər qrupu, yəni idarə, müəssisə, mədəni obyekt, kafe-restoran, kino-teatr adlarını əhatə edən erqonimlərdir.

"Açıq kitab" romanında meşşan təbiəti ilə seçilən Ağca xanımın həyat tərzini oxucuya çatdırmaq üçün müəllif bir qrup bahalı restoranların adlarını çəkmişdir. Məsələn:

*Bundan sonra Ağcanın dost-aşnası çoxalırdı. Onu yeni tikilmiş bahalı libaslarda, şəhərin ən gözəl oğlanlarının qolunda "Mostorqdan" çıxan, "Novaya Yevropa"da oturan, bulvarda gəzən, musiqi dinləyən, nəhayət, yaxşı həkimlərin qapısında gözləyən görərdilər (M.C).*

Vahid "Şərq" mehmanxanasına tərəf döndü. Orada yer olmadığını bilib ötdülər (32,300).

Rübəbə bir oğlan ilə söhbət eləyə-eləyə gəlib düz onların qabağından keçdi, onun sözlərini eşidən Vahid əsən kimi oldu: "Şərq"də yoxdurlar, "Avropa"da ola-caqlar (M.C).

Göstərilən nümunələrdə işlənmiş "Şərq", "Avropa", "Mostorq" və s. bu kimi restoran adlarının — ktema-

tonimlərin işlənməsi keçən əsrin əvvəllerində mövcud olan Bakı haqqında oxucuda aydın təsəvvür yaratmağa, hadisənin cərəyan etdiyi zaman şəhərin vəziyyəti haqqında informasiyanı çatdırmağa kömək edir. XX əsrin əvvəllerindən Avropanın Azərbaycana meyli, imkanlı azərbaycanlıların isə Avropaya marağının artması, tiddidikləri otellərə reklam xatırınə, diqqəti cəlb etmək naminə Avropanı təmsil edən adların verilməsi kimi bir hərəkatı eks etdirir.

Ktematomılmların başqa bir növü olan ideonimlərdən də bədii əsərin ümumi məzmununa, tələbata uyğun olaraq, hadisələrin baş verdiyi mühit, dövr haqqında düzgün təsəvvür yaratmaq məqsədilə istifadə edilmişdir.

XIX yüzilliyin sonu XX yüzilliyin əvvəlləri Azərbaycanın iqtisadi, siyasi və mədəni cəhətdən oyanması və yüksəlişi dövrüdür. Bu dövrde Azərbaycanda və onun sərhədlərindən kənarda Azərbaycan dilində bir sıra qəzet və jurnallar nəşr olunmuşdur. Qəzet və jurnal adları, şübhəsiz, naşirlərin idəya istiqamətlərini müəyyənləşdirir. Onların adlandırılmasının prosesi xalqın təfəkkürü, mədəni səviyyəsi və inkişafı ilə, siyasi görüşləri və yaşamaq uğrunda mübarizələri ilə əlaqədardır.

Əsasən, XX əsrin I mərhələsində baş verən hadisələrin qələmə alındığı "Yolumuz hayanadır" əsərində M.Ə.Sabirin – Tahirzadənin, C.Məmmədquluzadənin və başqalarının ictimai fəaliyyətindən danışılır. Buna görə də yaziçı həmin görkəmli şəxsiyyətlərin əlaqəli olduğu "Molla Nəsrəddin", "Irşad", "Fyuzat" və digər mətbuat orqanlarının adlarını çəkir, oxucuda Bakının ədəbi-mədəni durumu haqqında dolğun təsəvvür yaradır.

"Molla Nəsrəddin".

*Hacı Rəsul hörmət və minnətlə içəri çağırıb əyləşdirdiyi, qabağına xörək qoyduğu müştərisinin cibindən "Molla Nəsrəddin" çıxdığını görəndə bilmirdi neyləsin, hansı söyüsləri yağıdırınsın. Jurnalı açanlar da şəklinə baxmaqla kifayətlənmir, oxuyub qəh-qəh ilə gülürdülər:*

*– Bu gün Mollanın tacirlərə xüsusi salamı var.*

*Hacı Rəsul davam gətirə bilməyib irəli yeriyir, xörəyi müştərinin qabağından götürür, şəhadət barmağı ilə qapını göstəririd:*

*– Bura bax, əmioğlu, təvəqqə olunur burada elə ləhviləbb (hərzə-hədyan) şeyləri oxumayasınız. Bura restorandır, bahailər məclisi-zadı deyil. Buyurun çölə! Xoş gəldiniz! Nə sizin xeyrinizi istəyirik, nə də "Molla Nəsrəddin" kimi babilərin hərzə-hədyanını!.. (M.C).*

Bu nümunədə "Molla Nəsrəddin"ə xalq nümayəndələrinin və "Molla Nəsrəddin"in tənqid hədəflərinin münasibəti açıq-aşkar hiss olunur. Pul düşkünü Hacı Rəsulun tənqid edildiyi üçün jurnalda, jurnalı oxuyanlara da nifrət etməsi, gələn müştəriləri qapıdan qovması da bunu sübut edir.

*(Hacı) Basılmış pəhləvan kimi ətəklərini çırparaq deyinir, o yan-bu yana gəzinirdi:*

*– Bişərəf oğlu, "Molla Nəsrəddin"ə Türküstandan tutmuş Naxçıvanacaq hər yerdə üləma lənət oxuyur, ona müsürman deməyib, həram buyurublar. Bu da gətirib mənim gözümün qabağında murdar əksini açı! Bəyəm mən beş şahı üçün dinimdən, imanimdən əl çəkmişəm? Rədd olsun məcmuəsi də, qəzeti də, onu haşa burdan, oxuyan laməzhəb də! Rədd olsun! Gözüm görməsin (M.C).*

Ancaq indi, ancaq "Molla Nəsrəddin" kimi babilərin gözəgörünməz bir əyyar kimi hər yerə, hətta ürəklərə də yol tapdığını görəndə, dünən Dağıstandan gələn ləzgi qızının, un tayı daşıyan hammalın da "Molla Nəsrəddin" olduğunu öz gözü ilə görüb qulağı ilə eşidəndə bildi və yeqin etdi ki, "yox, zəmanə dəyişib, yaman dəyişib... Şəklimi çəkib şüxəkiyə qovublar..." (M.C).

Göstərdiyimiz nümunələrdə oxucu "Molla Nəsrəddin" jurnalının böyük bir ərazidə yayıldığı, kasıb, hətta savadsız xalq nümayəndələri tərəfindən sevildiyi haqqında məlumat alır. Yaziçi həmin ideonimlər vasitəsilə həm oxularına informasiya verir, həm də jurnalın sevilməsinin səbəblərini açıqlayır.

Bize məlumdur ki, Azərbaycan mətbuatı tarixində "Molla Nəsrəddin" jurnalının əvəzedilməz xidmətləri olmuşdur. 1906-cı ildən nəşrə başlayan, müəyyən fasilərlə 25 il Tiflisdə, Təbrizdə, Bakıda nəşr olunan bu jurnal rəngli, satirik jurnal olmuşdur. Səhifələrində rəngli karikaturalara geniş yer verilirdi. "Molla Nəsrəddin" jurnalının tənqid hədəfləri çox idi: avamlıq, cəhalət, maarfsizlik, rüşvətxorluq və s. Jurnal Orta Asiyanın, Qafqazın hər yerinə yayılmış, müsəlman xalqlarının ictimai-siyasi həyatında böyük rol oynamışdır. Jurnalın xalq kütləsi tərəfindən sevilməsinin əsas səbəblərindən biri də sadə xalq danışq dilində yazılması idi. "Xalq dilinə maksimum yaxınlıq, lügətdə və sintaksisdə loruluq, məişət leksikonunun ictimai-siyasi cəhətdən yüklenməsi, satirik çoxmənalılıq, tipin öz dili ilə ifşası, əsas mətləbin kinayə ilə verilməsi"<sup>1</sup> XX əsr satiriklərinin dili üçün səciyyəvi üslubi cizgilər idi.

<sup>1</sup> N.Xudiyev. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1995, s.194.

Mir Cəlal "Molla Nəsrəddin"in yaranmasının zəruriyini, labüdüyüünü Mirzə Cəlilin dili ilə oxulara belə çatdırır:

*Mirzə Cəlil: – ... "Molla Nəsrəddin"i zəmanə, təbiət, xalq özü yaradıb, yaradıb ki, əsrlərcə dövr eləmiş ictimai yaraların üstünü açsin. Camaatin qulağında Suri İsrafıl kimi səslənsin, yatmışları oyatsın. Necə ki, siz bururdunuz, məcmuənin az-çox şöhrət tapması həmin bunların nəticəsidir, möhtərəm şairimiz Sabirin türməna, aydın eşarıdır (M.C).*

Göründüyü kimi, Mir Cəlal bir neçə cümlə vəsiyyətindən təsile sadə və aydın şəkildə "Molla Nəsrəddin" jurnalı haqqında heç bir məlumatı olmayan insanda belə aydın, geniş təəssürat yarada bilmışdır.

Yaziçi Əlibəy Hüseynzadənin fəaliyyətindən bəhs edərkən yazmışdır:

*Bu müsəfir "Kaspi" qəzetinin "Fyuzat" jurnalının baş mühərriri, "Siyasət və Fürusət" əsərinin müəllifi və Zaqafqaziya müftisinin oğlu, xaricdə kamil təhsil almış Əlibəy Hüseynzadə idi.*

Yaziçi informativ xarakterli bir neçə cümlədə kəmatonimlər vasitəsilə Əlibəy Hüseynzadənin fəaliyyətinin əsas hissəsini əhatə etməyə nail olmuşdur.

Əsərin başqa bir yerində yazıçı Tahirzadənin dili ilə "Fyuzat"ın və Ə.Hüseynzadənin digər əsərlərinin xalq tərəfindən qəbul edilməməsinin səbəbini izah etmişdir:

Tahirzadə:

*– Əhməd Kamal bəy, mənim həmkarım, fəxrlə söylədi ki, "Siyasət və Fürusət" əsəri ərəb və fars dilinə tərcümə olunur. Əlbət ki, gərək buna sevinək. Çünkü ərəb və fars qardaşlarımız da Azərbaycan ədibinin kita-*

*bını oxuyub xəbərdar olarlar. Amma məni düşündürən ayı şeydir... deyirəm nə olaydı, farslar, ərəblərdə olan kimi bizim aramızda da bir nəfər olaydı, Hüseynzadə cənablarının həmin əsərini Azərbaycan dilinə tərcümə edə idi. Azərbaycan oxucuları, musənnifin həmvətənləri, dindaş və dildəşləri da oxuyub görə idilər ki, onun əsərində nə var! Bileydilər ki, Əlibəy nə deyir və nə demək istəyir! Bəli, bize bu lazımdır! (M.C).*

Əlibəy Hüseynzadənin fəaliyyəti haqqında, "Fyuzat" jurnalı haqqında heç bir məlumatı olmayan oxucu bu parçanı oxuduqdan sonra bu jurnalın fəaliyyətinin qısa olmasına, Əlibəyin əsərlərinin Azərbaycanda geniş yayılmamasının səbəbini öyrənir.

Dövrün görkəmli ziyalısının – Tahirzadənin söylədiyi "kaş bir nəfər tapılıydi, həmin əsəri Azərbaycan dilinə də tərcümə edəydi" – cümləsindəki ironiya Əlibəy cənablarının həm əsərlərinin, həm də "Fyuzat"ın xalqa aydın olan sadə bir dildə yazılmadığına, bu səbəbdən də jurnalın çox tez bağlandıqına işaret məqsədilə işlənmişdir.

Belə nümunələrin sayını istənilən qədər artırmaq olar. Lakin bir cəhəti qeyd etmək lazımdır ki, Mir Cəlalın tarixi mövzularda yazılmış əsərlərində işlənmiş ideonimlər, əsasən, informativ xarakterli olub, dövrün ictimai-mədəni, ədəbi hadisələri haqqında oxucuda aydın təsəvvürün yaradılması kimi üslubi funksiyani yerinə yetirir.

İdeonimlərin bir qrupu da bədii əsərlərə verilən adlardır. Bədii əsərə ad vermək yaradıcılıq prosesində mü hüüm amillərdəndir. Belə ki, ad əsərin bir növ məzmun və ideyasından doğmalı, onu əks etdirməlidir. Bədii

əsərə ad qoymaq üçün yazıçı müxtəlif üslublardan istifadə edir. Bəzən yazıçı yazacağı əsərə ad qoyur, sonra yazmağa başlayır və bu prosesdə ad bir neçə dəfə dəyişdirilir. Ümumiyyətlə, bədii əsər adları əsərin baş qəhrəmanın adı ilə, hadisələrin baş verdiyi yerin adı ilə, əsərin simvolik mənası ilə bağlı olaraq verilir.

Hər bir bədii əsər sənətkarın hadisələrə fərdi yanaşma və ya həmin hadisələrdən yaranan təəssürati ifadə etmə tərzilə digərlərindən fərqlənir. Bir-birinin eyni olan əsər və ifadə tərzi ola bilməz. Hər bir sənətkar fərdi üslubuna görə, hadisələri obrazlı şəkildə oxucuya çatdırma xüsusiyyətlərinə görə qiymət verilir.

Bədii əsər həyat həqiqətlərini dürüst və obrazlı şəkildə əks etdirir. Yaziçı seçdiyi, işlətdiyi hər bir sözə, ifadəyə, adlanmaya və s. cəhətlərə çox məsuliyyətlə yanaşır, ən düzgün olanı seçir və yalnız bu zaman müvəffəqiyyət qazana bilir.

Hər bir ziyanlıya məlumdur ki, bədii əsərlərin yaranmasında ən mühüm məsələlərdən biri nominasiya məsələsidir. Buraya əsərin adlandırılmasından tutmuş, personajların, hadisələrin cərəyan etdiyi məkanların və s. adlandırılması daxildir.

Adlandırma "bədii ad" məsəlesi mühümdür. Mir Cəlal "Molla Nəsrəddin", "Fyuzat" jurnallarındaki gizli imzaları da müəyyən məqsədlər üçün bədii əsərlərinə daxil edir. Bu gizli imzalar ("Lağlağı", "Mozalan", "Qızdırımlı", "Dəmdəməki" və s.) xüsusi üslubi vezifə kəsb edir. Bunlar Mir Cəlalın niyyətinin açılmasında müəyyən rol oynayır, oxucunu hadisələrin inkişafına düzgün istiqamətləndirir.

M.C.Paşayevin bədii əsərlərində adlandırma müxtəlif formaları vardır ki, onun bəzi məqamlarına nəzər salmaq məqsədə uyğundur.

Yaradıcılığa başladığı gündən yazılıcını düşündürən əsas məsələlərdən biri əsərin adlandırılmasıdır. Bu məsələ oxucunu da cəlb edən, düşündürən əsas cəhətlərdən biri və oxucunu əsərə cəlb edən ilk vasitədir. Buna görə də yazılıçı əsərə ad seçkən düşünüb-daşınır, ən uğurlu, ən uyğun olanı axtarır.

Apelyativ və onomastik leksikada hər bir vahid dil vahididir. Onlar bədii əsərlərdə üslubi mahiyyət kəsb edir, obrazlılıq, emosionallıq, ekspressivlik keyfiyyətləri qazanır. Onun əsərdə yerinə düşməsi, necə poetik məna kəsb etməsi isə sənətkarlıq məsələsidir və sırf yazılıçının üslubunu müəyyənləşdirən faktorlardan biridir. Çünkü bədii əsərlərdə bütün sözlər poetik mənaya yüklenir, bir növ bədii əsərdə fikrin parlaq ifadəsini, forma gözəlliyini şərtləndirən əsas amilə çevirilir.

Hər bir bədii əsərə verilən ad da sözdür. Bu söz adı söz deyil, poetik sözdür.

Bədii əsərə verilən ad əsərin çox mühüm komponentlərindən biridir. "Əsərin başlığı yazılıçının oxuculara dediyi ilk sözüdür".<sup>1</sup> Oxucu, birinci növbədə, sərlövhə ilə tanış olur.

Mir Cəlalın bədii əsərlərində ilk baxışda hekayələrinin adları diqqəti cəlb edir. Məsələn, "İclas qurusu".

"İclas qurusu" ifadəsi indiyə kimi heç kəsin işlətmədiyi yeni, orijinal addır. Bəs iclas qurusu nədir? Kimdir? Bu insandır... "O, bir dəfə qət etmişdir ki, iclas üçün yaranmışaq, başımız qərar hazırlamaq, barmaqla-

rımız protokol yazmaq, əllərimiz çəpik çalmaq, səsimiz çıxış etmək üçün bizə verilmişdir". Bir sözlə, bu adam iclaslarda qurmuş, adamlığını itirmişdir. Bu adam ailəsində də eyni mövqedən çıxış edir. Qızə elçiliyə gələnlərə "Anket doldurun, yoxlayıb baxaq", — deyir, arvadını "yoldaş Meyransa" çağırır, qızının adını isə Məruzə qoymuşdur.

"Kəmtərovlar ailəsi" əsərində Y.Seyidov Kəmtərov familyası haqqında yazar ki, "... Heç bir lügətdə, əsərdə bu familya formasına rast gəlməzsınız. "Kəmtər" fars mənşəli sözdür: "kəm" 1. əskik, nöqsan; 2. pis, yaman; 3. az; "tər" isə 1. yas, islaq, nəm, rütubətli; 2. təze mənalarını bildirir. Mir Cəlal bu fars mənşəli sözə rus mənşəli -ov şəkilçisini əlavə edir və onu "-lar" şəkilçisi vasitəsilə ümumiləşdirir.<sup>1</sup>

Mir Cəlalin hekayəlerinin dilində və məzmununda olduğu kimi, adlarında da ince bir humor, ironiya duyulmaqdadır: "Göylər adamı", "Xarici naxoşluq", "Telefon dostum", "Həkim Cinayətov", "Mərkəz adamı" və s. bu kimi adlar buna misaldır.

K.Qasimova "Dram adları və bədii qayə" adlı məqaləsində bədii qayə kimi ad seçmə məsələsindən danışır, bunu əsas məsələ kimi vurgulayır. Ümumiyyətlə, müasir publisistikada belə bir fikir dolaşmaqdadır ki, ad əsərin yarısı qədərdir. K.Qasimova da bu fikrə əsaslanaraq yazar: "... Dram əsərlərinin adı bir növ reklam, tamaşaçını cəlb etmək funksiyasını da yerinə yetirir".<sup>2</sup> Əsərin adı ilə məzmununun arasında olan bağlılıq

<sup>1</sup> Y.Seyidov. Seçilmiş əsərləri. IV c. Bakı, 2007, s.420-421.

<sup>2</sup> Azərbaycan onomastikası problemləri. Konfrans materialları. Bakı, 1993, s.215.

haqqında S.Krijiovski yazırıdı: "Ad papaq yox, başdır ki, onuz bədənin varlığı qeyri-mümkündür". Bu fikir əsərin adının yaradıcılıqda nə qədər vacib olması haqqında tam təəssürat yaradır, onun əsərdə oynadığı rolü aydınlaşdırır.

Mir Cəlalin bədii yaradıcılığında xüsusi diqqət yetirdiyi faktorlardan biri əsərin sərlövhəsidir. Ədib yazır: "Hansı əsərdə olur-olsun, oxucunun ilk təsadüf etdiyi, ilk dəfə üz-üzə gəldiyi məsələ, mətləb sərlövhədir. Əsərin məzmunu ilə tanışlıqdan əvvəl oxucu sərlövhə ilə, əsərin adı ilə tanış olur. Əsərin adı insanın adı qədər mənalı, mühüm və vacibdir. Sənətkar əsərinə təsadüfi ad seçmir. Sərlövhə, adın, əsərin məzmunu, ideyası, daxili münasibətləri ilə əlaqəli götürülür...".<sup>1</sup>

Bədii əsərdə əsərin adının böyük rol oynadığını diqqətə çatdırıyan yazıçı öz əsərləri üçün çox uğurlu adlar seçmiş və bunun üçün müxtəlif üsullardan istifadə etmişdir. Onun əsərlərinin adlandırılmasında müşahidə edilən istiqamətləri təxmini olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:

**I. Bədii əsərə verilən ad baş qəhrəmanın adını eks etdirir.** Məsələn, "Badamın ləzzəti", "Salam", "Hikmət-dən xəbər", "Ləyaqət", "Məşriq", "Kimya tələsir", "Ayaz", "Anketov Anket", Həkim Cinayətov" və s.

Bu hekayələrdə adlandırma qaydası eyni olsa da, əsərlər məzmununa görə, keyfiyyətinə görə, qəhrəmanların xarakterinə görə bir-birindən fərqlənir. Yəni hekayələrin baş qəhrəmanı olan Ayaz, Sara, Badam, Ləyaqət, Məşriq, Gülgəz və s. adlarını daşıyan personajlar müsbət, satirik hekayələrinin qəhrəmanlarından Cina-

yətov, Anketov, Gəldiyev, Keçiyev və başqaları mənfi tiplərdir.

**II. Bədii əsərə verilən ad əsərin mövzusunu haqqında ilkin məlumat verir.** Məsələn, "Həkim Cinayətov" hekayəsinin adından da məlum olur ki, bu həkim kimdir, hansı əməllərin sahibidir. Yəni əsərin adı artıq oxucuda müəyyən təsəvvür yaradır. Eyni sözləri "Anketov Anket" hekayəsinin qəhrəmanı haqqında da söyləmək mümkündür. Bu əsərin qəhrəmanı Anketov da mənfi tipdir. O, canlı insanlarla deyil, yalnız iş otağında oturub anket doldurmaqla məşğul olur, "buqələmun" kimi kağız-kuğuzu insanlardan üstün tutur.

Digər hekayələrində də müəllif həmin üsuldan istifadə etmişdir ki, bu da əsərin müvəffəqiyyətini təmin edən xüsusi priyom kimi qiymətləndirilməlidir.

**III. Bədii əsərə verilən ad ilkin təsəvvürlə ziddiyyət təşkil edir.** Bu cəhət, əsasən, müəllifin novella xarakterli hekayələrdə özünü göstərir. Məsələn, "Badamın ləzzəti", "Məşriq", "Ləyaqət", "Naxış" və başqa əsərlərin adları söylədiklərimizə nümunədir. Göstərilən hekayələrin adlarını oxuyarkən bu hekayədə, ilk növbədə, badam bitkisindən, Şərqi (məşriq) adət-ənənələrindən, ləyaqət hissindən, hansısa milli bir naxışdan – ornamentdən söhbət açıldığını güman edəcəyik. Lakin bunnarın heç biri təsvir olunan hadisələrlə uzlaşır. Bu hekayələr, sadəcə olaraq, əsərin baş qəhrəmanının adı ilə adlandırılmışdır.

**IV. Əsərə verilən ad metonimik xarakterli olur.** Məsələn, "Füzulinin poetik xüsusiyyətləri", "Vətən yaraları", "Səsimizi dünya eşitsin", "Volqanın qucağında", "Za-

<sup>1</sup> S.Əsədullayev. Tarix, sənətkar, müasirlik. Bakı, 1974, s.455

vodun tərcümeyi-halı" və s. hekayələrinin adları buna misal ola bilər.

"Füzulinin poetik xüsusiyyətləri" monoqrafiyasında Mir Cəlal dahi şair Məhəmməd Füzulinin əsərlərinin dil və üslub xüsusiyyətlərini araşdırmışdır. Lakin, görünüşü kimi, müəllif əsəri adlandırarkən xüsusi bir yol seçmiş, addəyişmədən – metonimiyadan istifadə etmişdir. Yəni yazıçı əsəri adlandırarkən Füzulinin bədii əsərlərinin poetik xüsusiyyətlərini nəzərdə tutmuşdur.

"Vətən yaraları" hekayəsində müəllif qəhrəmana vurulan yaraları Vətənə vurulmuş yaralar kimi təsvir etmiş, Vətənin canlı obrazını yaratmışdır.

Göründüyü kimi, onomastik vahidlərin işlənmə zənginliyi əsərə bədii vüsət verir, müəllifin qələminin qüdrətini göstərən vasitəyə çevirilir.

Bədii əsərlərdə onomastik vahidlərin öyrənilməsi müəllifin üslubunun, fikir dünyasının özünəməxsusluğununu aşkarlayır. Onomastik vahidlərin semantikası xalqın tarixi, soykökü, keçib-gəldiyi yol, yaşadığı ərazi, müasir dünya və bu dünyada gedən proseslər haqqında ətraflı məlumat verir, müəllifin bədii tapıntısını, qüdrətini şərtləndirən amillərdən birinə çevirilir.

### III FƏSİL BƏDİİ ƏSƏRLƏRDƏ ONOMASTİK VAHIDLƏRİN QRAMMATİK ÜSLUBI XÜSUSİYYƏTLƏRİ

(*S. Vurğunun poeziyası əsasında*)

Məlum olduğu kimi, yazıçı, şair daha çox sözdən istifadə bacarığı ilə nüfuz qazanır. Əsərin dili onun bədii dəyərinin göstəricilərindəndir. Ona görə də yazıçı dilinin tədqiqi mövzu aktuallığı ilə maraq doğurur. S.Vurğun şeirində apelyativ və onomastik leksikanın imkanları sonsuzdur. Onun şeirlərində onomastik vahidlərin işlənməsi leksik-semantik və qrammatik baxımdan diqqəti cəlb edir. S.Vurğun şeirinin poetikasını, Azərbaycan poeziyasında yerini ən birincisi sözdən istifadə bacarığı göstərir. Şairin əsərlərində işlətdiyi sözlərin böyük bir qismini xüsusi adlar təşkil edir. Bu adların morfoloji və sintaktik üslubi xüsusiyyətləri isə S.Vurğun şeirinin dil probleminin bir tərəfidir və poetikanın tədqiqi məsələlərinə daxildir. Dilçilikdə bunu poetik onomastikanın problemi kimi araşdırırlar. S.Vurğun şeirində antroponim, etnonim, toponim, hidronim, ktematonom və s. semantik baxımdan rəngarəng olduğu kimi, morfoloji və sintaktik cəhətdən də çox zəngindir. Ümumiyyətlə, dilin onomastik sistemində həmişə müxtəlif istiqamətli dəyişmələr olur. Burada bir onomastik vahidin digərini əvəz etməsi, yeninin köhnəni sıradan çıxarması da mümkünür. «Bu proses kortəbii, təsadüfi,

özbaşına deyil, ictimai-siyasi, iqtisadi, tarixi, mənəvi hadisələrlə bağlı tədricən obyektiv qanuna uyğunluqlar əsasında baş verir».<sup>1</sup> Cəmiyyət inkişaf etdiyi və bu zaman müəyyən siyasi-iqtisadi tələblər olduğu üçün onomastik vahidlərin sıradan çıxmazı, yeninin gəlməsi baş verir. Dildəki xüsusi adların ümumi anlayış ifadə edən, sözün və ya söz birləşməsinin xüsusiləşməsi mümkün deyil. Bunun üçün həmin dil vahidinin maddi əşya və ya adlanma ilə məna yaxınlığı olur.

İnsanlar sözlərdən öz istək və arzularına görə istifadə etmişlər. Ona görə də sözlər xalqların məişətini, dünyagörüşünü, həyat tərzini və s. yaşadır. Tarixi prosesdə sözlərin müxtəlif təsirlərə məruz qalması, gəlişi və gedişi, başqa məna daşımıası halları olmuşdur. Sözlərin qrammatik mənasında isə bundan fərqli olaraq mühafizəkarlıq daha güclü nəzərə çarpar. Tədqiqatçılar onomastik vahidlərin yaranmasının üsullarını leksik, semantik, morfoloji və sintaktik kimi qeyd edirlər. S. Vurğun yaradıcılığında işlənilən xüsusi adların mövcudluğununda da bu nəzərə çarpar. S. Vurğun şeirinin üslubi xüsusiyyətləri haqqında danışarkən qrammatik üslubi xüsusiyyətlərin özünəməxsusluğuna da diqqət yetirmək zərurəti yaranır. Çünkü bunlar dilçilikdə problemin öyrənilmə istiqamətləridir. Ona görə apelyativ və onomastik vahidlərin tədqiqində təsəvvürün aydınlaşması üçün bu istiqamətin də izlənməsi zəruridir. S. Vurğun

şeiri xüsusi adların müxtəlifliyi ilə maraq doğurduğu kimi, onların qrammatik xüsusiyyətləri də öz gərekliyini zəruriləşdirir. Biz də məhz bunu nəzərə alıb xüsusi adların morfoloji və sintaktik yolla yaranmasını izləməyi məqsədə uyğun hesab edirik.

### 3.1. Morfoloji xüsusiyyətləri

S. Vurğun yaradıcılığında işlənmiş xüsusi adlar qrammatik xüsusiyyətləri ilə maraqlıdır. Burada morfoloji əlamətlər daha çox diqqəti cəlb edir. Dildə mövcud olan şəkilçilərin bir qismi xüsusi adların yaranmasında da iştirak edir. «Azərbaycan dilciliyində belə bir yanlış meyl vardır ki, toponimlərin əmələ gəlməsi tamamilə sərf leksik və semantik hadisələrlə bağlıdır».<sup>1</sup> S. Cəfərov da Azərbaycan dilində mövcud olan şəkilçilərin xüsusi adların yaranmasında iştirakını vurgulayır.<sup>2</sup> Toponimlərlə bağlı yaranan fikir ayrılıqları, şübhəsiz, yanlış nəticələrə gətirib çıxara bilər. Ancaq adların yaranmasında morfoloji xüsusiyyətləri tamamilə inkar etmək mümkünəzddür. Ona görə də ad düzəldən şəkilçilərdən və eləcə də toponimlərin, hidronimlərin, antroponimlərin və s. xüsusi adların quruluş xüsusiyyətlərindən sistemli şəkildə danışmaq lazımdır. Xüsusi adlar da özünün quruluşu etibarı ilə sadə, düzəltmə və mürəkkəbdir. İlkin

<sup>1</sup> Qurbanov A. Azərbaycan dilinin onomalogiyası. Bakı, Maarif, 1988, s.441.

<sup>1</sup> Qurbanov A. Azərbaycan dilinin onomalogiyası. Bakı, Maarif, 1988, s.453.

<sup>2</sup> Cəfərov S. Müasir Azərbaycan dili. Bakı, 1982, s.155.

ümumi sözlər kimi xüsusi adlar da sadə olmuşdur. Çünkü cəmiyyətin inkişafı sadədən mürəkkəbə doğru gedir. İnsanlar çox qədim zamanlarda bütün məsələlərdə ibtidai düşüncəni nümayiş etdirmişlər. Adlarda da bu cəhət özünü göstərir. Sözlərin sadəliyi işlənmə tezliyilə xarakterizə olunur, yəni nəticə etibarı ilə digər quruluşlu sözlərdən daha çox fərqlənir. Sadə onomastik vahidlər bir kökdən ibarət olur. S.Vurğun şeirində də onomastik vahidlərin böyük qrupunu sadə adlar təşkil edir. Bu isə, şübhəsiz, şeirdə fikrin bədiiliyini artırmaq məqsədi daşıyır. Məsələn, Təbriz, Bayıl, Bakı, Kəpəz, İran, Turan, Şəki, Şirvan, Mil, Muğan, Misir, Şam, Şuşa və s. Sadə toponimlərdir. Bu adların mətndə işlənməsi xüsusi bir ritm, ahəng yaradır. Məsələn:

*Təbriz oğlu, Təbriz qızı!  
Yadlar yedi haqqınızı.*

Göründüyü kimi, bu sözlər quruluş etibarı ilə sadə toponimlərdir və onların sadəliyi şeirə tezlik və poetilik gətirmiş, daha doğrusu, onomastik vahidin sadəliyi, şeirin sadəliyinə, fikrin aydınlığına yardımçı olmuşdur. Yaxud bir başqa nümunədə xüsusi adın quruluş sadəliyinin şeirdə yaratdığı vəziyyətə fikir verək:

*Küləklər coşaraq, döyür yamacı,  
Bayıl can üstədir, bayıl vərəmli,  
Könüllər qırıqdır, baxışlar qəmli*

Bayıl sadə onomastik vahiddir. S.Vurğun bu sadə quruluşlu sözün təkrarı ilə şeirdə oynaqlıq yaratmışdır. Toponimlərin yalnız sintaktik yolla yaranması fikri çox zaman mübahisələrə səbəb olmuş və müxtəlif fikir ayrılıqlarına gətirib çıxarmışdır. Çünkü dilimizdə istənilən qədər sadə və düzəltmə toponimlər var və bunlara bir qədər diqqətlə yanaşdıqda həmin toponimlərin elliptik formada bizə gəlib çatmasının şahidi oluruq. Ellipsis hadisəsi toponimlərdə daha çox müşahidə olunur. Onların hər birinin əvvəlki vəziyyətini bərpa etmək mümkündür. Məsələn, S.Vurğun şeirində Batum, Kəpəz, Bakı, Şəki, Mil, Muğan elliptik formalı xüsusi adlardır. Ona müəyyən komponent artırmağa, coğrafi obyekti göstəricisi əlavə etməyə ehtiyac yoxdur. Bu artıq ənənəvi formaya çevrilmişdir. Batum şəhəri əvəzinə Batum, Şəki şəhəri əvəzinə Şəki, Kəpəz dağı əvəzinə Kəpəz deyilir və nomen əlavə etməyə ehtiyac duyulmur. İlk baxışda bunlar sadə toponimləri xatırladır. Ancaq yuxarıda dediyimiz kimi, burada coğrafi nomen tədricən sıradan çıxmış, obyekti tipi göstəricisinin ifadə olunmasına ehtiyac qalmamışdır. Sadəcə olaraq, coğrafi nomenin düşməsi nəticəsində mürəkkəb strukturun sadələşməsi baş vermişdir. Beləliklə, dildə sadə leksik vahidlərin onomastik anlayış bildirməsi fikri sabitləşmişdir. «Əksər tədqiqatlarda leksik yolla yaranan toponim kimi tədqim olunan coğrafi adlar əslində mənsub olduqları makro-, mikro- və elementar areal sistemdə sintaktik üsulla, ad-coğrafi nomen qəlibində yaranmış adlar olub,

aid olduqları areallarda makrotoponimik səciyyə daşıdıqlarına, daha doğrusu, geniş işlənmə diapozonuna malik olduqlarına, onların coğrafi obyekt göstəriciləri hamiya məlum olduğuna görə ikinci komponentləri ellipsiyaya uğrayaraq sadə quruluşda sabitləşən adlardır».<sup>1</sup> Adların sabitləşməsi tədrici prosesdir və coğrafi nomenin sıradan çıxmazı da tədricən baş verir. S.Vurğun şeirində coğrafi nomenin sıradan çıxmazı ilə sadələşən adlar bir sistem təşkil edir.

*Hələ zavodların qalsın bir yana,  
Şəkiyə, Şirvana, Milə, Muğana,  
Qatarlar işıqla salınır yola,  
Dağlar dilə glir: -uğurlar ola!*

Göründüyü kimi, «Muğan» poemasından götürülmüş bu misralardakı Şəki, Şirvan, Mil, Muğan coğrafi nomenini itirərek sadələşən onomastik vahidlərdir. Coğrafi nomenlər (şəhər, kənd, qəsəbə, dağ, düz, dərə, çay, göl) adətən ellipsiyaya uğrayır və həmin xüsusi adların bu formada sabitləşməsi prosesi gedir. Yeri gəlmışkən, bir məsələni qeyd edək ki, hidronimlərdə tamamilə başqa bir xarakter özünü göstərir. Belə ki, hidronimlərdə nomenin işlənməsi mütləq bir qanunauyğunluqdur. Hidronomenin olmaması ancaq Kür və Araz adlarında müşahidə olunur.

<sup>1</sup> Əhmədov T. Azərbaycan toponimlərinin yaranma və formallaşma yolları. AOP KM, Bakı, I, 1987, s.130.

Başqa bir nümunəyə baxaq:

S.Vurğunun möhtəşəm «Azərbaycan» şeirində belə bir bənd var:

*Cox keçmişəm bu dağlardan,  
Durna gözlü bulaqlardan.  
Eşitmışəm uzaqlardan,  
Sakit axan Arazlart  
Sinamışam dostu, yarı.*

Bu bənd haqqında ilk olaraq onu demək lazımdır ki, bənddə təzad var. Kontrast müşahidə olunur. Yəni misralara diqqət yetirsək, düşünə bilərik ki, uzaqlardan sakit axan Arazın səsini eşitmək mümkündürmü? Yox. Deməli, burada mətnaltı məna gizlənir. Mənbələrdə göstərildiyinə görə şair ilk variantda Araz deyil, Terek yazmış, lakin sonradan hansısa «səbəblərdən» Terek Arazla əvəz etmişdir. Əmələ gələn təzad da bunun nəticəsində yaranmışdır. Araz, eyni zamanda sadə quruluşlu hidronim olaraq öz anlamını, hidronim olması anlayışını qoruyur. Digər hidronimlərdə isə hidronomenin işlənməsi zərurətə çevrilir. Başqa bir xüsusiyyət isə coğrafi nomenin bir tərkib kimi xüsusi adda sabitləşməsidir.

*Göygölün üstündə haçadıl Kəpəz,  
Deyilmə dünyanın bu ilk gözəli.*

Burada işlənən iki xüsusi addan biri coğrafi nomenini itirmiş, digərində isə sabitləşmişdir. Göygöl adında coğrafi nomenin sabitləşməsi prosesi aydın şəkildə özünü göstərir. Kəpəz isə elliptik sadə toponimdir, dağ anlayışı bildirir.

S.Vurğun şeirlərində xüsusi adlar sırasında antroponimlər maraqlı morfoloji xüsussiyətlərlə səciyyələnir. Antroponimlər digər adlar kimi tarixin müəyyən mərhələsində zərurət kimi ortaya çıxır və eyni zamanda özünəməxsus semantik-struktur, qrammatik xüsussiyətlər xarakterizə olunur. Şəxs adları müxtəlif xüsussiyətlərə malik olan leksik kateqoriyadır. Ən başlıca cəhəti isə kişi və qadın adı bildirməsidir. Dilçilikdə kişi və qadın adlarından başqa müştərək işlənən adlar da vardır. Kişi və qadın adlarının qruplaşmasında məna anlayışı daha çox nəzərə alınır. Belə ki, kişi adlarında ənənəvi olaraq mərdlik, cəsarət, güc, qüvvət, qadın adlarında isə ülvilik, təmizlik, gözəllik əsas götürülür. Şəxs adlarında əsasən səs əvəzlənməsi, heca və səs arımı olur. Antroponimlər morfoloji xüsussiyətləri etibarı ilə sadə, düzəltmə və mürəkkəb olur. Sadə antroponimlər adından göründüyü kimi, bir kökdən ibarətdir. Dilimizdə işlənmə tezliyinə görə sadə antroponimlər düzəltmə və mürəkkəb antroponimlərdən daha çox işlənir, kəmiyyət etibarı ilə də çoxluq təşkil edir. S.Vurğun yaradıcılığında da quruluş etibarı ilə sadə adlar çox işlənmişdir. Poeziyada sadə adların işlənməsinin özünün üslubi xüsussiyətləri vardır. Bu şeirə bir növ çalarlıq verir,

fikrin anlaşılığına, axıcılığına yardımcı olur. Xumar, Hörmüz, Aslan, Hafız, Sədi, Xəyyam, İsgəndər, Sabir, Sevil, Almaz, Aqşin, Şamil, Xosrov, Tomris, Saray, xanlar, Bülbüл, Arif, Niyaz, Cəlal, Vəli, Yasəmən, Mərad, Vaqif, Lenin, Hitler, Sənəm, Həcər, İsa, Məhəmməd, Loğman, Firdovsi və s. Sadə adların bəziləri ümumi isimlərin xüsusiləşməsi yolu ilə əmələ gəlmişdir. Bu, dilin qrammatik xüsussiyətləri ilə bağlı əlamətdir. S.Vurğun şeirlərində də ümumi isimlərin xüsusiləşməsi ilə yaranan adlara təsadüf olunur. Məsələn, Sənəm, Bülbüл, Aslan, Arif, Saray, Almaz və s. adları misal göstərmək olar. Bu adların hamısında ümumi anlayış həkimdir, ümuminin xüsusiləşməsi halı baş vermişdir.

*Gecə yuxusuna girmişdir xanım,  
Sabah da özünü şəhərə salmış,  
O gündən arvadın yanında qalmış,  
Dedikcə Arifin gülür gözleri.<sup>1</sup>*

Və yaxud:

*Orda dinləmişəm bir qız səsini,  
Bülbüлün Qarabağ şikəstəsini.<sup>2</sup>*

Göründüyü kimi, yuxarıdakı adlar quruluş etibarı ilə sadə antroponimlərdir. Ümumi anlayışların xüsusi-

<sup>1</sup> S.Vurğun. Seçilmiş əsərləri. III c. Bakı, 1961, s.100.

<sup>2</sup> Yenə orada. s.166.

ləşməsi yolu ilə əmələ gəlmışlər. Birincidə ayıqlıq, hər şeydən xəbərdar olmaq anlamı dayanır. Sifətin ismə çevrilməsi baş vermişdir. İkincidə isə quş adı ilə əlaqə vardır. Bülbül quş adı əsasında yaranın zooantroponimdir. Quruluş etibarı ilə sadədir. Bu cür sadə ümumi anlayış bildirən isimlərin xüsusi adlara çevrilməsi antroponimlərdə xüsusi cəhət kimi nəzərə çarpar. Adlanmanın özünəməxsusluğunu diqqəti cədb edir. Məsələn, kişi adlarında nəzərə çarpan adqoyma məqsədi, arzulama ilə qadın adları arasında fərq var. Bu fərq istək, arzu məqsədi daşıyır. Kişi adlarında cəsurluq, igidlik, qadın adlarında isə təravət, incəlik, gözəllik əks olunur. Ona görə də sadə adlanmada, daha doğrusu, quruluş etibarı ilə sadə sözdən ibarət olan antroponimlərdə bu məna xüsusiyyətləri əsas tutulur. Məsələn, bir kişi, bir qadın adını müqayisə edək. Aslan quruluş etibarı ilə sadə kişi adıdır. Məlum olduğu kimi bu, güc, qüvvət ifadə edən və gücü, qüvvəti ilə qibə olunacaq heyvan adıdır. Bu ad insana verilərək eyni məna, anlayış daşıyan antroponimə çevirmişdir. S.Vurğun şeirində də adın semantikası əsas götürülmüşdür:

*Gəl, ey qaçaq Aslanım!  
Gəl, ey qoçaq Aslanım!*<sup>1</sup>

Nümunədə işlənmiş Aslan adında qoçaq və qaçaq olan insanın igidliyi əks olunur. Qızlara verilən Yasə-

mən adına diqqət yetirək. S.Vurğun şeirində bu ad məraqlı xüsusiyyətləri ilə diqqəti cəlb edir.

*Namərdlik eləməz halal süd əmən,  
Gözləyirəm səni.  
Anan Yasəmən.*

Yasəmən şəxs adı ətirli çiçək olan yasəmən sözünün xüsusişməsindən yaranıb. Gül-çiçək anlayışı ifadə edən sözlər ənənəvi olaraq qadınlara verilərək xüsusişir. Burada Yasəmən ümumilikdən xüsusişməyə keçən qadın adıdır, fitoantroponimdir. Xalq arasında kişi adlarının gül-çiçək mənası daşımamasına rast gəlinmir.

Şəxs adlarının qrammatik xüsusiyyətlərinin öyrənilməsində nitq hissələrinə görə qruplaşmasına daha üstünlük verilir. Ümumi isimlər əsasında xüsusişən sadə adlar özünün semantik mənasını itirmir. Əksinə, xüsusi adda ümumi anlamın, yəni semantik mahiyyətin qorunuşu olur. Məsələn, yuxarıda nümunə göstərdiyimiz Bülbül, Yasəmən, Aslan adlarında bu hal aydın şəkildə nəzərə çarpar. Belə ki, ad özünün ümumi anlamını xüsusişərkən başqa formada hifz edir.

S.Vurğun şeirində sözlərin, onomastik vahidlərin müəyyən bir qismi sifətlərin xüsusişməsi yolu ilə əmələ gəlir. Məsələn, Vaqif, Xumar, Arif, Gözəl və s. Bu adlar, ümumiyyətlə, isimdən düzələn adlardan sonra çoxluq təşkil edir. Yeri gəlmışkən, digər məsələni də qeyd edək ki, adların heca sayında da müxtəliflik vardır.

<sup>1</sup> Yenə orada. s.177.

Bir, iki, üç və daha çox hecalı onomastik vahidlərə təsadüf olunur. **Birhecalı adlar** Nuh, Zevs, Marks, Liin (şəxs adları), Kür, Don, Dnepr, Nil (çay adı), Mil, Qaf, Şam, Krım, Çin (yer adları) və s. Bunlar demək olar ki, alınma sözlərdir. S.Vurğun şeirində **ikihecalı onomastik vahidlər**: antroponim, toponim, hidronim, kosmonimlər idə çox işlənmişdir. Cəlal, Humay, Xumar, Vaqif, Loğman, Sədi, Aslan, Bülbül, Sevil, Almaz, Aqşin, Elxan (şəxs adları), Şəki, Şirvan, Muğan, Qazax, Kəpəz, Batum, Təbriz, Bakı, Bağdad, Məkkə, Sibir (toponim), Araz, Xəzər, Baykal, Neva, Volqa, Göygöl (hidronim) və s. **Üçhecalı onomastik vahidlərə** aşağıdakılari misal göstərmək olar: Yasəmən, Nizami, Füzuli, Vidadi, İsgəndər, Firdovsi, Üzeyir, Məhəmməd, Bəxtiyar, Femida, Prometey, Bethoven, Koroğlu (antroponim), Amerika, İstanbul, Vatikan, Lənkəran, Kürdəmir, Qarabağ, Kürbasar, Leningrad, Fələstin, Himalay (toponim) və s. **Dördhecalı onomastik vahidlər**: dörhecalı və çoxhecalı xüsusi adlar demək olar ki, komponentlik əsasında yaranmışdır. Məsələn, Marqarita, Hüseynbala, Hacı Qara, Xəlilullah, İncəxanım (antroponim), Qızıl Meydan, Kirovabad, Ərəbistan, Hollandiya, Qan çanağı, Xan sarayı, Qarayazı, Cıdır düzü, Azərbaycan (toponim) və s. Bütün bunlar S.Vurğun şeirində işlənən adların heca rəngarəngliyini göstərir. Ancaq bir cəhəti qeyd edək ki, şairin yaradıcılığında çoxhecalı adların, daha doğrusu, onomastik vahidlərin işlənməsinə elə də geniş yer verilməmişdir. Azərbaycan dilində xüsusi adların çoxhe-

calılığına az rast gəlinir. Lakin yaradıcılıqdə çoxhecalı sözlərin işlənməsi uğurlu hal hesab edilmir. Çünkü şeirdə çoxhecalı onomastik vahidlər, hətta ümumi anlayış bildirən sözlər ağırlıq yaradır. Ona görə də sənət adamları bu cür halları həmişə nəzərə alırlar. S.Vurğunda da belə bir vəziyyətin mövcudluğu ənənəvi hal kimi görünür. Lakin onu da qeyd edək ki, şairin əsərlərində çoxhecalı onomastik vahidlər yox da deyildir. Şair fikrini, hadisəni təfərrüatilə çatdırmaq üçün çoxhecalı xüsusi adlara da müraciət etmişdir.

S.Vurğun şeirindəki onomastik vahidlərin dil mən-subiyyətindən danışılarkən bir məsələni də qeyd edək ki, burada müxtəlif xalqlara məxsus xüsusi adlar işlənmişdir. Şair təkcə Azərbaycan, Qafqaz xalqlarına məxsus onomastik vahidlərdən istifadə etməmiş, eyni zamanda, rus, Avropa, İran dillərinə aid adlardan da istifadə etmişdir. Ona görə də xüsusi adları dörd istiqamətdə qruplaşdırmaq olar: a) Türk (Azərbaycan) mənşəli adlar, b) Qafqaz dillərinə məxsus adlar, c) İran dillərinə məxsus adlar, ç) Rus və Avropa dillərinə məxsus adlar. Ona görə də S.Vurğun şeirində onomastik vahidlərin qrammatik xüsusiyyətlərinin tədqiqində bu hallar, yəni həmin dillərin özünəməxsusluğu nəzərə alınmalıdır. Hər bir yazıçı, şair ilk önce dövrünün, zamanın oğludur. Yaşadığı cəmiyyətdə istifadə olunan adlar onun da dilində yaşayır, bədii əsərlərində müxtəlif hadisə və əhvalatların təsvir və təcəssümü zamanı istifadə olunur.

S.Vurğun şeirində düzəltmə xüsusi adlara da geniş yer verilmişdir.

Düzəltmə xüsusi adlar düzəltmə sözlər kimi yaranır ki, bunlar da tərkib etibarı ilə kök və şəkilcidən ibarətdir. Lakin bir maraqlı cəhət onomastik vahidlərdə nəzərə çarpan düzəltmələrin sadələşməsi prosesidir. Burada şəkilçilər semantikləşir, kök və şəkilçi özünün ayrı-ayrılıqda mövcudluğunu qorumaq funksiyasından çıxır və bir sadə tərkibli söz formasında nəzərə çarpir. T.Əhmədov oykonimlərdə bu xüsusiyyəti nəzərə alaraq yazar: «Heç bir sadə, düzəltmə və mürəkkəb ümumi leksik vahid, heç bir antroponim, zoonim, fitonim, etnonim, eləcə də elliptik sadə və mürəkkəb oronim və hidronim ilk mərhələdə bilavasitə yaşayış məntəqə adını bildirməmiş, ancaq əvvəlcədən mövcud olmuş həmin semantik qruplara məxsus oykonim yaradıcılığında məqsədə uyğun istifadə olunaraq oykonimlər əmələ gətirilmişdir. Ellipsiya neticəsində isə onlar törəndiyi formalarında sadə oykonim statusu qazanmışlar».<sup>1</sup> T.Əhmədovun dediyi bu fikir təkcə oykonimlərə aid deyil, sadə, düzəltmə, mürəkkəb quruluşlu bütün onomastik vahidlərdə müşahidə olunan xarakterik hadisədir. Ona görə də bütün onomastik vahidlərdə adların morfoloji xüsusiyyətlərinə eyniölçülü hadisə kimi baxmaq lazımdır. Dilimizdəki xüsusi adları quruluş və mənşə etibarı ilə əsl və düzəltmə olmaqla iki qrupa ayıırlar. Əsli xüsusi adlar

yuxarıda izahını verdiyimiz kimi, sadə, bir kökdən ibarət olanlardır. Düzəltmə xüsusi adlar isə sadə (kök və şəkilçi) və mürəkkəb (iki və daha artıq söz kökünün birleşməsi) olmaqla mahiyyətinə görə qruplaşdırılır. Sadə yolla əmələ gələn düzəltmə xüsusi adlar eyni ilə düzəltmə sözlərə aid olan qanuna uyğunluqlara uyğun gəlir. S.Vurğun şeirində xüsusi adların böyük bir qismini düzəltmə adlar təşkil edir. Ona görə də həmin adları kök və şəkilçilər üzrə izləmək ehtiyacı yaranır:

1. -*İ*, -*İi*, -*İu*, -*İü* şəkilçisi ümumi leksik sistemdə məhsuldar söz yaratmaq funksiyasını yerinə yetirir. Onomastik vahidlərin yaranmasında bu şəkilçi fəal işlənmişdir. Həmin şəkilçi türk dillərinin cənub-qərb hissəsində söz yaratmada daha çox müşahidə edilir. Onomastik vahidlərin yaranmasında iştirak etməklə mənsubiyyət, müəyyən bir əraziyə gəlməni, nəslə, sənətə, pəşyə məxsusluğu bildirir. Məsələn, Rəfi-li, Sanı-li, Sarıvəl-li adlarında mənsubiyyət bildirir.

*Sən görmədin o ili  
Görmədin, Rəfili.*

Burada Rəfili morfoloji adında mənsubiyyət məzmunu vardır. S.Vurğun dilin qafiyə sistemi ilə məzmunu arasında bağlılığı vermək üçün bu vasitədən istifadə edir. Digər bir istiqamətdə isə ərazi anlamı yaradır. Məsələn, Salahlı, Peykanlı, Səlahlı və s. Dilin morfoloji sistemində həmin sözlər sıfətin əlamət və xüsusiyyət-

<sup>1</sup> Əhmədov T. Azərbaycan toponimikasının əsasları. Bakı, BDU-nun nəşriyyatı, 1991, s.172.

lərinə uyğun gəlir və ona görə də bu toponimik vahidlər sıfət kimi də təhlil edilir. «Həmin sözlərin olduğu kimi substantivləşərək xüsusi ada çevrilməsi məsələsi dilçilikdə mübahisəlidir. Belə güman etmək olar ki, xüsusi ad yaradılması prosesində həmin söz və şəkilçilər yenidən birləşərək onomastik vahid əmələ gətirmişdir. Məsəlenin bu cür izahı əvvəla, ağlabatandır, ikincisi, bu yolla mübahisəyə son qoyula bilər».<sup>1</sup>

*Salahlı kəndidir bu kəndin adı,  
Hər yerdə sahilə söykənir ardi.*

Ümumiyyətlə, onomastik vahidlərdə -lı, -li, -lu, -lü şəkilçilərinin çoxluğu onun xüsusi format kimi çıxış etdiyini təsdiqləyir.

2. -i. Azərbaycan antroponimlərinin yaranmasında bu şəkilçi də fəal işlənmişdir: Məsələn. Nizam+i, Füzul+i, Xəqan+i, Nəsim+i, Səd+i, Pir+i, Səbri və s. Bu adlar, əsasən, təxəllüs səciyyəsi daşıyır.

3. -ə. Bir çox oğlan, kişi adlarının sonuna «ə» saitini artırmaqla qadın anlamı verən adlar əmələ gətirilir. Şəfiq+ə, Rəfiq-ə və s. Bu onomastik format mənşə etibarı ilə alınmalıdır, onu da qeyd edək ki, bu formanın yaratdığı anlamda cins bildirmə görünür. Bu şəkilçi regionallıq baxımından böyük bir ərazini, türk dillərini də əhatə edir.

<sup>1</sup> Qurbanov A. Azərbaycan dilinin onomalogiyası. Bakı, Maarif, 1988, s.457.

*Mən hər zaman «beş» alardım ixtisasımdan,  
Şəfiqə «dörd» alardı: indi ona bax.<sup>1</sup>*

4. *-stan*. Azərbaycan onomastik sistemində bu şəkilçi sərf toponim düzəldən şəkilçi kimi çıxış edir. S.Vurğun şeirində də eyni ilə bu cür səciyyələnir. Onlar bir istiqamətdə ancaq Azərbaycan toponimlərini yaratmağa xidmət edirse (Talıstan, Gülüstan, Xındırıstan, Kəndistan), digər bir istiqamətdə başqa regionlara məxsus toponimlərin Azərbaycan variantını əmələ gətirməyə xidmət edir. Məsələn, Azərbaycan dilinə məxsus olanı:

*Ormanlar içində durur Talıstan,  
Ona bir baxışda vurulur insan.*

Yaxud:

*Burda boy atmışdır Talıstan dağı,  
Donur dumanlarda quşun ayağı.<sup>2</sup>*

Eləcə də başqa regionlara məxsus toponimlərin Azərbaycan variantlı anlamı (Dağıstan, Hindistan, Macarıstan, Bolqarıstan, Gürcüstan, Ərəbistan və s.) verilməsi halı daşıyır.

*Bilir Azərbaycan, bilir Dağıstan,  
Dərdim el içində bir şürə olub.<sup>1</sup>*

<sup>1</sup> S.Vurğun. Seçilmiş əsərləri. III c. Bakı, 1961. s.23.

<sup>2</sup> Yene orada. s.212.

Və ya:

*Yaxşı baxın, nəzər salın Bolqaristan gözəlinə,  
Azadlığın bayrağını o da almış öz əlinə.<sup>2</sup>*

5. Yuxarıda qeyd olunan şəkilçilərdən başqa dili-  
mizdə bir sıra alınma şəkilçilər var ki, onlar onomastik  
vahidlərin yaranmasında iştirak edirlər. S.Vurğun da hə-  
min alınma şəkilçilər vasitəsilə düzələn xüsusi adlardan  
yaratıcılığında istifadə etmişdir. Məsələn, -dar, (El-dar,  
Dil-dar, Sər-dar) və s.

6. *-gün<sup>4</sup>* şəkilçisi vasitəsilə əmələ gələn onomastik  
vahidlər dildə azlıq təşkil edir. S.Vurğun yaratıcılığında  
da bu cür onomastik vahidlərə az rast gəlinir. Elə şairin  
adında da bu forma özünü göstərir. Bu forma fellərə  
qoşulmaqla yaranır. Məsələn, Vur+ğun, Düş+gün və s.

*Hər bəlayə şir tek gərməkdəyəm mən sinəmi,  
Vurğunun «Düşgün» adı Rüstəmi-Zal olsun gərək.<sup>3</sup>*

7. *-lar<sup>2</sup>* şəkilçisi onomim şəkilçilər sırasına daxil-  
dir. Onun bir funksiyası da ad düzəltməkdir. Şahlar,  
Bəylər, Xanlar da bu qəbil adlardır. S.Vurğun əsərlərin-  
də bu cür adlardan istifadə etmiş, hətta 1939-cu ildə  
yazdığı dram əsərinə «Xanlar» adını vermişdir.

<sup>1</sup> S.Vurğun. Seçilmiş əsərləri. I c. Bakı, 1960, s.84.

<sup>2</sup> S.Vurğun. Seçilmiş əsərləri. II c. Bakı, 1960, s.97.

<sup>3</sup> S.Vurğun. Seçilmiş əsərləri. I c. Bakı, 1960, s.25.

*Tarixi gəzdimse, bizim Xanların,  
Nə kitabı qalmış, nə də övladı.<sup>1</sup>*

8. *-ıl, -il, -ul, -ül* şəkilçisi ilə düzələn xüsusi adlara  
da S.Vurğun şeirində rast gəlinir. Məsələn,

*Sevil, Almaz-öz dünyamız, öz əsrımız,  
O yandan da Aqşin gəlir. Elxan gəlir.<sup>2</sup>*

Göründüyü kimi, burada felə *-il* şəkilçisi artırmaqla  
antroponim yaradılmışdır.

9. *-əddin* şəkilçisi Nəsrəddin, Şəmsəddin kimi xü-  
suslu adların yaranmasında iştirak etmişdir. Nəsir+əddin,  
Şəms+əddin.

*Gah da bizim Nəsrəddin lətifəsi  
Şuxluq verir gülüş sevən bu gəncliyə.<sup>3</sup>*

Bütün bunlar S.Vurğun yaratıcılığında düzəltmə  
onomastik vahidlərin zənginliyini göstərir, eyni zaman-  
da onun modeli haqqında düşünməyi zəruriləşdirir. Düz-  
əltmə xüsusi adlar mənşə baxımından olduqca rəngar-  
engdir. Belə ki, bunların böyük bir qismi türk mənşəli  
sözlərdirdə, digər bir qismi alınmalardır. Xüsusi alınma  
adların Azərbaycan dilinə gəlişi isə iki istiqamətdən –  
Şərq və rus-Avropa xalqlarının dilindən gəlmişdir.

<sup>1</sup> S.Vurğun. Seçilmiş əsərləri. III c. Bakı, 1961, s.351.

<sup>2</sup> Yenə orada. s.303.

<sup>3</sup> Yenə orada. s.297.

S.Vurğunun əsərlərində yeri gəldikcə, mənşə etibarı ilə müxtəlif olan belə onomastik vahidlərə rast gəlinir. Düzəltmə onomastik vahidlərin kök+şəkilçi modeli daha fəaldır. Eyni zamanda bu model əsas model kimi nəzəre çarpır. Antroponim, etnonim, toponim, hidronim, ktematonomluların böyük bir qismi bu modelə uyğunlaşır. İkinci bir model kök+şəkilçi+şəkilçi modelidir ki, S.Vurğun yaradıcılığında buna müstəsna hal kimi təsadüf olunur.

S.Vurğun şeirində işlənən adların qrammatik üslubi xüsusiyyətlərindən birini xüsusi adların mürəkkəbliyi təşkil edir. Məlum olduğu kimi, dildə sözlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Mürəkkəb sözlər ən azı iki sadə sözün birləşməsindən yaranır. Mürəkkəb adlarda da belədir. Azərbaycan dilində, adətən onomastik vahidlərin yaranmasında bir istiqamət kimi sözlərin quruluşuna və hansı mənşəli ad olmasına diqqət verilir. Lakin bu, hər yerdə və həmişə belə deyil. Sözlərin gəlişi və gedişində, hər hansı bir adlanmada müəyyən zəruri tələblər ortaya çıxır ki, bəzən ona əməl olunmalıdır.

Dilçilikdə mürəkkəb sözlərlə bağlı yaranan fikir ayrılıqları mürəkkəb adlarda da özünü göstərir. Nümunə üçün bir istiqaməti qeyd edək ki, Azərbaycan dilində xüsusi adların bir qismi dini xarakterlidir və şübhəsiz, bu dini təbliğ etmək məqsədi daşıyır və bunu Azərbaycanda dinin daha güclü olduğu regionlardakı adlanma da təsdiq edir. M.Adilov ərəblərdəki ad sistemindəki mü-

rəkkəbliyi xüsusilə vurgulayaraq yazar: «Əslində ərəblərdə adlar o qədər də çox deyildir. Elə ona görə də onların ad sistemi mürəkkəbdir. Azərbaycan adları miqdarda çox, sistemcə sadə olmuşdur. Az miqdarda ərəb adlarının kiçik bir qismi yayla bilmüşdi. Bu isə kifayət etmirdi. Odur ki, dini səciyyəli mürəkkəb adlar (əsla dini məqsədi güdməyən: məqsəd yalnız adlandırma olmuşdur) çoxalmışdır: Əliməmməd, Məmmədəli, Əlihüseyn, Məmmədhəsən, Məmmədhüseyn, Həsənəli, Hüseynəli».<sup>1</sup> Göründüyü kimi, bu adların Azərbaycan xüsusi adlar sisteminə qoşulması müəyyən tarixi mərhələ ilə bağlıdır. Hər hansı ad mövcudluğunda onun başlıca tərəfi kimi etimologiyası dayanır. Adların mənşəyilə bağlı çoxlu tədqiqatlar aparılmış, onun formal tərəflərinin yozumu verilmişdir. S.Vurğun şeirində də adların morfoloji xüsusiyyətləri bu məsələlərin açılışına yardımçı olur. Biz yuxarıda ancaq sadə və düzəltmə adların struktur xüsusiyyətlərinin bir sıra tərəflərlə bağlı faktları sadaladıq, lakin S.Vurğun şeirində morfoloji xüsusiyyətlərin kəsb etdiyi mahiyyətə toxunmadıq. Semantik-leksik üslubi xüsusiyyətlərə morfoloji xüsusiyyətlərin şeirdə yaratdığı poetik pafos çoxcəhətlidir. Belə ki, S.Vurğun şeirində sözlərin axıcılığını onun leksik-semantik tərəfindən çox morfoloji tərəfləri təşkil edir. O, şeirdə apelyativ və onomastik leksik vahidlərin poetik seçmini təşkil edir. Hadisədən çox misralardakı sözlərin sıralanması diqqəti cəlb edir. Sözlərin morfoloji

<sup>1</sup> Adilov M. Mürəkkəb adlar haqqında. Bakı, AOP, №2, 1988, s.8.

strukturuna bir növ poetikliyi yaradan formal vasitəyə çevrilir və onomastik vahidlərin leksik-semantik üslubı xüsusiyyətlərilə birləşir. Bu isə Vurğun şeirinin poetik fikir yükünə xidmət edir. Nümunə üçün Azərbaycan dilinə məxsus olan bir sıra ölkə adlarının -stan morfoloji əlaməti ilə düzəlməsini göstərmək olar. Lakin S. Vurğun bu vasitə ilə qeyri-real Kəndistan onomastik vahidini yaratmışdır. Ad misra düzülüşündə misranın fikir yükünə xidmət edən poetik vasitəyə çevrilmişdir. Morfemin poetik məna kəsb etməsi bədii təsiri artmışdır. Dağ yerlərində yaşayanların yerini eks etdirən Kəndistan toponimi aran yaşayış yeri mənasını ehtiva etmişdir.

*Düzü, qorxuludur Eldarın adı,  
Kəndistan yerində çox hörməti var.<sup>1</sup>*

Kəndistan onomastik morfeminin mətndə bədii güccü Hindistan, Macarıstan və s. bu tip adlarından fərqlidir. S. Vurğun hər bir xüsusi adı yerinə və məqamına görə işlətmişdir. S. Vurğun şeirində morfemin özünün işlənmə məqamı var. Sənətkarın yaradıcılığında sadə onomastik vahidlərin çevikliyi ilə düzəltmə və mürəkkəb onomastik morfemlərin çevikliyi eyni deyil. Mətndə adların mürekkebliyinin düzəltmə və sadəyə nisbətən ağırlığı vardır. S. Vurğun istədədi bu ağırlığı bir növ qapayırlar, daha doğrusu, onomavahidin də sərə gözəllik gətirir. Ümumiyyətlə, onomastik vahidlərin yaranma-

sında kök və şəkilçilər müxtəlif vaxtlarda fikir ayrılıqları ilə qarşılanmışdır. Adların yaranmasına nəzər saldıqda leksik və leksik-qrammatik şəkilçilərin iştirakı ehtimalı həqiqət kimi görünür. Toponimlərin tədqiqi ilə məşğul olan tədqiqatçılar bəzən morfoloji amilin rolunu inkar edirlər. Ancaq bu bütün toponimik sistemi ardıcılıqla izlədikdə özünün təsdiqini tapmır. Çünkü elə toponimik adlar var ki, onlarda morfoloji əlamətin xüsusiyyətləri aydın şəkildə görünür. Yuxarıda haqqında danışdığınıza və misallar verdiyimiz sadə və düzəltmə onomastik vahidlər də bunu bir daha sübut edir. Adların yaranması dilin imkanları hesabına baş verir. S. Vurğun da adlar leksik-semantik, morfoloji xüsusiyyətlərilə bu qaydalara tabe olur. Nümunə üçün şairin özünə götürdüyü Vurğun təxəllüsünə, Düşgün adına baxmaq kifayətdir. Bu, S. Vurğun təxəyyülünün məhsuludur. Morfoloji yolla yaranan Vurğun onomastik adı artıq Azərbaycan antroponim sistemində sabitləşmişdi. Bu adın morfem kimi mətndə təsiri olduqca güclüdür. Dəli Səməd//Düşgün//Vurğun onomastik vahidi kimi şairin yaradıcılıq axtarışlarında təxəllüs-ad axtarışına qədər keçdiyi yolu səciyyələndirir. Burada adın semantik mənasından əlavə morfoloji düzümün doğurduğu təsir də vardır.

*Tərlanım, tərlanım, gözəl tərlanım!  
Sənə qurban olsun bu Düşgün canım.*

<sup>1</sup> S. Vurğun. Seçilmiş əsərləri. IV c. Bakı, 1963, s. 40.

*Görünsə gözünə o Dürrə xanım,  
De ki, Vurğun gədalara dönübdür.<sup>1</sup>*

Xalq arasında «vurğun vurmış», «vurğunnu» ifadələri işlenir. Digər bir istiqamətdə, «vurğundu» deyimi də vardır. S.Vurğun adı da məhz bu anlamların rəngarəngliyində yaranıb və «vurulmuş, vurğun olan» mənalalarını verir.

Onu da qeyd edək ki, bu, bir növ, şairin hiss və həyəcanlarını daşıyan, onu oxucuya çatdırın onomastik vahiddir və feldən düzələn xüsusi addır. Bütün bunlar xüsusi adların özünəməxsus rəngarəngliklərlə yaranmasını göstərir. Adların yaarnmasında leksik, semantik, morfoloji üsullardan əlavə digər bir istiqamət də var ki, bu da sintaktik yoldur. Nəticə etibarilə onu deyək ki, tədqiqatlarda fikir ayrılıqlarına baxmayaraq S.Vurğun yaradıcılığında adlar morfoloji xüsusiyyətləri ilə sadə və düzəltmə olur. Adlar morfoloji xüsusiyyətləri ilə də mətn daxilində üslubi çalarlıq kəsb edir və şeirə poetilik verən üslubi figura çevirilir.

### 3.2. Sintaktik xüsusiyyətləri

Dildə sözlərin yaranması müxtəlif yollarla baş verir. Azərbaycan dilində də xüsusi adların yaranması məsələsində bir müxtəliflik vardır. Biz yuxarıda onun leksik, semantik, morfoloji yolları haqqında danışdıq,

S.Vurğun şeirində işlənmə vəziyyətini, üslubi xüsusiyyətlərini göstərməyə çalışdıq. Xüsusi adların quruluşunda nəzərə çarpan digər bir cəhət çoxkomponentlikdir. Bu cür onomastik vahidlərin mətndə kəsb etdiyi məna, daha doğrusu, poetiklik komponentlərinin sayından da asılıdır. Dildə analitik yolla söz yaratma sintaktik üsul adlandırırlar. Bu cür adlar mürekkeb xüsusi adlar adlanır. Yəni burada iki və daha artıq sözün müxtəlif münasibətlə birləşməsi baş verir. Azərbaycan dilində onomastik vahidlərin bu yolla əmələ gəlməsində bir çox dil komponentləri iştirak edir. Bu müxtəliflik xalqın həyatının müxtəlif məqamlarını, keçib gəldiyi tarixi prosesi, ictimai-siyasi münasibətini, düşüncə və zövqünü, məraqlarını müəyyənləşdirmək üçün əsas şərtdir.

Dil özündə xalqın varlığını daşıyan ən yaxşı faktorlardan biri, bəlkə də birincisidir. Bu baxımdan sintaktik yolla yaranan onomastik vahidlərin ayrı-ayrı komponentləri mətndə tarixi, etimoloji xüsusiyyətləri əks etdirmək üçün əvəzsizdir. Coğrafi adlarda daşınan bu cür etnoçalarlığı vurgulayan N.Məmmədov yazır: «Coğrafi adlar bu və ya digər regionda əhalinin etnik tərkibinin tarixi formalaşması, etnik miqyasının istiqaməti və linquistik əlaqələr arealı haqqında qiymətli məlumat mənbəyidir... Onlar bir qayda olaraq qarışq etnik zonalarda, polietnik şəraitdə, müxtəlif etnik icmalarda adda-budda və ya dağılma prosesində etnodiferensial funksiya roluunu oynayır».<sup>1</sup> Ona görə də sintaktik yolla yaranan ono-

<sup>1</sup> S.Vurğun. Seçilmiş əsərləri. I c. Bakı, 1960, s.5.

<sup>1</sup> Məmmədov N. Azərbaycan yer adları. Bakı, Azərnəşr, 1993, s.110.

məstik vahidlərdə daha çox qorunan bu prosesin gedişini izləmək vacibdir. A.Qurbanov da analitik yolla yaranan onomastik vahidlərin quruluşca zənginliyini xüsusi olaraq vurğulamışdır.<sup>1</sup> Dilçilikdə mürəkkəb yolla yaranan xüsusi adların sadələşməsi, sadə onomastik vahid olması tendensiyası da formallaşmaqdadır. Bu, daha çox Azərbaycan toponimlərinin öyrənilməsi problemi ilə məşğul olan T.Əhmədovun qənaətlərində özünü göstərir. «Heç bir sadə, düzəltmə və mürəkkəb ümumi leksik vahid, heç bir antroponim, zoonim, etnonim, fitonim, eləcə də elliptik sadə və mürəkkəb oronim və hidronim ilk mərhələdə bilavasitə yaşayış məntəqə adını bildirməmiş, ancaq əvvəlcədən mövcud olmuş həmin semantik qruplara məxsus adlardan oykonim yaradıcılığında məqsədə uyğun istifadə olunaraq oykonimlər əmələ getirmişlər. Ellipsiya nəticəsində isə onlar törəndiyi formalarında sadə oykonim statusu qazanmışlar».<sup>2</sup> Belə bir tezisin onomastik vahidlərin yaranması ilə bağlı irəli sürülməsi, şübhəsiz, ziddiyətli mülahizələrin rəvac almasına, sonsuz fikir ayrılıqlarına səbəb ola bilər. Ancaq məsələ onun başlangıç formasında sözün yaranması ilə bağlıdır. Sonrakı prosesdə sadələşmə əvvəlki vəziyyət haqda düşünməyi arxa plana keçirir. Hər hansı morfem yaranarkən müəyyən mənaya yüklenir, daha doğrusu,

<sup>1</sup> Qurbanov A. Azərbaycan dilinin onomalogiyası. Bakı, Maarif, 1998, s.467.

<sup>2</sup> Əhmədov T. Azərbaycan toponimikasının əsasları. Bakı, BDU-nun nəşriyyatı. 1991, s.172.

onun daşıdığı bir funksiya olur. Xüsusi adların sintaktik yolla yaranmasında qədim tarixin və adların cəmiyyətin mənzərəsini əks etdirə bilmək xüsusiyyətin izlərini də müşahidə etmək mümkündür. Məsələn, yuxarıda dini səciyyəli mürəkkəb adlar haqqında danışdıq. Şübhəsiz, bu özlüyündə dini təbliğ etmək, onu insan düşüncəsi üçün xatırlatmaq məqsədi də daşıyır. Sadəcə olaraq, burada prosesin düşünülmüş formadan təbiliyə keçməsi mövcuddur. «Azərbaycan antroponimik sistemində mürəkkəb antroponimlər qədim tarixə malik olması, qrammatik rəngarəngliyi ilə xüsusi yer tutur».<sup>1</sup> Bu tek antroponimlər üçün yox, bütün onomastik vahidlər üçün xarakterik olan haldır. Xüsusi adlarda məhz bu iki istiqamətə, adların tarixiliyi və etimologiyasına, bir də qrammatik rəngarəngliyinə fikir vermək zərurəti yaranır. S.Vurğun şeirində də bu iki istiqamət – onomastik vahidlərin tarixiliyi və qrammatik rəngarənglik xüsusi maraq doğurur və ona görə də adların analitik yolla yaranmasında həmin xarakterik halların ardıcılıqla izlənməsini zəruriləşdirir. Mürəkkəb xüsusi adlar apelyativ leksikadakı mürəkkəb sözlərdən quruluşca fərqlənir. Onların hər ikisini birləşdirən cəhət mürəkkəb morfemlərin yaranma qanuna uyğunluğudur. Yeri gəlmişkən, onu da qeyd edək ki, sintaktik yolla yaranan elə onomastik vahidlər var ki, onlarda köklə yanaşı şəkilçidən də istifadə edilir. Bu isə həmin adın yaranma prsesində ikili istiqamətin, yəni kök+kök, kök+kök+ kök+ şəkilçi

<sup>1</sup> Vəliyeva T. M.Hüseynin onomastikası. Bakı, 1997, s.54.

halının mövcudluğunu təsdiqləyir. «Bəzi həllarda bu sintaktik birləşmələrdə köklə bərabər şəkilçilər də iştirak edir. Buna görə də sintaktik üsulla əmələ gələn onomastik vahidləri iki qrupa bölmək olar: sırf sintaktik qaydada və sintaktik-morfoloji qaydada yarananlar».<sup>1</sup>

Mürəkkəb adların yaranmasında iki müxtəlif mənəli morfem birləşib bir məna ifadə edən ad yaradır. Onu da qeyd edək ki, bu cür birləşmələrdə morfemlərin semantik yaxınlığı və müxtəlifliyi ola bilər. S.Vurğunun yaradıcılığında müxtəlif münasibətlə birləşən kök morfemlərin bir onomastik vahid əmələ gətirməsi faktlarına rast gəlirik. Məsələn, Qız+yetər, Ay+bəniz, Ana+xanım, Pəri+can, Pir+verdi, Şah+suvar, Qara+yazı, Çal+papaq və s. S.Vurğun yaradıcılığında işlənmiş bu cür vahidlərin sayını artırmaq da olar. Ancaq fakt kimi verdiyimiz onomastik vahidlər müxtəlif mənalı, heç bir yaxınlığı olmayan sözlərin birləşməsindən əmələ gelmişlər. Hansı ki, həmin sözlər ayrılıqda apelyativ leksikaya aiddir. Birləşmə prosesində xüsusi mənalı dil vahidinə onomastik vahidə çevrilmişlər. Məsələn,

*Ay qız!, Ay Pərican! Ona bax, ona!  
Sürən ya Leyladır, ya da ki, Sona.<sup>2</sup>*

Yaxud da bir başqa nümunəyə baxaq:

<sup>1</sup> Qurbanov A. Azərbaycan dilinin onomalogiyası. Bakı, Maarif, 1988, s.468.

<sup>2</sup> S.Vurğun. Seçilmiş əsərləri. III c. Bakı, 1961, s.25, 216.

*Burda ömr eyləyir Qız yetər qarı,  
Əvvəlki qüvvədən düşüb qolları.*

Göründüyü kimi, bu iki nümunədə işlənən pəri+cahan-Pəricahan, qız+yetər-Qız yetər ayrılıqda müxtəlif məna daşıyan morfemlərdir, ancaq birləşərək bir onomastik vahid yaratmışlar. S.Vurğun şeirində bu adlar hadisənin xarakterinə və tipinə görə işlənmişdir. Toponim və hidronimlərdə də müxtəlif münasibətlə birləşən mürəkkəbtərkibli sözlərə rast gəlirik. Məsələn, qara+yazı-Qarayazı, ab+göl-Ağgöl, çanaq+qala-Çanaqqala, qara+bağ-Qarabağ, göy+əzən-Göyəzən və s. Bütün bunlar dildə onomastik vahidlərin tərkibində işlənmiş müxtəlif məzmunlu sözlərdir. Ümumiyyətlə, dildə sintaktik yolla onomastik vahidlərin yaranmasında müəyyənləşmiş qayda yoxdur. S.Vurğun şeirində işlənən bu tip toponimlər yazıçı dilindəki yer adlarının xüsusiyyətlərini öyrənmək baxımından xarakterikdir, digər tərəfdən şeirdə sözlərin düzümü, fikrin aydınlığı üçün məraqlidir.

*Mən Cıdır düzünü gördüğüm zaman,  
Keçmişəm gecələr Çanaqqaladan,  
Orda dirləmişəm bir qız səsini,  
Bülbülün Qarabağ şikəstəsini.<sup>1</sup>*

<sup>1</sup> Yenə orada (III c). s.166.

S.Vurğun şeirində işlənən bu xüsusi adlar, görünüşü kimi, birinci və ikinci növ ismi birləşmələr əsasında yaranmışdır. Ümumiyyətlə, dildə bu cür toponimlərin yaranması ənənəvi haldır. Birinci növ ismi birləşmədə formallaşan toponimlər xüsusilə çoxluq təşkil edir. Yuxarıdakı nümunədə də Çanaqqala toponimi bu cür əmələ gəlmışdır. Şair bu toponimik adları, eləcə də digər mürəkkəb quruluşlu adları şeirə gətirməklə həmin ərazinin ümumi mənzərəsini yaratmış və yaxud da oradan bir epizodik hadisəni xatırlatmışdır. Nümunə üçün bir misala diqqət yetirək:

*Qarayazı meşəsində anadıl adlı bir quş var,  
Mənim sevdalı qəlbim tək asılmışdır ayağından.*

Qarayazı mürəkkəb quruluşlu xüsusi addır. İkinci növ ismi birləşmə quruluşundadır. Özlüyündə bir-birinə heç bir yaxınlığı olmayan müxtəlif mənalı sözlərdən əmələ gəlmışdır. Qarayazı adında sadə makrooronimlərdə fərqli xüsusiyyətlər var. Burada coğrafi nomenlərin olub-olmaması əsas deyil, ilkin yarandığı formadadır, lakin bu, coğrafi komponentlər qovuşaq, mürəkkəb şəkildə sabitləşmişdir. Burada coğrafi nomenin bərpasını aparmaq da mümkündür, ancaq adın daşıdığı məna, sabitləşmə nəticəsində elə bir ehtiyac almır. Artıq coğrafi nomenin olub-olmamasından asılı olmayıaraq, görünən üzdə olan məna həmin anlam başa düşülür. Yuxarıdakı

nümunələrdə mürəkkəb adların bir qismində coğrafi nomenin qorunmasının şahidi oluruq. Məsələn, Cıdır düzü, Çanaqqala, Qarabağ xüsusi adlarında nomen bitişik və ayrı yazılıqla mürəkkəb ad yaratmışdır bu tərkibdə özünü saxlamışdır. Bunlardan Çanaqqala, Qarabağ birinci növ ismi birləşmə əsasında yaranmışsa, Cıdır düzü ikinci növ ismi birləşmədir. «Azərbaycan oronimiyasında mikrosistem təşkil edən belə bir qanunuñugunluq, heç şübhəsiz ki, ilk növbədə adın mürəkkəb şəkildə daha konkret məna və məfhüm ifadə etməklə yığcamlığa doğru daha çox meyl etməsile əlaqədardır».<sup>1</sup> S.Vurğun şeirində bu adlar özlüyündə müeyyən hadisə ilə bağlıdır. Məsələn, Qarayazı meşəsində anadıl adlı bir quş ötür. Xalq arasında həmin quşla bağlı maraqlı əhvalat söylənilir. Belə ki, meşədə qərib bir türk əsgəri öldürülür. Anadıl hər səhər bu qərib türk əsgərinin məzari üstündə alatoran vaxtı ötəmiş. S.Vurğun da Qarayazı onomastiik vahiddən hadisəni xatırlatmaq və bədii təsiri artırmaq məqsədilə istifadə etmişdir. Burada morfemin özünün yaratdığı təsir S.Vurğun düşüncəsində aydın görünür. Həmin ada coğrafi komponenti – düz, meşə vahidini artırmaq da olar. Ancaq adın yaratdığı təəssürat onu ifadə etdiyi üçün buna ehtiyac qalmır. Dildə coğrafi komponentin ellipsiyaya uğraması və yaxud da qorunması halları var. Ona görə də komponentlərin mövcudluğuna, daha doğrusu, saxlanıb-saxla-

<sup>1</sup> Əhmədov T. Azərbaycan toponimikasının əsasları. Bakı, BDU-nun nəşriyyatı. 1991, s.201.

nilmamasına görə də onomastik vahidləri izləmək mümkündür. Sintaktik üsulla yaranan onomastik vahidlərin mövcudluğunda quruluş etibarilə kök+kök modelindən daha çox istifadə olunur. Bunlarda morfoloji qaydadan istifadə olunmur, yəni sırf sintaktik qanuna uyğunluqlar əsasında yaranır. Məsələn, Ağ+göl, Qara+bağ, Göy+əzən, Göy+çay, El+dəniz, Gül+pəri, Dil+qəm, Ay+gün, Ay+bəniz, El+xan və s. Bu formada yaranan onomastik vahidlərdə ancaq və ancaq sintaktik dil fiqurları işlənir, sırf sintaktik yolla sözlər yaradılır, S.Vurğun yaradıcılığında bu üsulla yaranmış xüsusi adlardan geniş istifadə olunmuşdur.

*Mən bu sətirləri yazdımım zaman,  
Aybəniz yanımda xəyala vardı.<sup>1</sup>*

Yaxud da:

*Mənim Aybənizim, mənim qız balam,  
Hünərdə, namusda Aygün olaydı.<sup>2</sup>*

Göründüyü kimi, bu mürəkkəb onomastik vahidə heç bir morfoloji əlamət yoxdur və sırf sintaktik qanuna uyğunluq əsasında yaranmış antroponimdir. Bu adların morfoloji xüsusiyyətlərini araşdırarkən onların hansı nitq hissələrinə mənsubluğuna baxmaq zərurəti yaranır.

<sup>1</sup> S.Vurğun. Seçilmiş əsərləri. III c. Bakı, 1961, s.458.

<sup>2</sup> Yenə orada. s.457.

Bir həqiqətdir ki, şəxs adlarının əsas hissəsinə isimlər təşkil edir. Və yuxarıdakı antroponimlərdə də komponentlər isimdən yaranmışdır. Lakin mürəkkəb xüsusi adlarda tərkibin müxtəlif nitq hissələrinə məxsusluğu hadisəsi də özünü göstərir. Yəni bütün adlarda olduğu kimi, mürəkkəb adların özündə də tərkib rəngarəngliyi, mütləq nitq hissələrinə məxsus olma xüsusiyyəti var.

*Göylərə baş çəkir Göyəzən dağı,  
Axşam açıq olur ayın qabağı.*

Burada Göyəzən mürəkkəb yolla yaranan xüsusi addır. Sintaktik üsulla yaranan onomastik vahidlər sırasına daxildir. Komponentlərindən biri isim (göy), ikinci feldir (əzən). Göy bu tərkibdə rəng yox, səma mənasında işlənmişdir. S.Vurğun şeirində göy, yəni rəng bildirən sözün vasitəsilə əmələ gələn xüsusi adlar da vardır. Məsələn, Göyçay, Göygöl və s.

*Muğanda yetişən ilk nübarları,  
Yemək də olmayırlı şirinliyindən.  
Gəncənin üzümü, Göyçayın narı,  
Baxıb həsəd çəkir onlara bilsən.<sup>1</sup>*

Bu nümunədə Göyçay oykonimdir. Şair bir neçə onomastik vahidin adını çəkir. Onların sırasında sırf sintaktik qaydada yaranan Göyçay adı da var. Bu adın bi-

<sup>1</sup> Yenə orada. s.510.

rinci hissəsi sıfət, ikinci hissəsi coğrafi nomenli isimdir. Müxtəlif morfoloji xüsusiyyətləri bu iki apelyativ leksik vahid sərf sintaktik qayda əsasında birləşərək mürəkkəb tərkibli oykonim əmələ gətirmişdir. S.Vurğun şeirində xüsusi adların təkrarı şeirə poetiklik verir və regionlar haqqında təfsilatlı məlumatla malik olduğunu da göstərir. K.Fedin yazının ustalığı uğrunda mübarizə heç də «yonulmuş», «cılalanmış», «qrammatikləşmiş» dil uğrunda mübarizə deyildir, bəlkə, hər yazıcıının fərdi dili uğrunda mübarizədir» deyirdi. S.Vurğunda da eyni xüsusiyyət təkcə apelyativ leksikada deyil, eyni zamanda onomastik leksikadan istifadədə özünü göstərir.

Onomastik mürəkkəb adların sərf sintaktik qaydada yaranması bir neçə formada özünü göstərir. Bunları adətən kök+kök və kök+kök+kök modeli ilə şərh edirlər. A.Qurbanov bu model haqqında ayrıca danışaraq yazır: Bu model (kök+kök) dilimizin ümumi leksik sistemində çox geniş yayılmışdır. Həmin dil figura əsasında iki kökdən ibarət mürəkkəb sözlər əmələ gəlmişdir. Bunların çox böyük qismini onomastik vahidlər təşkil edir.<sup>1</sup> Onları isə komponentlərinin ümumi və xüsusi anlayış bildirməsinə görə qruplaşdırırlar. Bu bölgüdə üç hal nəzərə çarpir. Belə ki, birinci halda komponentlər ancaq xüsusi sözdən, ikinci halda isə komponentlər ancaq ümumi sözlərdən ibarət olur. Üçüncüyü həm xüsusi, həm ümumi sözlərdən yaranan adlardır. S.Vurğun yaradıcılığında sintaktik yolla yaranan onomastik vahidlə-

<sup>1</sup> Qurbanov A. Azərbaycan dilinin onomalogiyası. Bakı, Marif, 1988, s.469

rin bu üç halına rast gəlmək mümkündür. Çünkü S.Vurğun bədii qüdrəti, istedadı etibarilə o qədər güclü sənətkar olmuşdur ki, sözün zənginliyinə, müxtəlif çalarlığına bələdliyi bütün yaradıcılığı boyu aydın şəkildə özünü göstərir. O, dilimizin onomastik sistemindən bələd olduğu üçün ondan bol-bol, yerinə və məqamına görə istifadə etmişdir. Apelyativ və onomastik leksikanın imkanlarını izləmək və aydın görmək üçün S.Vurğun yaradıcılığı lazımı qədər material verir. Burada poeziyanın sırrı, sözün sehri, onomastik və apelyativ leksikanın şeirdə yaratdığı pafos aydın görünür. Ona görə də dil özünəməxsusluğunu, eləcə də sərf sintaktik qaydada yaranan mürəkkəb xüsusi adların rəngarəngliyini izləmək ehtiyacı görünür. Komponentləri ancaq ümumi isimlərdən ibarət olub sərf sintaktik qaydada yaranan xüsusi adlara S.Vurğun şeirində daha çox təsadüf edilir. Bunlar, müəyyən mənada, həmin formada yaranan adların işlənmə tezliyilə bağlı məsələ kimi görünür. Məsələn, gül+bahar-Gülbahar, daş+dəmir-Daşdəmir, qız+xanım-Qızxanım, el+xan-Elxan, gül+oğlan-Güloğlan, ay+bəniz-Aybəniz, ay+gün-Aygün, xan+paşa-Xanpaşa, göy+göl-Göygöl, ağ+göl-Ağgöl, göy+çay-Göycay, el+dəniz-Eldəniz, şah+suvar-Şahsuvar və s. Bütün bunlar sərf sintaktik qaydada yaranan mürəkkəb xüsusi adlar olub S.Vurğun şeirindəki onomastik vahidlərin işlənmə zənginliyini göstərir.

*Qardaşım, Eldəniz! Bir məni dinlə,  
Deyilsən özgəsi, öz qardaşımsan,*

*Körpəlikdən bəri ilk sirdaşımsan.<sup>1</sup>*

Yaxud da:

*Gülbahar, Gülbahar! Ah qızım, sənsən.<sup>2</sup>*

S.Vurğun şeirlərindən nümunələrin sayını istənilən qədər sayını artırmaq olar. Yeri gəlmışkən, yuxarıdakı misralarda həmin adların müraciət və təkrar vasitəsilə yaratdığı bədii təsiri xüsusi olaraq qeyd etmək lazımdır. Şair bu adları yerinə və məqamına görə işlətmüşdür. Bu müxtəliflikdə bir maraqlı cəhəti də qeyd edək ki, E.Nuriyev qruplaşmanın xüsusi adlardakı məna aydınlığını, şəffaf, yarımsəffaf və naməlum olmasına görə aparır.<sup>3</sup> Bu qrup sözlər heç bir şəkilçi olmadan yaranan xüsusi adlardır ki, forma etibarilə birinci növ ismi birləşmələrlə eyni strukturda dayanır. Eyni zamanda həmin adların komponentləri arasında elə bir yaxınlıq da görünmür. Belə ki, komponentlərin hər biri müxtəlif leksik mənaya malik olan sözlərdir. Ancaq bu sözlər birləşib bir xüsusi ad yaratmışdır. Sırf sintaktik qaydada, özü də ümumi söz komponentlərilə yaranan bu onomastik vahidlərin arasındaki əlaqə məsələsinə gəldikdə onu deməliyik ki, bunlar demək olar ki, yanaşma əlaqəsilə birləşmiş morfemlərdir. Bu fakt eyni zamanda digər bir

<sup>1</sup> S.Vurğun. Seçilmiş əsərləri. III c. Bakı, 1961, s.206.

<sup>2</sup> S.Vurğun. Seçilmiş əsərləri. IV c. Bakı, 1961, s.308.

<sup>3</sup> Nuriyev E. Azərbaycan SSRİ-nin Şəki-Zaqatala zonasının toponimiyası. Elm, 1989, s.20.

reallığı da ortaya qoyur. Belə ki, ümumi leksik vahidlər mövcudluğunu baxımından birinci olduqları halda, bütün onomastik vahidlər törəmədir, yəni sonradan yaranmanın faktıdır. Çünkü onomastik vahidlərin yaranması bir dil hadisəsi kimi sonranın işidir. Çox maraqlı haldır ki, dildəki onomastik vahidlərin hamısının əsasında, hətta sırf xüsusi isimlərdən yarananlarının kökündə ümumi isimlər dayanır. Bu toponim və hidronimlərdə daha aydınla müşahidə olunur. Lakin ümumi sözlərdə özünü göstərən məna xüsusi onomastik vahidə çevrildikdə assosiativ əlaqə nəticəsində itir. Necə deyərlər, nominativ işarə şəklini alır. Antroponimlərdə bu hal eynilə təkrarlanır, sözlərin sintaktik qanuna uyğunluq əsasında yaranması ümumi məzmundakı məna üçünə təsir edir.

*Dedim ki: -Aybəniz! O Aya bənzə  
Daima saf yaşa, daima təzə.<sup>1</sup>*

Və yaxud da bir başqa nümunəyə diqqət yetirək:

*Xanpaşa, da dünən gecə işdən çıxıb gedəndə  
Tərli-tərli su içmişdir, Qanı donmuş bədəndə.*

Bu nümunələrdəki ay+bəniz-Aybəniz, xan+paşa-Xanpaşa sintaktik qanunlar əsasında yaranan antroponimdir. Bu onomastik vahidlərin tərkibindəki sözlər ümumi anlayış bildirdiyi halda, antroponimik anlamda

<sup>1</sup> Yenə orada. S.32.

demək olar, əvvəlki funksiyasını itirmişdir. Sintaktik qanunlar əsasında yaranan mürəkkəb onomastik vahidlərin digər bir qrupu ümumi və xüsusi sözlərin birləşməsi yolu ilə düzəlir. Belə ki, həmin onomastik vahidlərin tərkibindəki sözlərin biri ümumi sözdürsə, digəri xüsusi anlayış bildirən sözdür. S.Vurğun şeirində də bu formallı mürəkkəb adlardan geniş şəkildə istifadə olmuşdur. Məsələn, Səttar+xan-Səttərxan, Əli+bəy-Əlibəy, Şir+əli-Şirəli, gül+camal-Gülcəmal, Hüseyn+ bala-Hüseynbala, Əmir+xan-Əmirxan, Pəri+can-Pərican, qız+yetər-Qızyetər, Mah+nigar-mahnigar və s. Göründüyü kimi, ümumi//xüsusi, xüsusi//ümumi sözlərdən sintaktik qanunlar əsasında yaranan mürəkkəb antroponimlər S.Vurğun şeirində intensiv şəkildə işlənmişdir. Həmin adlar yaranma baxımından tərkib etibarilə müxtəlif nitq hissələrini əhatə edir. Ən başlıcası isə daha çox isimlər üzərində qurulur. Eyni zamanda bu tip adlar S.Vurğun şeirində antroponimlərlə məhdudlaşdırır, oykonimlərdə, hidronimlərdə də özünü göstərir. Məsələn, Kirov+abad-Kirovabad, Samur-çay-Samurçay və s.

*Tanıymın Salyanda  
Yixılıb gün dibində yatan,  
və hökumətin atlarını  
yarı qiymətə satan.  
Köhnə çovdar Şirəlini.<sup>1</sup>*

<sup>1</sup> S.Vurğun. Seçilmiş əsərləri. I c, Bakı, 1961, s.129.

Bir başqa misalda oxuyuruq:

*Gah da düşür Leningrad göyləri yada –  
Hüseynbala şahin kimi sözür havada.<sup>1</sup>*

Yuxarıda sırf sintaktik qaydada yaranan onomastik vahidlərin tərkibini təşkil edən komponentlər arasında əlaqəni qeyd etdik. Bu komponentlərin tərkibindəki sözlərin hər ikisi ümumişlək sözlərə aid idi. Burada da, yəni tərkibində ümumi//xüsusi sözlərin birləşməsi vasitəsilə yaranan mürəkkəb xüsusi adlarda da eyni sintaktik əlaqə görünür. Hər iki morfem bir-birinə yanaşma əlaqəsində birləşir. Bu mürəkkəb adlar forma etibarilə birinci növ ismi birləşmələrə uyğun gelir. S.Vurğun şeirinə bütün onomastik vahidlər kimi bu xüsusi adlar da müəyyən münasibətlə, hadisə və əhvalatlarla bağlı, şairin dünyagörüşünü, hiss və düşüncələrini eks etdirmək, ünvanına çatdırmaq məqsədi daşıyır. Sırf sintaktik qaydada yaranan adların üçüncü bir hissəsini hər iki komponentini xüsusi adlar təşkil edən sözlər təşkil edir. Bu cür onomastik vahidlər S.Vurğun yaradıcılığında azzılıqla müşahidə olunur. Məsələn, Hüseyn+qulu-Hüseyn-qulu, İbrahim+xəlil-İbrahimxəlil və s.

*Bakının hakimi Hüseynqulu xan,  
Səhər yuxusundan ayılan zaman  
Bütün dövlətini, bütün varını*

<sup>1</sup> S.Vurğun. Seçilmiş əsərləri. IV c. Bakı, 1961, s.404.

*Səhər qalasının öz açarını  
Knyaz Sisyanova təslim verməli!*

Bu nümunədə də sərf sintaktik qaydada yaranan və hər iki komponenti xüsusi adlardan ibarət olan antroponimdir. A.Qurbanov «maraqlıdır ki, bu dil figuruna qadın adları və başqa xüsusi adlar qrupunda rast gəlməmişdir. Biz S.Vurğun yaradıcılığında da bu formada yaranan qadın adlarına rast gəlmədik.

Sərf sintaktik qaydada yaranan onomastik vahidlərin bir qrupu kök+kök+kök prinsipilə düzəlir. Məsələn, Orta+güney+pəyə-Ortagüney-pəyə, Nəcəf+ kənd+oba-Nəcəfkəndoba (Qusar), Dəyə+qara+bulaq-Dəyəqarabulaq (Gədəbəy) və s. Lakin S.Vurğun yaradıcılığında bu cür mürəkkəb tərkibli onomastik vahidlərə rast gəlmərik. Bunun əsas səbəblərindən biri şeirdə belə mürəkkəb adların işlənməsinin ağırlıq yaratmasıdır. Bu, misrañın fikir yükünə, şeirin poetik çalarlığının artmasına, şübhəsiz, təsir edir. Yaradıcı üçün məhz yuxarıda dediyimiz kimi, əsas məsələlərdən biri sözlərin seçiləməsi, şeirdə ağırlığın yaradılmamasıdır. İkinci bir cəhət isə bu cür xüsusi adların dildə azlığıdır.

Sintaktik yolla mürəkkəb onomastik vahidlərin yaranmasının bu yolu, yəni sərf sintaktik yolla yaranan adlar dilin leksik tərkibinin böyük bir qrupunu təşkil edir.

<sup>1</sup> S.Vurğun. Seçilmiş əsərləri. III c. Bakı, 1961. s.179.

<sup>2</sup> Qurbanov A. Azərbaycan dilinin onomalogiyası. Bakı, Maarif, 1988, s.469.

S.Vurğun yaradıcılığında da bu yolla yaranan mürəkkəb antronim, etnonim, toponim, hidronim və s. onomastik vahidlərə rast gəlinir. Bunlar şairin yaradıcılığında xüsusi adların özünəməxsusluğu, rəngarəngliyi, dildəki zənginliyi əhatə edə bilməsi haqqında düşünməyə əsas verir. Sintaktik yolla mürəkkəb adların yaranmasının iki yolunu göstermişdik. Onlardan birincisi sərf sintaktik qaydada yaranma halı idi ki, haqqında imkanımız müqabilində danışdıq. İkincisi, sintaktik-morfoloji qaydada xüsusi adların yaranmasıdır.

Xüsusi adların yaranması ilə bağlı şəkilçi məsələsində xeyli ziddiyyətli və bir qədər də mübahisələrə səbəb olmuş fikir ayrılıqları var. E.Musayev, Y.N.Buşueva, T.Əhmədov və bir sıra başqaları onomastik vahidlərin yaranmasında şəkilçilərin rolunu inkar edirlər. Belə qənaətə gəlirlər ki, onomastik vahidlər müxtəlif komponentlər və ya birtərəfli nomenlər olmaqla hazır şəkildə dilə gəlir. Şəkilçi onun onomastik vahidə çevrilənə qədərki tərkibində olur. A.Qurbanov isə sözün tərkibi məsələsindən danışılarkən, şübhəsiz, orada hansı formada iştirakından asılı olmayıaraq, şəkilçidən də danışmanın zəruriliyini bildirir və belə qənaətə gəlir ki, onomastik vahidlərin tərkibində istər sözdüzəldici, istərsə də sözdəyişdiri şəkilçilər özünü göstərir. Eyni zamanda xüsusilə vurğulayaraq yazır: «Əgər onomastik vahidlər morfoloji cəhətdən təhlil olunursa kökü kök, şəkilçini isə şəkilçi kimi göstərmək lazımdır».<sup>1</sup> Bizə belə gəlir

<sup>1</sup> Qurbanov A. Azərbaycan dilinin onomalogiyası. Bakı, Maarif,

ki, ən doğru yol budur. Doğrudan da, əgər sözün tərkibindən, morfoloji təhlilində söhbət gedirse, onda şəkilçi problemi yaranır. Ona görə də bunlar, istər apelyativ, istərsə də onomastik vahidlər olsun, hamısı dilin qanuna uyğunluqları əsasında yaranır, ona görə də hamısına, onomastik vahidlərə də bu tendensiyadan yanaşmaq lazımdır. Ümumi sözyaratma qaydalarında sintaktik-morfoloji üsul da var. Burada həm sintaktik, həm də morfoloji vasitələrdən istifadə olunur. Əgər sərf sintaktik yolla yaranan mürəkkəb onomastik vahidlərdə köklərdən, yəni kök/kök prinsipindən istifadə olunursa burada kök/kök modelinə şəkilçi də əlavə olunur. Bu, sintaktik üsulla yaranan xüsusi adlarda bir istiqamətdir. Məsələn, *Şah+nəzər-li-Şahnəzərli*, *Qala+alt-i-Qalaaltı*, *qara+dağ +lı-Qaradağlı*, *qızıl+hacı+lı-Qızılhacılı*, *qız+ yet+ər-Qız-yetər*, *Allah+ver+di-Allahverdi* və s. S. Vurğun şeirində də sintaktik-moroloji yolla yaranan adlardan, daha doğrusu, xüsusi onomastik vahidlərdən geniş istifadə olunmuşdur. Adların bu cür müxtəlifliyi şeirdə obrazlarının, hadisələrin müxtəlifliyini yaradır. Sintaktik-morfoloji üsulla yaranan adlara diqqət yetirək:

*Top-tüfəng səsinin kəsilməz ardi,  
Olub Qançanağı bu dağın adı.*<sup>1</sup>

1988, s.471.

<sup>1</sup> S. Vurğun. Seçilmiş əsərləri. III c. Bakı, 1961, s.9.

Gətirdiyimiz nümunədə Qançanağı sintaktik-morfoloji yolla yaranmış toponimdir. Bu onomastik vahid məkan etibarilə məlum deyil. Kürün sahilində, ümmiyyətlə, Qazax-Gürcüstan ərazisində Qanlı qaya adı ilə tanınan yer var. Tarixçilər həmin adı Şıxlı kəndi ərazisində olan Qanlı qaya ilə eyniləşdirirlər. Adın quruluşu məsələsinə gəldikdə, yuxarıdakı nümunə kök+kökləşəkilçi modelində yaranan mürəkkəb onomastik vahiddir. Tərkib etibarilə *qan+çanağ+i-Qançanağı* şəklindədir. S. Vurğun şeirində sintaktik-morfoloji qaydada yaranan antroponimlər də çoxluq təşkil edir. Məsələn, *qız+yet+ər-Qız-yetər*, *El+sev+ər-Elsevər*, *Pir+ ver+di-Pirverdi* və s.

*Burda ömr eyləyir Qız-yetər qarı,  
Əvvəlkı qüvvədən düşüb qolları.*<sup>1</sup>

Və yaxud:

*Əsmər qarı sümüklənir kuklaların yanında,  
Eloğlu da nağıl deyir xanlığın eyvanında.*

Bu nümunələrdə Qız-yetər, Eloğlu mürəkkəb antroponimlərdir. Sintaktik-morfoloji qaydada yaranmışdır. Dilçilikdə mürəkkəb xüsusi adların sintaktik-morfoloji qaydada yaranmasının təxminən beş yolu göstərilər. Şübhəsiz, bu adyaratmanın çoxluğu dildəki onomastik

<sup>1</sup> S. Vurğun. Seçilmiş əsərləri. III c. Bakı, 1961. s.23.

vahidlərin forma zənginliyini göstərir. Onu da qeyd edək ki, formanın belə müxtəlifliyi eyni zamanda şeirin zənginliyinə, bədii imkanların genişliyinə dəlalət edir. Şeirdə isə bunun yaratdığı imkan və təsir daha aydın müşahidə olunur. Azərbaycan dilində mövcud mürəkkəb xüsusi adlar sintaktik-morfoloji yolla yaranarkən bəzi, modellər özünü göstərir. a) kök+kök+şəkilçi, b) kök+şəkilçi+kök, c) kök+kök+şəkilçi+şəkilçi, ç) kök+kök+kök+şəkilçi, d) kök+şəkilçi+kök+şəkilçi. Bu formaların hər birinə aid dildə özünü göstərəcək kifayət qədər fakt vardır. Ancaq həmin faktların ardıcılıqla şeire gətirilməsi və yaxud da işlənməsi uğurlu hal deyil. Çünkü şeirin özünün qanuna uyğunluqları var. Ən başlıcası isə nəsrden fərqli olaraq poeziyada dil ağırlığından uzaq olmaq lazımdır. S.Vurğun şeirində ən çox rast gəlinən kök+kök+şəkilçi modeli əsasında yaranan mürəkkəb onomastik vahidlərdir. Məsələn, hicran+nəğmə+si+Hicran nəğməsi, Aslan+qaya+sı+Aslan qayası, qız+qaya+sı+Qız qayası, xan-saray+ı+Xan sarayı, cıdır+düz+ü+Cıdır düzü, qız+qala+sı+Qız qalası, Mil+düz+ü+Mil düzü, Bakı+Sovet+ı+Bakı Soveti, Şirvan+bulaq+ı+Şirvan bulağı və s. Bunlar özlüyündə qu-ruluş etibarilə II növ ismi birləşmələrə uyğun gəlirlər. Əsas səciyyəvi cəhət isə yuxarıdakı nümunələrdə coğrafi məkan bildirən sözlərin çoxluğudur. Burada ümumi və xüsusi adlarla ifadə olunan birinci tərəf əsas, ikinci tərəf isə coğrafi nomen daşıyan ifadələrdir. S.Vurğun şeirinə həmin adları hazır şəkildə gətirir. Lakin onun sə-

nətkar kimi qüdrəti adın, anlayışın yerində işlənməsi yüksək poetiklik, ekspressivlik ifadə etməsidir.

*Bir nimçədə yamyaşıldır Muğan düzü,  
Ovçu görüb ürkək qaçır körpə ceyran.<sup>1</sup>*

Və yaxud da:

*Hələ bizim Qız qalası! O vüqarla  
Əzəmətlə ucalmışdır mavi göyə.<sup>2</sup>*

Hər iki nümunə sintaktik-morfoloji qaydada, kök+kök+şəkilçi modeli əsasında yaranmışdır. Bunlardan birinci mürəkkəb adda tərkib baxımından Muğan topominidir və şair onau coğrafi nomenlə birgə, Muğan düzü şəklində işlətmüşdür. İkinci misalda birinci komponent ümumi isimlə ifadə olunub, ikinci komponent isə coğrafi nomendir. Digər bir cəhəti qeyd edək ki, bu mürəkkəb xüsusi adların bir qismi yükə malik olub, həmin obyektə xas olan səciyyəvi xüsusiyyətləri özündə əks etdirir. Məsələn, Şah+dağ+ı+Şah dağı, Aslan+qaya+sı+Aslan qayası və s. Bu nümunədə birincisi ümumi anlayış bildirən, daha doğrusu, titul bildirən söz ikincisi coğrafi nomendir. Göründüyü kimi, sintaktik-morfoloji yolla yaranan bu xüsusi adlar II növ ismi bir-

<sup>1</sup> Yenə orada. (III c). s.321

<sup>2</sup> Yenə orada. (III c). s.295.

ləşmələr şəklindədir. İndi həmin nümunələrin ifadə imkanlarına baxaq:

*Başını göylərə vurur Şahdağı,  
Alınır aləmdə onun sorağı.<sup>1</sup>*

Yaxud:

*Mən həyatın öz oğluyam – həyat üçün hazırlam,  
Bizim «Aslan qayası»nın dastanını yazıram.*

Sintaktik-morfoloji qaydada yaranan bu onomastik vahidlərin semantikasında da ucalıq, böyüklük özünün geniş mənasını saxlamış, şair mənzərənin ümumi görünüşünü açmağa çalışmışdır.

Mürəkkəb onomastik vahidlərin yaranmasında kök+şəkilçi+kök modelindən də istifadə olunur. A.Qurbanov bunu xarakterik qrammatik model kimi vurğulayır.<sup>2</sup> Məsələn, iki+nci+qala+İkinci qala, tikan+lı+kənd+Tikanlı kənd, Rüstəm+i+zal+Rüstəmi-Zal, Misir+i+qılinc+Misri qılinc, Xəlil+ül+allah+Xəlilullah və s. Bu tip adlar S.Vurğun şeirində çox da intensiv nəzərə çarpmır. Müəyyən vəziyyətlərdə üslubi məqsədə xidmət etmək üçün işlədir.

*Qaçaqlar qızışır, danışır hərdən,  
Rüstəmi-Zalda olan hünərdən  
Sonra Koroğlundan, bir də Qıratdan.<sup>1</sup>*

Azərbaycan dili sözləri yaranma və tələffüz imkanları baxımından kifayət qədər ugurludur. Bu isə yaradıcının imkanlarının çoxalmasına, sözdən istifadə qabiliyyətinin artmasına kömək edir.

Sintaktik-morfoloji yolla yaranan xüsusi adların bir qrupu kök+şəkilçi+kök+şəkilçi modeli ilə düzəldilir. Məsələn, bir+inci+sıx+lı-Birinci Şıxlı, türk+lər+bu-laq+i-Türkler bulağı, qaçaq+Lar+dağ+i-Qaçaqlar dağı və s. Göründüyü kimi, bu cür mürəkkəb xüsusi adlarda iki kök və iki şəkilçi iştirak etmişdir. S.Vurğun şeirində bu cür xüsusi adlara çox az təsadüf olunur. Məsələn,

*Qaçaqlar dağıdır bu dağın adı,  
Özündən ayrıılır qolu, qanadı.<sup>2</sup>*

Göründüyü kimi, Qaçaqlar dağı (qaçaq+lar+dağ+i) kök+şəkilçi+kök+şəkilçi modeli əsasında yaradılmışdır. Lakin dilimizdə sintaktik-morfoloji yolla söz yaratmanın kök+kök+şəkilçi+şəkilçi və kök+kök+kök+şəkilçi modeli ilə xüsusi mürəkkəb adların yaranması mümkün olduğu halda, S.Vurğun şeirində buna təsadüf edilmir. Onu da qeyd edək ki, bu yolla düzələn onomastik vahid-

<sup>1</sup> Yenə orada. (III c). s.165.

<sup>2</sup> Qurbanov A. Azərbaycan dilinin onomalogiyası. Bakı, Maarif, 1988, s.472.

<sup>1</sup> Yenə orada. (III c), s.16.

<sup>2</sup> Yenə orada. (III c) s.58.

lər elə dilimizdə də azdır. Şeirdə isə belə mürəkkəb qu-ruluşlu xüsusi adların işlənməsi vəziyyəti, daha doğrusu, misralardakı poetik ladları ağırlaşdırır. Sənətkarlar bu cür adları adətən məcburiyyət qarşısında qaldıqda, müəyyən vəziyyətlə bağlı işlədirlər. Həmin adın yerində və məqamında işlənməsi, sözlərin axıcılığına təsir etməsi sənətkardan böyük ustalıq tələb edir. Ancaq adətən bu cür ağırlıq yaranan sözlərdən qaçılır. S.Vurğun kimi qüdrətli şairdə, hər sözü ölçülü-biçili olan sənətkarda, şübhəsiz, belə hallardan, sözün ağırlığından, adın yerinə düşməməsindən söhbət gedə bilməz.

Onomastik vahidlərin qrammatik xüsusiyyətləri içərisində nitq hissələrinin iştirakı məsələsini qeyd etməmək olmaz. Zənginliyi və müxtəlifliyi ilə S.Vurğun şeirində nəzərə çarpan onomastik vahidlər bu araşdırma da bir sistem təşkil edir. Onun yaradıcılığı Azərbaycan onomastik vahidlərin xüsusiyyətləri haqqında ətraflı danışmağa, geniş araşdırmlar aparmağa imkan verir. Şairin «Muğan» poemasında dediyi bir fikri xatırlatmaq yerinə düşər: «Məndən də bu üslub qalsın yadigar, Mənim də öz dilim, öz misalım var» deyən şair məhz bir daha bu yazarlar çoxluğunda, üslub müxtəlifliyində özü haqqında ən dəyərli və hamının heç bir tərəddüd etmədən etiraf edə biləcəyi sözü deyir. S.Vurğun şeirinin bu üslubu bir istiqamət kimi məhz onomastik vahidlərin tədqiqində açılır. «Dildə morfoloji və sintaktik sözya-

ratma yolları ümumi şəkildə qrammatik qaydada sözyaratmadır».<sup>1</sup>

Azərbaycan dilindəki mürəkkəb onomastik vahidlər müxtəlif nitq hissələri əsasında formalıdır. Ümumi isimlər bu adyaratmadada digər nitq hissələrinə nisbətən çoxluq təşkil edirlər. Bu ümumi və xüsusi isimlərdəki qohumluqla əlaqədardır. Mürəkkəb onomastik vahidlərin nitq hissələrinə görə yaranmasının bir çox modeli var. Əvvəla onu qeyd edək ki, mürəkkəb onomastik vahid yaratmadə isim, sifət, say, fel, zərf və qoşmadan istifadə olunur. Isimdən yaranan mürəkkəb xüsusi adların dildə ümumi isim+ümumi isim, ümumi isim+xüsusi isim, xüsusi isim+ümumi isim, ümumi isim+xüsusi isim+ümumi isim, xüsusi isim+ümumi isim+ümumi isim, xüsusi isim-xüsusi isim, sifət-ümumi isim, sifət-xüsusi isim, sifət-ümumi isim+ümumi isim, say+say, say+ümumi isim, say+xüsusi isim, say+sifət, fel+fel, ümumi isim+fel və s. modelləri vardır. Bütün bunlar mürəkkəb onomastik vahidlərin nitq hissəsi və forma, model baxımından kifayət qədər zəngin olmasını bir daha təsdiqləyir. S.Vurğun yaradıcılığında işlənmiş onomastik vahidlər həmin zənginliyi əks etdirir. Göstərilən xüsusiyyətlər S.Vurğun yaradıcılığında mövcud onomastik vahidlərin qrammatik üslubi xüsusiyyətlərini əks etdirir və onun haqqında daha ətraflı araşdırmların aparılmasını zəruriləşdirir.

<sup>1</sup> Qurbanov A. Azərbaycan dilinin onomalogiyası. Bakı, Maarif. 1988, s.473.

## MÜNDƏRİCAT

<b>GİRİŞ .....</b>	3
<b>I FƏSİL: Poetik onomastika məsələləri .....</b>	6
<b>II FƏSİL: Bədii əsərlərdə onomastik vahidlərin leksik-semantik üslubi xüsusiyyətləri .....</b>	50
2.1. Antroponimlər .....	55
2.2. Toponimlər .....	109
2.3. Ktematonomlər .....	128
<b>III FƏSİL: Bədii əsərlərdə onomastik vahidlərin qrammatik üslubi xüsusiyyətləri .....</b>	141
3.1. Morfoloji xüsusiyyətləri .....	143
3.2. Sintaktik xüsusiyyətləri .....	164

*Çapa imzalanmış. 17.03. 2017-ci-il  
Kağız formatı 60x84 1/16, çap vərəqi 12  
Sifariş 126 sayı 200*

---

*ADPU-nun mətbəəsi  
Bakı, Ü. Hacıbəyov küçəsi 68  
Tel: (+912) 493-74-10  
E.mail. [ADPU@Box.az](mailto:ADPU@Box.az)*

Az 2017  
279